

1. Müəssisənin böhranlı vəziyyətdən çıxarılmasında mühüm rolu idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməyi oynayır. Aşağıdakı variantlardan hansı idarəetmənin təşkilatı quruluşunu müəyyən etmir?

- √ müəssisənin idarəetmə sisteminin ierarxiya səviyyəsi
- idarəetmə funksiyaları üzrə idarəetmə heyətinin sayı
- xətti idarəetmə heyətinin sayı; hər bir səviyyədə struktur bölmələrinin sayı
- idarəetmə funksiyalarının mərkəzləşdirilməsi səviyyəsi
- müəssisənin idarəetmə sisteminin ierarxiya səviyyələrinin sayı

2. Müəssisənin böhranlı vəziyyətinin idarə edilməsi zamanı tətbiq edilən hücum taktikasına aşağıdakı variantlardan hansı aid deyil?

- √ istehsal ehtiyatlarından qənaətlə istifadə edilməsi
- istehsal ehtiyatlarından istifadə
- modernləşdirmə
- idarəetmənin təkmilləşdirilməsi
- qiymətlərin yüksəldilməsi

3. Müəssisənin böhranlı vəziyyətinin idarə edilməsi zamanı tətbiq edilən müdafiə taktikası hansı variantda düzgün verilmir?

- √ modernləşdirmə
- bəzi istehsal və idarəetmə bölmələrinin bağlanması
- istehsal və satışın azaldılması
- heyətin ixtisar edilməsi
- xərclərin ixtisarı

4. Müəssisənin böhranlı vəziyyətinin idarə edilməsi zamanı tətbiq edilən taktikalar hansı variantda düzgün verilir?

- √ müdafiə və hücum
- hücum və təqib
- hücum və gözləmə
- həmlə və müdafiə
- müdafiə və təqib

5. Müəssisənin böhranlı vəziyyətinin idarə edilməsi zamanı neçə taktikadan istifadə edilir?

- √ 2.0
- 4.0
- 5.0
- 6.0
- 3.0

6. Antiböhranlı idarəetmə məfhumu özündə aşağıdakılardan hansını birləşdirmir?

- yenidən qurma
- müflisləşmə
- sanasiya
- iflas
- √ biznes-plan

7. Müəssisənin böhranlı vəziyyətdə idarə edilməsinin əsas elementlərindədir:

- √ Maliyyə vəziyyətinin sağlamlaşdırılması
- Böhranlı idarəetmənin tətbiqi
- Aşağı qiymətlər strategiyası
- hamısı

8. Müəssisənin böhranlı vəziyyətinə dəlalət edən amillərdəndir:

- √ Bunların hamısı
- Mühasibat balansı elementlərinin dəyişilməsi
- Aktiv və passiv arasındakı proporsionallığın itməsi
- Məhsullara qeyri real qiymətlərin təyin edilməsi
- Mühasibat və maliyyə hesabatlarının göndərilməsi

9. Böhran haqqında məlumat verən əlamətlərdəndir: 1) İdarəetmə strukturlarında baş verən dəyişikliklər
2) Yuxarı təbəqələrdə psixoloji iqlimin dəyişilməsi
3) Ucuzlaşmanın təsirinin güclənməsi

- √ 1.2
- 2.3
- 1.3
- 2.0
- 1,2,3

10. Müəssisənin gələcək böhran vəziyyəti haqda ilk ciddi xəbərdarlıq aşağıdakılardan hansıdır?

- √ müxtəlif maliyyə quruluşlarının və alıcıların mənfi reaksiyası
- Müəssisə bağlanır
- Bunların hamısı
- Xarici faktorların təsiri zəifləməyə başlayır
- Sahibkar iflas edir

11. Borclu əmlak və öhdəliklərinə böhranlı vəziyyətdə nə baş verir?

- √ Borclu şəxslər borclu olduqları şəxslər qarşısında öz borclarını ödəyə bilmir
- Borclar bu halda əvəzsiz silinir
- hamısı
- Doğru cavab yoxdur
- Onların həcmi azalır

12. Antiböhranlı idarəetməsi” anlayışına daxil deyil:

- √ Qiymətdən düşmə
- Sanasiya
- Müflisləşmə
- Bunların hamısı
- İflas

13. Antiböhranlı idarəetməsi” anlayışına daxildir:

- √ Bunların hamısı
- İflas
- Sanasiya
- Müəssisələrin yenidən qurulması
- Müflisləşmə

14. Antiböhranlı idarəetmə sistemi proseslərinin və texnologiyalarının əsas xüsusiyyətlərinə daxildir:

- √ hamısı
- resursların istifadəsində dəyişikliklər aparılması, çevik və dinamik innovasiya proqramlarının həyata keçirilməsi
- idarəetmə proseslərində yüksək həssaslığı vaxt amilinə, vəziyyətin dinamikası üzrə tədbirlər vaxtında həyata keçirilməsi
- idarəetmə qərarlarının həllərinin və davranış fəaliyyətin alternativlərinin seçiminin ilkin və sonrakı qiymətləndirilmələrinə diqqətin gücləndirilməsi
- idarəetmə qərarlarının proqram-məqsədli yanaşmalarının həyata keçirilməsi üzrə texnologiyalar hazırlanması və həyata keçirilməsi

15. Hüquqi və fiziki şəxsin öz borc öhdəliklərini vaxtılı-vaxtında ödəyə bilməməsinə deyilir:

- √ müflisləşmə

- İnhisarlaşma
- deformasiyası
- transaksiya
- planlaşdırma

16. Bilavasitə yaranma səbəblərindən aslı olaraq böhranların hansı növləri fərqləndirilir?

- ✓ ictimai və ekoloji
- sosial və sintez
 - ictimai və rəqabət
 - siyasi və qrup

29. Böhranın yaranmasının xarici səbəbləri hansı variantda düzgün göstərilmişdir?

17.

1. marketinq strategiyasının riskliliyindən, daxili münafişələrindən
2. istehsalın təşkilindəki çatışmazlıqlardan, idarəetmədəki qeyritəkmillikdən
3. innovasiya və investisiya siyasətindən
4. makroiqtisadi inkişaf strategiyası və ya dünyanın iqtisadi inkişaf meyllərindən
5. rəqabət, ölkədəki siyasi vəziyyətdən

- ✓ 4.5
- 2.3
 - 1.3
 - 2.3
 - 1.4

Böhranın yaranmasının daxili səbəbləri hansı variantda düzgün göstərilmişdir?

18.

1. marketinq strategiyasının riskliliyindən, daxili münafişələrindən
2. istehsalın təşkilindəki çatışmazlıqlardan, idarəetmədəki qeyritəkmillikdən
3. innovasiya və investisiya siyasətindən
4. makroiqtisadi inkişaf strategiyası və ya dünyanın iqtisadi inkişaf meyllərindən
5. rəqabət, ölkədəki siyasi vəziyyətdən

- ✓ 1,2,3
- 2,3,4
 - 1,3,5
 - 2,3,5
 - 1,4,5

27. Böhranın yaranmasının subyektiv səbəblərinə aiddir:

19.

- 1) tsiklik modernləşmə və struktur dəyişmələri
- 2) iqlimin xüsusiyyətlərindən irəli gələn təbiət hadisələri, idarəetmədəki nəzarətsizlik
- 3) özbaşınalıq və digər səhvlərdən idarəetmədə buraxılan səhvlər
- 4) investisiya cəlbəediciliyinin artması, texnoloji inkişaf

- 1.4
- ✓ 2.3
- 1.2
 - 2.4
 - 3.4

20. Böhranın yaranmasının obyektiv səbəblərinə aiddir:

- ✓ tsiklik modernləşmə və struktur dəyişmələri
- özbaşınalıq və zəlzələlər
 - investisiya cəlbəediciliyinin artması, texnoloji inkişaf
 - hamısı
 - iqlimin xüsusiyyətlərindən irəli gələn təbiət hadisələri, idarəetmədəki nəzarətsizlik

21. Böhran

- ✓ ətraf mühitdə sosial iqtisadi sistemin fəaliyyətinə təhlükə yaradan əksliklərin kəskinləşməsidir
- motivasiya ruh yüksəkliyi, inam, səbr, qeyri-formal idarəçilik güclənməsinə meyldir
 - çeviklik və uyğunlaşma

- inteqrasiya proseslərinin gücləndirilməsi səylərini cəmləşdirməyə imkan verən və işçilərin intellektual potensialını daha səmərəli istifadə edilməsidir
- yaxşı vəziyyətlərdə ən münasib səmərəli idarəetmə axtarışı

Antiböhranlı idarəetmənin məzmununa aşağıdakıları etapları aid etmək olar:

22.

1. Müəssisənin rəqabət üstünlüklərinin artımının biznes-planlaşdırılması
2. Müəssisənin fəaliyyətinin bütün sferalarında innovasiyaların tətbiqi
3. Onların reallaşdırılması üçün müəssisənin maliyyə sisteminin yaxşılaşdırılmasının proseduralarının hazırlanması
4. Xarici mühiti nəzərə alaraq müəssisə vəziyyətinin təhlili, böhran vəziyyətinin yaranma səbəblərini müəyyənləşdirmək.

- ✓ 4,1,3,2
- 2,3,1,4
 - 4,2,3,1
 - 4,3,2,1
 - 1,2,3,4

23.

Böhran təhlükəsinin öncədən görülməsi, onun simptomlarının təhlili, böhranın mənfi nəticələrinin azaldılması üzrə tədbirlər və onun amillərindən gələcək inkişaf üçün istifadə edilməsi məsələlərinin müəyyən formada qarşıya qoyulduğu idarəetmə adlanır

- ✓ Antiböhranlı idarəetmə
- Defolt
 - Embarqo
 - İnhisarlaşma
 - Müflisləşmə proseduru

24.

Antiböhranlı idarəetməsinin predmetinin təyininə əsaslanaraq onun hansı funksiyasını göstərmək olar?

- ✓ hamısı
- metodoloji funksiya
 - tərbiyəvi
 - idrak funksiyası
 - praktik funksiya

25.

Böhran sözünün mənası hansı variantda düzgün verilmişdir?

- ✓ çıxış nöqtəsi
- səviyyə
 - varlanma
 - Tarazlıq
 - dövriyyə

26.

Hansı proseslərin istiqamətini və xarakterini bu və ya digər səbəblərdən dəyişmək mümkün deyil:

- ✓ İdarə olunmayan
- İdarə olunan
 - Dövrü
 - Nizamsız

27.

Proseslərin şüurlu təsiri ilə onların müəyyən istiqamətdə dəyişdirilməsi mümkün adlanır:

- ✓ İdarə olunanlar
- İdarə olunmayanlar
 - Dövrilər
 - Qarma-qarışıqlar

28.

Mənfi nəticələrin azaldılması üzrə tədbirlər, obyektin təhlili və gələcək inkişaf üçün optimal şəkildə qoyulmuş amillərdən istifadə edilir:

- ✓ Antiböhranlı idarəetməsində
- Cari idarəetmədə
 - Əməliyyat idarəetməsində
 - Strateji idarəetmədə

29. Müəyyən vaxt üzrə konkret tədqiqatın yekunlarına görə rəylərin alınması
- √ Diaqnoz
 - Praqnoz
 - Sintez
 - Analiz
 - Dializ
30. Müəssisənin müflisləşməsi təhlükəsinin inteqral qiymətinin yayılmış metodlarından biri adlanır:
- √ Altmanın modeli
 - Larionovun modeli
 - Lankastera modeli
 - Heç biri
 - Smitin modeli
31. 2-ci dünya müharibəsindən sonrakı baş vermiş inflyasiyanın yüksək səviyyəsi ilə seçilən, bütün kapitalist ölkələrini bürümüş iqtisadi böhran hansı dövrləri əhatə edir?
- √ 1973-1975-ci illər.
 - 1934-1939-ci illər.
 - 1984-1986-ci illər.
 - 1965-1967-ci illər
 - 1956-1959-ci illər.
32. Böhranların idarə olunmasında kobud səhvlər nəticəsində hər hansı təbiət hadisələri adlanır:
- Əvvəlcədən deyilən
 - Yüngül
 - Gözlənilən
 - √ Gözlənilməz
 - Dərin
33. Böhran yeni texnoloji ideyaların yeni texnologiyalara tələbatını açıq-aşkar ifadəsi şəraitində adlanır:
- √ Texnoloji
 - Təbii
 - Gözlənilən
 - Hamısı
 - Siyasi
34. Kütləvi xarakterə malik olan stress şəklində görünən böhranlarda inamsızlığın hissini yaranması hansı tip xüsusiyyətlərlə bağlıdır?
- √ Psixoloji
 - Təbii
 - Əvvəlcədən deyilən
 - Sosial
 - Texnologiya
35. Müxtəlif bölmələrin fəaliyyətinin tənzimlənməsi, fəaliyyətin inteqrasiyasına xas olan böhran tipi adlanır:
- √ Təşkilati böhran
 - Siyasi böhran
 - Sosial böhran
 - Mədəni böhran
 - Psixoloji böhran
36. Cəmiyyətin siyasi quruluşunda hakimiyyətin böhranı hansı xüsusiyyətə malik olur?

- √ Siyasi
- Təşkilati
- Psixoloji
- Mədəni
- İqtisadi

37. Ziddiyyətlərin kəskinləşməsi və ya müxtəlif sosial qrupların maraqlarının toqquşması vaxtı yaranan böhran növü:

- √ Sosial böhranlar
- İqtisadi böhranlar
- Təşkilati böhranları
- Sahibkarın varlanması
- Siyasi böhranlar

38. Ölkə iqtisadiyyatında və ya ayrı-ayrı müəssisənin iqtisadi vəziyyətində kəskin ziddiyyətlər əks etdirir:

- √ İqtisadi böhranları
- Siyasi böhranları
- Təşkilati böhranları
- Sahibkarın varlanması
- Sosial böhranları

39. Böyük həcmi və miqyası olan problemlər məxsusdur

- √ Makroböhrana
- Subordinasiyaya
- İstehsala
- Amortizasiyaya
- Reordinasiyaya

40. İctimai-iqtisadi sistemin hissəsini əhatə edən böhranlar adlanırlar:

- √ Lokal
- Sərbəst
- Subyektiv
- İstehsal
- Obyektiv

41. Bütün ictimai-iqtisadi sistemi əhatə edən böhranlar adlanırlar:

- √ Ümumi
- Obyektiv
- Sərbəst
- Sanasiya
- İstehsal

42. Böhranın səbəbləri ilə bağlı olan hadisə müasirləşdirmənin və yenidən strukturlaşdırmanın dövrü ehtiyacları adlanırlar:

- √ Obyektiv tələbat
- Sərbəst tələbat
- Subyektiv tələbat
- İstehsal

43. İctimai-iqtisadi sistemdə mövcud olan təşkilatların ziddiyyətlərinin ekstremal kəskinləşməsi, ətraf mühitin təhlükəsi hansı vəziyyəti formalaşdırır?

- √ Böhran

- Həyat qabiliyyəti
- Sabitləşmə
- Sağlamlaşdırma
- Sanasiya

44. Mühitin dəyişikliyi şəraitində həyat fəaliyyətini möhkəmləndirən yeni keyfiyyətin əldə edilməsi adlanır:

- √ İnkişaf
- Motivasiya
- Fəaliyyət və inkişaf
- İnflyasiya
- Fəaliyyət

45. Firmanın mövcudluq meylləri hansıdır:

- √ Fəaliyyət və inkişaf
- Fəaliyyət
- İnkişaf
- İnflyasiya

46. Doğru variantı seçin.

- √ Hamısı
- Tsikl sisteminin əsasında ortamüddətli iqtisadi tsikllər dayanır.
- ortamüddətli tsikllər Juqlyar tsiklləri adlanır.
- Tsikl qanunauyğun fenomendir.
- Qısamüddətli tsikllər ümumi tsiklik sistemin ayrılmaz tərkib hissəsidir.

47. “Tsiklik tərəddüdlər get-gedə hamarlanması və iqtisadi inkişafın dalğavari deyil,düzxətli olması”. İfadəsi hansı alimə məxsusdur?

- √ Juqlyar
- Corc Vaşinqton
- Eynşteyn
- Keyns
- Mitçell

48. İqtisadi tsikil fazaları hansılardır?

- √ Zirvə ,resessiya,resessiyanın ən aşağı nöqtəsi və yüksəliş.
- Zirvə ,resessiya,resessiyanın ən aşağı nöqtəsi.
- resessiyanın ən aşağı nöqtəsi və yüksəliş.
- Zirvə ,resessiya.
- resessiya,resessiyanın ən aşağı nöqtəsi və yüksəliş.

49. Qədim şərq alimləri iqtisadi tsiklin mərhələlərin aşağıdakı kimi simvolizə etmişlər :

- √ Hamısı.
- Od – maksimal aktivlik simvolu.
- Metal – eniş,azalma simvolu.
- Su – minimal aktivlik simvolu
- Ağac – yaranış,artma simvolu.

50. İn-yan nəzəriyyəsi sutka tsiklin necə əks etdirirdi?

- √ Səhər – gündüz – axşam – gecə
- Səhər – gecə – gündüz– axşam
- Səhər – axşam – gecə – gündüz
- Heç biri.
- Səhər – axşam – gündüz – gecə

51. “ Öz təbiətinə görə iqtisadi tsikl daha çox epidemik xəstəliklər dalğası,hava tərəddüdləri və ya uşağın hərarətinin tərəddüdünü xatırladır.” fikirləri kimə məxsusdur?
- √ Samuelson
 - Keyns
 - Mitçell
 - Humboldt
 - Darvin
52. İqtisadi tsikil fazalarının :
- √ Bir-birini əvəz etməsi həmişə təkrarlanan,lakin həmişə dövrü deyildir.
 - Bir-birini əvəz etməsi həmişə təkrarlanmayan, lakin dövrüdir.
 - Bir-birini əvəz etməsi həmişə təkrarlanmayan və dövrü deyildir.
 - Bir-birini əvəz etmir.
 - Bir-birini əvəz etməsi həmişə təkrarlanan və dövrüdir.
53. iqtisadi tsikillərə aiddir :
- √ Hamısı
 - Çoxsaylı iqtisadi fəaliyyət növlərində müşahidə edilən yüksəliş periodudur.
 - Bütün iqtisadiyyatın tənəzzül və bir müddətdən sonra yüksəliş mərhələsinə qədəm qoyduğu fazaya keçir.
 - İqtisadi tsikillərin davamlılığı bir neçə illə on-oniki il arasında olur.
 - Millətlərin məcmu iqtisadi aktivliyində tərəddüdlərin tipidir.
54. Müflisləşmə sisteminin sivil tipinə aid deyil:
- √ Bunların heç biri
 - Kreditorlar
 - Borclular
 - Dövlət hakimiyyət orqanları
55. Müflisləşmə sisteminin sivil tipinə aiddir:
- √ hamısı
 - Borclular
 - Kreditorlar
 - Dövlət hakimiyyət orqanları
56. Müflisləşmə sisteminin prinsipləri hansı yollarla həyata keçirilir?
- √ Bunların hamısı
 - Müəssisələrin mənfəətli işləməsinə xidmət edir
 - Real şəkildə müflisləşmənin qarşısının alınmasına cəhd edilir
 - Sanasiya və ləğvətmə ədbirləri həyata keçirilir
 - bazar iqtisadiyyatın tələblərin uyğun olaraq iqtisadiyyatın quruluşu dəyişdirilə bilər
57. Müflisləşmə sisteminin prinsiplərinə aid deyil
- √ Bunların heç biri
 - Borc öhdəliklərinin ödənilməsində dəqiq firmalar üçün sağlamlaşdırma sistemi yaradılır
 - Maliyyə çətinliyi olan prespektivli müəssisələrin saxlanması
 - İflas zamanı müsabiqə kütləsi bölüşdürülməsinin qaydası və növbəliyinin gözlənilməsi
 - Müflisləşmə zamanı bütün təsərrüfat subyektlərinə qarşı eyni mövqə seçilir
58. Müflisləşmə sisteminin prinsiplərinə aiddir:

- √ Bunların hamısı
- Borc öhdəliklərinin ödənilməsində dəqiq firmalar üçün sağlamlaşdırma sistemi yaradılır
- Maliyyə çətinliyi olan prespektivli müəssisələrin saxlanması
- İflas zamanı müsabiqə kütləsi bölüşdürülməsinin qaydası və növbəliyinin gözlənilməsi
- Müflisləşmə zamanı bütün təsərrüfat subyektlərinə qarşı eyni mövqə seçilir

59. Müflisləşmə sisteminə daxil deyil:

- √ pulla yardım
- Məqsəd və prinsiplər
- Sosial müdafiə
- Kadr hazırlığı
- Metodiki təminat

60. Müflisləşmə sisteminə daxildir:

- √ Bunların hamısı
- Təşkilati quruluş
- İştirakçılar
- Məqsəd və prinsiplər
- Metodiki təminat

61. Müflisləşmənin zəmin yaratdığı proseslərdəndir?

- √ Ayrı-ayrı investor və borclular arasındakı münasibətlərini tənzimlənməsi yolu ilə növbəti iqtisadi yüksəlişə
- Ölkədaxili vəziyyətin ağırlaşması
- Məhsullara olan maya dəyərinin aşağı düşməsi
- Ölkənin xaricdəki nüfuzunun pisləşməsi
- Ölkə iqtisadiyyatının çökməsi

62. Müəssisənin rəqabət üstünlüyünün həyat tsiklinin neçə mərhələsi vardır?

- 3.0
- √ 5.0
- 10.0
- 9.0
- 6.0

63. Tsiklik tərəddüdlərin ilkin mənbəyinin araşdırılması ilə əlaqədar olan "Daxili" nəzəriyyənin tərəfdarları iqtisadi tsikllərin əsas mənbəyini iqtisadi sistemin özündə olan amillərdə görürlər. Həmin amillərə aid deyil:

- √ Müharibə,inqilab və digər siyasi sarsıntılar.
- İstehsalat, tələbat və istehlak birbaşa və müstəqim yollarla dövlətin iqtisadi siyasətinin təsiri.
- Əsaslı vəsait qoyuluşunun genişlənməsi
- Şəxsi istehlakın artımı və azalmasının istehsalın həcminə və məşğulluğa təsir göstərməsi
- Əsas kapitalın fiziki xidmət müddəti.

64. Tsiklik tərəddüdlərin ilkin mənbəyinin araşdırılması ilə əlaqədar olan "Xarici" nəzəriyyənin tərəfdarları iqtisadi tsikllərin əsas mənbəyini iqtisadi sistemdən kənarında meydana gələn amillərdə görürlər. Həmin amillərə aid deyil

- √ Əsas kapitalın fiziki xidmət müddəti.
- Qızıl, uran, neft və digər resursların nəhəng yataqlarının kəşfi.
- Yeni ərazilərin mənimsənilməsi.
- Texnoloji yeniliklər, ixtiralar, kəşflər.
- Müharibə, inqilab və digər siyasi sarsıntılar.

65. Tsiklik tərəddüdlərin ilkin mənbəyinin araşdırılması ilə əlaqədar olan "Daxili" nəzəriyyənin tərəfdarları iqtisadi tsikllərin əsas mənbəyini iqtisadi sistemin özündə olan amillərdə görürlər. Həmin amillərə aid deyil:

- √ Hamısı.

- Şəxsi istehlakın artımı və azalmasının istehsalın həcminə və məşğulluğa təsir göstərməsi
- Əsaslı vəsait qoyuluşunun genişlənməsi.
- İstehsala, tələbata və istehlaka birbaşa və müstəqim yollarla dövlətin iqtisadi siyasətinin təsiri.
- Əsas kapitalın fiziki xidmət müddəti

66. Tsiklik tərəddüdlərin ilkin mənbəyinin araşdırılması ilə əlaqədar olan “Xarici” nəzəriyyənin tərəfdarları iqtisadi tsikllərin əsas mənbəyini iqtisadi sistemdən kənarında meydana gələn amillərdə görürlər. Həmin amillərə aiddir

- ✓ Hamısı.
- Qızıl, uran, neft və digər resursların nəhəng yataqlarının kəşfi.
- Yeni ərazilərin mənimlənməsi.
- Texnoloji yeniliklər, ixtiralar, kəşflər.
- Müharibə, inqilab və digər siyasi sarsıntılar.

67. Yozef Şumpeterin nəzəriyyəsi işgüzar tsikli aşağıdakı kimi izah edir.

- ✓ İqtisadi kanyukturada dəyişikliklərə gətirə biləcək hər-hansısa yenilik, bundan sonra istehsal amillərinin konfigurasiyasında dəyişikliklərin baş verməsi, daha sonra isə işgüzar tsikl.
- İqtisadi kanyukturada dəyişikliklərə gətirə biləcək hər-hansısa yenilik, bundan sonra işgüzar tsikl, daha sonra isə istehsal amillərinin konfigurasiyasında dəyişikliklərin baş verməsi.
- İstehsal amillərinin konfigurasiyasında dəyişikliklərin baş verməsi, daha sonra isə işgüzar tsikl.
- heç biri
- İqtisadi kanyukturada dəyişikliklərə gətirə biləcək hər-hansısa yenilik, daha sonra isə işgüzar tsikl.

68. Real biznes Tsikl nəzəriyyəsinin tərəfdarlarına görə ressesiyanın (tənəzzülün) əsas səbəbi nədir?

- ✓ Mənfi texnoloji şoklar
- Müsbət texnoloji şoklar
- Texnoloji tərəqqi
- Hamısı

69. Real biznes Tsikl nəzəriyyəsinə əsasən müsbət texnoloji şokdan dərhal sonra

- ✓ hamısı
- Firmalar əməyə tələbi artırır.
- əmək məhsuldarlığı artır.
- Məşğulluq səviyyəsi artmadıqda da belə istehsal, baş vermiş şok nəticəsində artmalıdır.
- İstehsalın məhsuldarlığı artır.

Real biznes Tsikl modellərinin əsas müddəaları nədir?

- 70.
1. Texniki irəliləyişlər bütövlükdə iqtisadiyyat üçün iqtisadi silkələnmələrin mənbəyidir.
 2. Texniki şokların yayılmasına imkan verən bazar strukturu təkmil rəqabətli dir.
 3. Texniki şokların yayılmasına imkan verən bazar strukturu qeyri-təkmil rəqabətli dir.

- ✓ 1,2,3
- heç biri
- 2.0
- 3.0
- 1.0

71. Real biznes Tsikl nəzəriyyəsinin tərəfdarları elə düşünürdülər ki:

- ✓ Tsikl tərəddüdlər təsadüfi texnoloji şoklar nəticəsində baş verir.
- Tsikl tərəddüdlər təsadüfi siyasi şoklar nəticəsində baş verir.
- Tsikl tərəddüdlər təsadüfi olmayan siyasi şoklar nəticəsində baş verir.
- hamısı
- Tsikl tərəddüdlər təsadüfi olmayan texnoloji şoklar nəticəsində baş verir.

72. Real biznes Tsikl nəzəriyyəsinin tərəfdarları kimlərdir?

- ✓ Con Lonq, Çarls Flosser, Edvard Preskott

- Çarls Flosser, Tomas Meni
- Antuan Monkreyen, Yozef Şumpeter
- Eli Henşer, Bertil Olin.
- Vilyam Staffor, Tomas Meni

73. Real biznes Tsikl nəzəriyyəsi hansı iqtisadçının idealarından qaynaqlanır?

- ✓ Yozef Şumpeter
- Vilyam Staffor
- Robert Barro
- Antuan Monkreyen
- Tomas Meni

74. iqtisadi tsiklər davamətmə müddətinə görə bölünür :

- ✓ qısamüddətli, ortamüddətli, uzunmüddətli
- qısamüddətli, ortamüddətli
- ortamüddətli, uzunmüddətli
- ortamüddətli
- uzunmüddətli

75. Real biznes tsikl nəzəriyyəsinə aid olanı seçin :

- Texnoloji şoklar bilavasitə iqtisadiyyata təsir göstərir və təklifin tərəddüdlərinin nəticəsində fərdi əmək təklifi məcburi olaraq dəyişir.
- Siyasi şoklar bilavasitə iqtisadiyyata təsir göstərir və təklifin tərəddüdlərinin nəticəsində fərdi əmək təklifi könüllü olaraq dəyişir.
- Texnoloji şoklar bilavasitə iqtisadiyyata təsir göstərir və tələbin tərəddüdlərinin nəticəsində fərdi əmək təklifi könüllü olaraq dəyişir.
- ✓ Texnoloji şoklar bilavasitə iqtisadiyyata təsir göstərir və təklifin tərəddüdlərinin nəticəsində fərdi əmək təklifi könüllü olaraq dəyişir.
- Texnoloji şoklar bilavasitə iqtisadiyyata təsir göstərmir və təklifin tərəddüdlərinin nəticəsində fərdi əmək təklifi könüllü olaraq dəyişir.

76. R.Hautrinin fikrincə, iqtisadi tsiklin mənbəyi kimi nə çıxış edir?

- ✓ Hamısı.
- Faizlərin azalması
- Investisiyaların artımı
- Məcmu tələbin artımı
- Bank kreditləri

77. İqtisadi tsiklin monetar konsepsiyası iqtisadi aktivlikdə tərəddüdləri nə ilə əlaqələndirirdi?

- ✓ Monetar sektorlardakı dəyişikliklər ilə.
- Monetar sektorlardakı sabitlik ilə.
- Ölkənin xarici siyasəti ilə.
- Hamısı.

78. İşgüzar tsikllərin izahına dair multiplikator – akselerator nəzəriyyəsinin inkişaf etdirilməsi əsasən kimin adı ilə bağlıdır?

- ✓ Samuelson
- Fransual Kene
- Keyns
- Adam Smit
- Devid Xyum

79. Juqlyar (ortamüddətli) tsiklin davamətmə müddəti nə qədərdir?

- ✓ 9-10 il
- 18-19 il
- 9-10 ay
- 6-8 il
- 2-3 il

80. Klement Juqlyar tsikllərin yaranma səbəbləri kimi nəyi göstərirdi?

- √ Kredit sferasını
- Təklifi
- Inflyasiyanı
- Kanyukturanı
- Tələbi

81. Ortamüddətli tsikllər başqa cür necə adlanır?

- √ Juqlyar tsiklləri
- Kembell tsiklləri
- Semenov tsiklləri
- Marks tsiklləri
- Kitçin tsiklləri

82. Qısamüddətli tsikllər başqa cür necə adlanır?

- √ Kitçin tsikllər
- Üstələyən tsikllər
- İndiqatorlar
- İMS tsikllər
- Quartbrlu tsikllər

83. İqtisadi tsikllər davam etmə müddətinə görə neçə yerə ayrılır?

- 4.0
- √ 3.0
- 1.0
- 2.0
- 5.0

84. Kontrtsikl parametrlərə elə göstəricilər aiddirki ;
1. Resessiya (tənəzzül) zamanı onların qiyməti artır.
2. Yüksəliş zamanı onların qiyməti azalır.
3. Tənəzzül zamanı onların qiyməti sabit qalır. 4. Yüksəliş zamanı onların qiyməti artır.

- √ 1.2
- 1,2,3
- 2.0
- 3.0
- 1.0

85. İqtisadi Tsikl gedişində iqtisadi parametrlərin mənasının necə dəyişməsindən asılı olaraq neçə qrupa bölünür?

- √ 3.0
- 4.0
- 5.0
- 6.0
- 2.0

86. İqtisadi tsiklin baza modeli nədir?

- √ ÜDM
- Mənfəət
- Bütçə xərcləri
- ÜMM
- Müəssisə gəliri

87. İşgüzar tsikl hansı parametrlərdən asılı deyildir?

- √ Təşkilatı quruluş
- Gəlir
- İşsizlik
- Ticarət
- ÜDM

88. İşgüzar tsikl hansı parametrlərdən asılıdır?

- Gəlir
- Ticarət
- √ hamısı
- ÜDM
- İşsizlik

89. Tsiklik tərəddüdlər nə zaman baş verir ?

- işgüzar aktivlik sabit qaldıqda
- mütləq hər il
- heç vaxt
- hər gün
- √ işgüzar aktivlik dəyişdikdə

90. İqtisadi (işgüzar) tsikl :

- İqtisadiyyatın əksər sektorlarında iqtisadi aktivliyin geniş miqyaslı artması ilə səciyyələnir.
- İqtisadiyyatın əksər sektorlarında iqtisadi aktivliyin geniş miqyaslı azalması ilə səciyyələnir.
- Milli məhsul,gəlir və məşğulluğun tərəddüdlü hərəkətidir.
- √ hamısı
- Adətən iki-on il müddətində davam edir.

91. Müəssisənin həyat tsiklinin beşinci mərhələsi hansıdır?

- √ Tənəzzül (Sönmə)
- Yaranma
- Yetkinlik
- Artımın yavaşladılması mərhələsi
- Artımın sürətləndirilməsi mərhələsi

92. Müəssisənin həyat tsiklinin dördüncü mərhələsi hansıdır?

- √ Yetkinlik
- Artımın yavaşladılması mərhələsi
- Yaranma
- Tənəzzül (Sönmə)
- Artımın sürətləndirilməsi mərhələsi

93. Müəssisənin həyat tsiklinin üçüncü mərhələsi hansıdır?

- Yetkinlik
- √ Artımın yavaşladılması mərhələsi
- Yaranma
- Artımın sürətləndirilməsi mərhələsi
- Tənəzzül (Sönmə)

94. Müəssisənin həyat tsiklinin ikinci mərhələsi hansıdır?

- √ Artımın sürətləndirilməsi mərhələsi
- Artımın yavaşladılması mərhələsi
- Yetkinlik

- Tənəzzül (Sönmə)
- Yaranma

95. Müəssisənin həyat tsiklinin ilk mərhələsi hansıdır?

- √ Yaranma
- Artımın yavaşladılması mərhələsi
- Yetkinlik
- Tənəzzül (Sönmə)
- Artımın sürətləndirilməsi mərhələsi

96. Müəssisənin həyat tsikli neçə fazadan ibarətdir?

- √ 5.0
- 4.0
- 6.0
- 7.0
- 3.0

Müəssisənin rəqabət üstünlüyü tsikli nə ilə öyrənilir?

97.

1. Hompart ayrısı
2. Adam Smit xətləri
3. Gözünməz əl nəzəriyyəsi
4. Müqayisəli üstünlüklər nəzəriyyəsi

- √ yalnız 1
- hamısı
- 2, 3
- 4.0
- 1, 2

98. Müəssisənin həyat tsiklinin hansı mərhələsində artıq müəssisənin əksər məhsullarına olan tələbat aşağı düşməsi başlayır, firma yeni strateji təsərrüfat zonaları axtarmağa başlayır, lakin bu zaman müəssisənin vəziyyəti ümumi şəraitin əlverişsiz olması üzündən daha da pisləşir.

- √ Tənəzzül (sönmə) mərhələsində.
- Artımın yavaşması mərhələsində.
- Yetkinlik mərhələsində
- Stabil mərhələsində.
- Yaranma mərhələsində.

99. Müəssisənin həyat tsiklinin hansı mərhələsində müəssisənin istehsal etdiyi əksər məhsullara olan tələb təkliflə tarazlaşır, artıq müəssisə əlavə məhsul istehsal edə bilmir və sabitlik hökm sürür.

- √ Yetkinlik mərhələsində.
- Artımın yavaşması mərhələsində.
- Tənəzzül (sönmə) mərhələsində.
- Stabil mərhələsində.
- Yaranma mərhələsində.

100. Müəssisənin həyat tsiklinin hansı mərhələsində müəssisənin məhsullarına olan tələb yavaş-yavaş azalır, məhsul və xidmətlərin satış qiymətləri enməyə doğru meyl edir.

- √ Artımın yavaşması mərhələsində.
- Yetkinlik mərhələsində
- Tənəzzül (sönmə) mərhələsində.
- Stabil mərhələsində.
- Yaranma mərhələsində.

101. Müəssisənin həyat tsiklinin hansı mərhələsində müəssisənin təşkilati-hüquqi forması seçilir, təşkilatın niyyəti, fəaliyyət profili, məqsəd və vəzifələri müəyyənləşdirilir, rəhbərlik, hakimiyyət xətti və idarəetmənin təşkilati quruluşu seçilir.

- √ Yaranma mərhələsində
- Yetkinlik mərhələsində.
- Tənəzzül (sönmə) mərhələsində.
- Stabil mərhələsində.
- Artımın yavaşması mərhələsində

102. İdarəetmənin təşkilati quruluşunu müəyyən edən parametrlər aşağıdakılardır:

- √ Hamısı
- idarəetmə funksiyaları üzrə idarəetmə heyətinin sayı
- xətti idarəetmə heyətinin sayı
- hər bir səviyyədə struktur bölmələrinin sayı
- müəssisənin idarəetmə sisteminin ierarxiya səviyyələrinin sayı

103. Qreynerə görə təşkilatların həyat dövrəsinin modeli neçə mərhələdən ibarətdir?

- √ 5.0
- 3.0
- 2.0
- 6.0
- 4.0

104. Keynsə görə böhranın dağıdıcı tendensiyalarının pik təsiri müəssisəni təqlid edərək hansı vəziyyəti alır?

- √ kvazimoda
- dairəvi
- düz bucaq
- üçbucaq
- pramida

105. Müflisləşmənin hansı müsbət tərəfləri vardır?

- √ Müflisləşmə zamanı firma fəaliyyətində ən vacib göstəricilərin aşağı düşməsi baş verir ki kadr potensialının ixtisarına səbəb olur
- Müflisləşmə əmək resurslarının çevik hərəkət etməsinə təkan verməklə kadrların yenidən hazırlanmasına-mütərəqqi peşə və ixtisaslara yiyələnməsinə şərait yaradır.
- Müflisləşmə səmərəli marketinq siyasətinin yeridilməsinə, alıcıların tələbatlarının və alıcılıq qabiliyyətinin daha da dərinəndən öyrənilməsinə şərait yaradır.
- Müflisləşmə həm də azad təsərrüfat subyektləri arasında gedən rəqabət mübarizisini gücləndirir
- Müflisləşmə istehlakçılara az və tamamilə lazım olmayan məhsul və xidmət təklif edən istehsalçıları sıradan çıxarır yaxud da fəaliyyətlərini diversifikasiya etməyə məcbur edir.

Müflisləşmənin hansı müsbət tərəfləri vardır?

1. Müflisləşmə istehlakçılara az və tamamilə lazım olmayan məhsul və xidmət təklif edən istehsalçıları sıradan çıxarır yaxud da fəaliyyətlərini diversifikasiya etməyə məcbur edir.

2. Müflisləşmə əmək resurslarının çevik hərəkət etməsinə təkan verməklə kadrların yenidən hazırlanmasına-mütərəqqi peşə və ixtisaslara yiyələnməsinə şərait yaradır.

3. Müflisləşmə səmərəli marketinq siyasətinin yeridilməsinə, alıcıların tələbatlarının və alıcılıq qabiliyyətinin daha da dərinəndən öyrənilməsinə şərait yaradır.

4. Müflisləşmə həm də azad təsərrüfat subyektləri arasında gedən rəqabət mübarizisini gücləndirir.

5. Müflisləşmə zamanı firma fəaliyyətində ən vacib göstəricilərin aşağı düşməsi baş verir ki kadr potensialının ixtisarına səbəb olur

- 4-cüdən başqa hamısı
- 1-cidən başqa hamısı
- 2-cidən başqa hamısı
- 3-cüdən başqa hamısı

√ 1,2,3,4

107. Böhranın mümkünlüyü və onun başlanması ehtimalının yüksəlməsi, firmanın inkişafının beşinci keçid dövrlərinə xas olan xüsusiyyəti göstərir

- √ bu dövrün xüsusiyyəti firmanın tamamilə dağılması, onun bu və ya digər yolla ləğv edilməsidir
- hüquqi qeydiyyatı və bəzi bazar mövqeləri olan iqtisadi mühitdə müstəqil təşkilatın, yeni firmanın real ortaya çıxması halı

- özünü təsdiq etmə, firmanın mövqeyinin bazarda möhkəmlənməsi, onun bəzi rəqabət üstünlüklərinin yaranması və onların bazar davranışlarında reallaşdırılması
 - firma fəaliyyətində ən vacib göstəricilərin aşağı düşməsi baş verir ki, əslində əsas göstəricilərin aşağı düşməsi böhran təhlükəsi olmayıb, artıq onun görünməsidir
 - bu dövr inkişaf potensialının yaranması baş verir, əvvəldən fəaliyyət göstərən firmanın bazasında yeni firmanın yaranması ilə xarakterizə edilir
- 108.** Böhranın mümkünlüyü və onun başlanması ehtimalının yüksəlməsi, firmanın inkişafının dördüncü keçid dövrlərinə xas olan xüsusiyyəti göstərin:
- √ firma fəaliyyətində ən vacib göstəricilərin aşağı düşməsi baş verir ki, əslində əsas göstəricilərin aşağı düşməsi böhran təhlükəsi olmayıb, artıq onun görünməsidir
 - hüquqi qeydiyyatı və bəzi bazar mövqeləri olan iqtisadi mühitdə müstəqil təşkilatın, yeni firmanın real ortaya çıxması halı
 - özünü təsdiq etmə, firmanın mövqeyinin bazarda möhkəmlənməsi, onun bəzi rəqabət üstünlüklərinin yaranması və onların bazar davranışlarında reallaşdırılması
 - bu dövrün xüsusiyyəti firmanın tamamilə dağılması, onun bu və ya digər yolla ləğv edilməsidir
 - bu dövr inkişaf potensialının yaranması baş verir, əvvəldən fəaliyyət göstərən firmanın bazasında yeni firmanın yaranması ilə xarakterizə edilir
- 109.** Böhranın mümkünlüyü və onun başlanması ehtimalının yüksəlməsi, firmanın inkişafının üçüncü keçid dövrlərinə xas olan xüsusiyyəti göstərin:
- √ özünü təsdiq etmə, firmanın mövqeyinin bazarda möhkəmlənməsi, onun bəzi rəqabət üstünlüklərinin yaranması və onların bazar davranışlarında reallaşdırılması
 - hüquqi qeydiyyatı və bəzi bazar mövqeləri olan iqtisadi mühitdə müstəqil təşkilatın, yeni firmanın real ortaya çıxması halı
 - firma fəaliyyətində ən vacib göstəricilərin aşağı düşməsi baş verir ki, əslində əsas göstəricilərin aşağı düşməsi böhran təhlükəsi olmayıb, artıq onun görünməsidir
 - bu dövrün xüsusiyyəti firmanın tamamilə dağılması, onun bu və ya digər yolla ləğv edilməsidir
 - bu dövr inkişaf potensialının yaranması baş verir, əvvəldən fəaliyyət göstərən firmanın bazasında yeni firmanın yaranması ilə xarakterizə edilir
- 110.** Böhranın mümkünlüyü və onun başlanması ehtimalının yüksəlməsi, firmanın inkişafının ikinci keçid dövrlərinə xas olan xüsusiyyəti göstərin:
- √ hüquqi qeydiyyatı və bəzi bazar mövqeləri olan iqtisadi mühitdə müstəqil təşkilatın, yeni firmanın real ortaya çıxması halı
 - özünü təsdiq etmə, firmanın mövqeyinin bazarda möhkəmlənməsi, onun bəzi rəqabət üstünlüklərinin yaranması və onların bazar davranışlarında reallaşdırılması
 - firma fəaliyyətində ən vacib göstəricilərin aşağı düşməsi baş verir ki, əslində əsas göstəricilərin aşağı düşməsi böhran təhlükəsi olmayıb, artıq onun görünməsidir
 - bu dövrün xüsusiyyəti firmanın tamamilə dağılması, onun bu və ya digər yolla ləğv edilməsidir
 - bu dövr inkişaf potensialının yaranması baş verir, əvvəldən fəaliyyət göstərən firmanın bazasında yeni firmanın yaranması ilə xarakterizə edilir
- 111.** Böhranın mümkünlüyü və onun başlanması ehtimalının yüksəlməsi, firmanın inkişafının birinci keçid dövrlərinə xas olan xüsusiyyəti göstərin:
- √ bu dövr inkişaf potensialının yaranması baş verir, əvvəldən fəaliyyət göstərən firmanın bazasında yeni firmanın yaranması ilə xarakterizə edilir
 - özünü təsdiq etmə, firmanın mövqeyinin bazarda möhkəmlənməsi, onun bəzi rəqabət üstünlüklərinin yaranması və onların bazar davranışlarında reallaşdırılması
 - firma fəaliyyətində ən vacib göstəricilərin aşağı düşməsi baş verir ki, əslində əsas göstəricilərin aşağı düşməsi böhran təhlükəsi olmayıb, artıq onun görünməsidir
 - bu dövrün xüsusiyyəti firmanın tamamilə dağılması, onun bu və ya digər yolla ləğv edilməsidir
 - hüquqi qeydiyyatı və bəzi bazar mövqeləri olan iqtisadi mühitdə müstəqil təşkilatın, yeni firmanın real ortaya çıxması halıdır
- Böhranın yarada biləcəyi mənfi fəsadları aşağıdakı hansı formada başa düşmək olar:
1. Vaxtaşırı yaranan iqtisadi həyatın nasazlığı.
 2. İqtisadi proseslərin idarə edilməsi istiqamətində tarazılığa nail olunması.
 3. Çətin, ağır vəziyyət, nəsə çatışmazlığı, kəskin çatışmazlığı.
 4. Ümumi rifah halının yüksəlməsi, gəlirlərin artması
- 112.**
- √ 1.3
 - 2.4
 - 1.2
 - 3.4
 - 2.3

113. Müəssisə məqsədlərinə cavab verən və onun inkişafında obyektiv dəyişmə meyillərinə uyğun olan, böhranın qarşısını almağa və ya onu aradan qaldırmağa kömək edən, idarə edilən prosesi adlanır:
- √ Atiböhranlı inkişaf
 - Müflisləşmə qorxusu
 - Korporativ iddialar
 - Təbii dəyişiklik
 - İnflyasiya
114. Müflisləşməyə doğru birinci addım kimi qeyd edilə bilər:
- √ Firmanın mənfəətliyinin aşağı enməsi
 - Firmanın mənfəətliyinin stabil qalması
 - Firmanın gələcəyə doğru nikbin fikrləri
 - Firmanın iqtisadi proseslərinin gələcək istiqamətdə qeyri-dəqiq proqnozlaşdırılması
 - Firmanın mənfəətliyinin yuxarı qalxması
- Böhranın simptomları ola bilər
115. 1. mənfi tendesiyaların ilk görüntüləri, bu tendesiyaların davamlı olması;
2. işgüzar münaqişələr, maliyyə problemlərinin artması
3. ÜDM-da gəlirlərin artması
4. müsbət saldonun yaranması
- √ 1.2
 - 2.4
 - 3.4
 - 2.3
 - 1.3
- Antiböhranlı idarəetmə üzrə qərarın qəbul olunması vaxtına görə bölünür:
116. 1. Qabaqcadan hazırlanmış strategiya ilə idarəetmə
2. İdarəetmə subyektinin ilkin məlumatların toplanması
3. Cari qərarların qəbul edilməsi ilə antiböhranlı idarəetmə
- √ 1.3
 - 1.2
 - 2, 3
 - 3.0
 - 2.0
117. Böhranın başlanmasından xəbər verən hadisə və ya qeydə alınmış vəziyyət yaxud tendesiya adlanır:
- √ Böhran amili
 - Böhranın səbəbləri
 - İnflyasiya
 - Durğunluq
 - Simptom
118. Müflisləşmə sistemi iqtisadiyyatda çalışan bütün təsərrüfat subyektlərinin mənfəətli işləməsinə yönəlmişdir. Bu işə aşağıdakı hansı prinsipi gözləməklə reallaşa bilər:
- √ hamısı
 - səliqə ilə borc öhdəliklərini yerinə yetirən müəssisələrin sağlamlaşdırılması sisteminin yaradılması
 - müflisləşmə zamanı azad olunmuş istehsal amillərindən yenidən istifadə üçün cəmiyyət tərəfindən istehsal amillərinin mütləq mobilliyini təmin edən iqtisadi şəraitin yaradılması
 - maliyyə çətinliyi olan perspektivli müəssisələrin saxlanılması
 - müflisləşmə zamanı bütün təsərrüfat subyektlərinə qarşı eyni prosedura qaydalarının tətbiqi, onların hüquq və vəzifələrinin eyni olması
119. Müəssisənin ləğvi üzrə işin təşkili üçün konkurs rəhbəri hansı orqan vasitəsilə təyin olunur
- Həmkarlar ittifaqı

- Ali məhkəmə
 - ✓ Arbitraj məhkəməsi
 - Nazirlər kabineti
120. Mütləq likvidlik əmsalı pul vəsaitini və tez reallaşdırıla bilən qiymətli kağızların ... qısa müddətli borclara bölünməsi yolu ilə müəyyən edilir
- hasilinin
 - vurulmasının
 - ✓ cəminin
 - bölünməsinin
 - nisbətinin
121. Likvidlik müəssisənin öz ... müddətli öhdəliklərini ödəmə bacarığına deyilir
- ✓ qısa
 - cari
 - orta
 - illik
 - uzun
122. Borc kapitalının xüsusi çəkisinin çox olması müəssisənin hansı vəziyyətindən xəbər verir?
- ✓ tədiyyə qabiliyyətsiz
 - tədiyyə qabiliyyətli
 - sabit
 - böhran
 - ödəniş qabiliyyətli
123. Müəssisənin maliyyə vəziyyətini xarakterizə edən mühüm göstəricilər aşağıdakı variantlardan hansında düzgün verilir?
- ✓ tədiyyə qabiliyyət və likvidlik
 - likvidlik və risk qabiliyyəti
 - likvidlik və rəqabətliklik
 - ödəniş qabiliyyəti və likvidlik
 - tədiyyə qabiliyyət və ödəniş qabiliyyət
124. Müəssisənin kompleks təhlili zamanı nələr həyata keçirilmir?
- ✓ İnnovasiyalaşma
 - İnnovasiyaları
 - Gəlirlər
 - İstehsal proqramları
 - Müəssisənin potensialı
125. Müəssisənin kompleks təhlili zamanı nələr həyata keçirilir?
- Müəssisənin potensialı
 - Gəlirlər
 - İnnovasiyaları
 - İstehsal proqramları
 - ✓ Bunların hamısı
126. Böhranlı vəziyyətə düşdükdə müəssisənin balansında hansı dəyişiklik baş verir?
- Aktiv və passivlər silinir
 - Doğru cavab yoxdur
 - ✓ qeyri-qənaətbəxş quruluş yaranır
 - Bunların hamısı

- Heç nə baş vermir

127. Xarici və daxili mənfi faktorların təsiri özünü ilk öncə nədə göstərir?

- ✓ müflisləşmənin əlamətləri yaranmağa başlayır
- Bunların hamısı
- Bunlardan heç biri
- Qiymətlər aşağı düşməyə başlayır
- Varlanmanın ilkin əlamətləri yaranır

128. Firmanın müflisləşməsinə göstərən ilkin əlamətlər arasında xüsusi yeri ... göstəricilərinin dəyişməsi tutur

- ✓ maliyyə
- gəlir
- mühasibat
- mənfəət
- istehsal

129. Müəssisələrin müflisləşməsinin xarici səbəblərinin təsirini azaltmaq üçün o, gözlənilməyən dəyişikliklərə necə reaksiya verməlidir?

- ✓ aktiv və ya planlı
- ixtiyari və ya epizodik
- kəskin və reaktiv
- planlı və sərt
- reaktiv və ya planlı

130. Aşağıdakı variantların hansında müəssisələrin müflisləşməsinin dolayı xarici mühit amili düzgün verilmir?

- iqtisadi vəziyyət
- elmi-texniki tərəqqi
- siyasi vəziyyət
- sosial-mədəni amillər
- ✓ istehlakçılar və rəqiblər

131. Aşağıdakı variantların hansıda müəssisənin müflisləşməsinin birbaşa xarici mühit amili düzgün qeyd edilməyib?

- ✓ iqtisadi vəziyyət
- həmkarlar ittifaqlar və qanunverici orqanlar
- istehlakçılar və rəqiblər
- material və kapital resurslar
- əmək

132. Şəraitdən asılı olaraq təşkilatın xarici mühit amillərinin hansı onun müflisləşməsinin əsasını qoya bilər?

- dolayı xarici mühit amilləri
- ✓ hər biri
- birbaşa xarici mühit amilləri
- birbaşa və dolayı xarici mühit amilləri
- heç biri təkliddə yox

133. Müflisləşmə sistemi iqtisadiyyatda çalışan bütün təsərrüfat subyektlərinin mənfəətlə işləməsinə yönəldilmişdir. Bu işə aşağıdakı prinsipləri gözləməklə reallaşa bilər. Hansı variantda bu prinsiplərdən biri düzgün əks olunmur?

- ✓ müflisləşmə zamanı bütün təsərrüfat subyektlərinə qarşı eyni prosedurlarının tətbiqi, onların hüquq və vəzifələrinin eyni olmaması
- iflas zamanı müsabiqə kütləsinin bölüşdürülməsi qaydası və növbəliliyin gözlənilməsi
- maliyyə çətinliyi ola perspektivli müəssisələrin saxlanması
- səliqə ilə borc öhdəliklərini yerinə yetirən müəssisələrin sağlamlaşdırılması sisteminin yaradılması
- müflisləşmə zamanı bütün təsərrüfat subyektlərinə qarşı eyni prosedura qaydalarının tətbiqi, onların hüquq və vəzifələrinin eyni olması

134. Müəssisənin müflisləşməsinə doğru özünə biruzə verən birinci addım nə ola bilər?

- √ mənfiyyətin aşağı düşməsi
- mənfiyyətin çoxalması
- mənfiyyətin tamamilə kəsilməsi
- mənfiyyətin stabilləşməsi

135. Müflisləşmə icraatının hər hansı mərhələsində barışıq sazişi kimlərlə bağlanır?

- √ Borclu ilə
- hamısı
- Bank rəhbərliyi ilə
- Sahibkarlar arası
- Borcverən ilə

136. Müəssisənin müflisləşməsi hansı halda məhkəmədən kənar yolla həll edilir?

- Dəyərsizləşmə başladıqda
- Doğru cavab yoxdur.
- √ Razılaşma əldə olunduqda
- Razılaşma əldə olunmadıqda
- Məsələ məhkəmə ilə həll olunmadıqda

137. Müflisləşməyə qarşı görülən ilkin tədbirlərdən deyil?

- Xərclər üzrə sərt nəzarətin qoyulması
- İş mədəniyyətinin dəyişdirilməsi
- √ Müəssisənin bağlanması
- Rəhbərliyin dəyişdirilməsi
- Müəssisənin təşkilati quruluşunun dəyişdirilməsi

138. Müflisləşmənin ilkin çağlarında əl atılan tədbirlərdəndir:

- Xərclər üzrə sərt nəzarətin qoyulması
- İş mədəniyyətinin dəyişdirilməsi
- √ Bunların hamısı
- Rəhbərliyin dəyişdirilməsi
- Müəssisənin təşkilati quruluşunun dəyişdirilməsi

139. Müflisləşmənin 3-cü mərhələsində baş verən proseslərdəndir:

- √ Bunların hamısı
- Bunların heç biri
- Müflisləşmə prosedurlarının başlanması
- Kreditörün qanunvericilik çərçivəsində tələbləri
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin pozulması

140. Müflisləşmənin 3-cü mərhələsində nə baş verir?

- √ Bütün maliyyə-təsərrüfat fəaliyyətinin pozulması
- Doğru cavab yoxdur.
- Gizli qiymətdən düşmə
- Müəssisə bağlanılır
- Kosmetik tədbirlərə tələb yaranır

141. Müflisləşmənin 2-ci mərhələsində nə baş verir?

- Müəssisə bağlanılır
- Doğru cavab yoxdur
- √ Nəgd vəsaitlə bağlı çətinliklər yaranır
- Likvidlik artır

142. Müflisləşmənin 1-ci mərhələsində hansı tədbirlər görülür?

- √ Kosmetik tədbirlər görülür
- Doğru cavab yoxdur
- Rəhbərlik ölkəni tərk edir
- Müəssisə bağlanılır

143. Müflisləşmənin 1-ci mərhələsi nədən ibarətdir?

- √ Gizli qiymətdən düşmə
- Aşkar qiymət artımı
- Gizli qiymət artımı
- Doğru cavab yoxdur
- Aşkar qiymətdən düşmə

144. Müəssisənin müflisləşməsi neçə mərhələdə baş verir?

- √ 3.0
- 4.0
- 5.0
- 6.0
- 2.0

145. Müəssisənin müflisləşmədən uzaqlaşma əmsalının daha yüksək götürülməsinin səbəbi aşağıdakılardan hansıdır?

- √ Infilasiya
- Faydalanma
- Qiymətsizləşmə
- Doğru cavab yoxdur
- Dəyərsizləşmə

146. Müəssisədə hansı bölmələrin təhlili müflisləşmə haqqında məlumat verir?

- √ hamısı
- Komersiyya vəziyyəti
- İstehsal vəziyyəti
- Mühəsibat vəziyyəti
- Maliyyə vəziyyəti

147. AR qanunvericiliyinə əsasən hansı müddətə öhdəliklərini yerinə yetirməyə müəssisə müflisləşməyə başlamış hesab olunur?

- √ 3 ay
- 16 iş günü
- 5 qeyri-ış günü
- 5 ay
- 2 həftə

148. Firma müflisləşməyə başlamışsa, ilk öncə dəyişən göstərici hansıdır?

- √ maliyyə göstəriciləri
- Mühəsibat göstəriciləri
- Qiymətləndirmə göstəriciləri
- Məhsul göstəriciləri
- İdarəetmə göstəriciləri

149. Azərbaycan şəraitində işə müflisləşmədə amillərin payı necə bölüşdürülür?

- √ 2/3 – xarici amillər, 1/3 – daxili amillər
- 1/2 - xarici amillər, 1/2 -daxili amillər

- Xarici və daxili amillərin təsiri yoxdur
- Doğru cavab yoxdur
- 1/3 – xarici amillər, 2/3 – daxili amillər

150. Xarici mütəxəssislər müəssisənin müflisləşməsində amillərin payını necə dəyərlən-dirirlər?

- √ 1/3 – xarici amillər, 2/3 – daxili amillər
- 1/2 - xarici amillər, 1/2 -daxili amillər
- Xarici və daxili amillərin təsiri yoxdur
- Doğru cavab yoxdur
- 2/3 – xarici amillər, 1/3 – daxili amillər

151. Yeni yaranmış müəssisələrin müflisləşməsi daha çox hansı amillərin təsiri ilə olur? 1) İstismar
2) Xarici amillər
3) Daxili amillər

- √ 3.0
- 2.0
- 1.0
- heç biri

152. Müəssisələrin müflisləşməsinin xarici səbəblərinin təsirinə azaltmaq üçün hər bir müəssisənin idarəetmə reaksiyası necə olmalıdır? 1)
Reaktiv şəkildə
2) Hiperaktiv şəkildə
3) Aktiv şəkildə
4) Planlı şəkildə

- 1.3
- √ 3.4
- 1.4
- 2.3
- 2.4

153. Müflisləşmənin təsirinə hiss olunduğu sahələrdəndir: 1.təsərrüfat subyektləri arasındakı rəqabət mübarizəsini gücləndirir
2. Ucuzlaşmaya səbəb olur
3) Şirkətlərin bağlanması inhisarlaşma ilə sıx əlaqədar gedən proseslərdir

- √ 1.0
- 3.0
- 2.3
- 1,2,3
- 2.0

154. Müflisləşmə nələrə şərait yaradır? 1) Səmərəli marketinq siyasətinin yeridilməsi
2) Alıcıların tələbatlarının daha dərinədən öyrənilməsi
3) Alıcı qabiliyyətinin düzgün araşdırılması

- √ hamısı
- 2.3
- 1.3
- 2.0
- 1.2

155. Müflisləşmənin həll etdiyi məsələlərdəndir:

- √ Bunların hamısı
- Müəssisədə struktur dəyişikliklərinə zəmin yaradır
- Əmək resurslarının çevik hərəkətinə şərait yaradır
- Müflisləşmə qorxusu biznesmenləri daha çox sahibkar kimi davranmağa sövq edir.
- İstehlakçılara az və ya tamamilə lazım olmayan məhsul istehsalçıları sıradan çıxarır

156. Sahibkara və biznesmenlər müflisləşmə prosesini necə dəyərləndirməlidirlər?

- √ hər zaman onları izləyən bir kölgə kimi
- İdarəetmənin gücləndirilməsi
- Müəssisə maliyyə vəsaitlərinin kəskin axını
- Ucuzlaşdırma siyasəti
- Yalnızca 1 dəfə baş verən maliyyə yatırımı

157. Müflisləşmənin zəmin yaratdığı proseslərdəndir?

- √ Ayrı-ayrı investor və borclular arasındakı münasibətlərini tənzimlənməsi yolu ilə növbəti iqtisadi yüksəlişə
- Ölkədaxili vəziyyətin ağırlaşması
- Məhsullara olan maya dəyərinin aşağı düşməsi
- Ölkənin xaricdəki nüfuzunun pisləşməsi
- Ölkə iqtisadiyyatının çökməsi

158. Tədiyyə qabiliyyəti əmsalı faiz nisbətindən xüsusi kapitalın aktivlərə ... yolu ilə müəyyən edilir

- √ bölünməsi
- yenidən baxılması
- vurulması
- əlavələr edilməsi
- toplanması

159. Müəssisənin tədiyyə qabiliyyəti haqqında fikir söyləmək üçün hansı əmsaldan istifadə edilir?

- √ tədiyyə qabiliyyəti
- manevr etmə
- heç birindən
- hamısından
- mütləq likvidlik

160. Müəssisənin tədiyyə qabiliyyəti onun ... müddətli öhdəliklərini ödəmə bacarığı kimi müəyyən edilir

- √ uzun
- perspektiv
- qısa
- gələcək
- ortay

161. Müəssisənin tədiyyə əmsalı neçə faizdən yüksək olarsa, narahatçılığa əsas yoxdur?

- √ 0.5
- 0.3
- 0.7
- 95-99%
- 0.4

162. Tədiyyə qabiliyyəti necə hesablanır?

- √ xüsusi kapital aktivlərə faiz nisbəti tapılır
- Tədiyyə əmsalları çıxılır
- Xüsusi kapital aktivlərə vurulur
- Xüsusi kapitaldan 100 çıxılıb, fərq aktivlərə vurulur.
- Tədiyyə əmsalları toplanır

163. Müəssisənin tədiyyə qabiliyyəti haqda fikir söyləmək üçün əsas diqqət nəyə verilməlidir?

- √ tədiyyə qabiliyyəti əmsalına
- Sahibkarın beynəlxalq əlaqələrinə
- Beynəlxalq investisiyaların həcminə

- Xarici yatırımlara
- Sahibkarın şəxsiyyətinə

164. Tədiyyə qabiliyyəti qiymətləndirilərkən əsas diqqət nəyə verilməlidir?

- √ Xüsusi kapitala
- Daxili investisiyaya
- Ucuzlaşmış maya dəyərinə
- hamısı
- Xarici kapitala

165. İctimai-iqtisadi sistemdə ziddiyyətlərin ekstremal kəskinləşməsi, ətraf mühitdə yaşamağa davamlılıqları:

- stabillik
- durğunluq
- fəaliyyət
- sanasiya
- √ böhran

166. Müəssisənin öz fəaliyyəti nəticəsində yaranmış böhranın səbəbləri hesab edilir:

- √ Daxili
- Keyfiyyət
- Kəmiyyət
- Beynəlxalq
- Xarici

Təşkilatda böhran vəziyyətini yaradan amillərə qrupu hansılardır?

- 167.
1. Zərər verən yalnız informasiyalar
 2. Heyətin mənəvi ruhunu aşağı olması
 3. Korporativ iddialar
 4. Məhsulun nöqsanları və keyfiyyətin problemləri
 5. İş yerində bədbəxt hadisələr
 6. Mükafatlandırma və iş yerindən məmnunluq

- √ 6-cıdan başqa hamısı
- 2-cıdan başqa hamısı
- 3-cüdan başqa hamısı
- 4-cüdan başqa hamısı
- 1-cıdan başqa hamısı

168. Böhranın yaranma səbəbləri ümumi olaraq hansı fəzələrdir?

- √ daxili səbəblər, inkişaf ehtiyacları, xarici səbəblər
- natamam idarəetmə, təbii dəyişiklik, xarici səbəblər
- vaxtın sıxlaşdırılması, inkişaf ehtiyacları, elmi biliklərin səviyyəsi
- daxili səbəblər, təbii dəyişiklik, natamam idarəetmə
- elmi biliklərin səviyyəsi, ümumi fəaliyyət, maraqların ziddiyyətləri

169. İqtisadi böhran zamanı müəssisənin borcunu ödəyə bilməməsinin ümumi səbəbləri əsasən aşağıdakılardır:

- √ hamısı
- Sifariş edilmiş, amma ödənilməmiş məhsul üçün borc, təchizatçılar, personal və s. qarşısında müəssisənin borclarının artmasına gətirib çıxarır
- Müəssisədə enerjidaşıyıcıları və kommunal xidmətlər üçün yaşayış fondunun saxlanması xərcləri
- Vergi yükü həddindən artıq olması
- Məhsulun satışı zamanı gəlirin vaxtında daxil olmaması

170. Xaraktercə aşağıda ayrılmış böhran tiplərindən biri səhvdir

- √ bütöv və natamam
- qısamüddətli və uzunsürən

- lokal və ümumi
- gizli və aşkar böhranlara
- yüngül və dərin

171. Hansı düstur iflası uğramış müəssisələrin məlumatlarının təhlili nəticələrinin alınması üçün istifadə edilir?

- ✓ E.Altman
- Albert Enşteyn
- Adam Smitt
- David Rikardo
- kvazimoda

172. Dövrüyyə kapitalı”na xas olan xüsusiyyəti tapın:

- ✓ cari aktivlərlə qısa müddətli borclar arasındakı fərq kimi müəyyən edilir.
- pul vəsaitinin,tez reallaşdırıla bilən qiymətli kağızların və debitor borclarının qısa müddətli öhdəliklərə olan nisbəti kimi müəyyən edilir.
- dövrüyyə kapitalının özünün xüsusi kapitalla olan nisbəti kimi hesablanır və göstərir ki, öz vəsaitinin hansı hissəsi daha sürətlə hərəkət edən aktivlərə qoyulmuşdur.
- istifadəsiz qalmış material ehtiyatlarının,çətin reallaşdırılan məhsul hissəsinin və vaxtı keçmiş debitor borclarının cari aktivlərə olan nisbəti kimi müəyyən olunur.
- Bu əmsal pul vəsaitinin və tez reallaşdırıla bilən qiymətli kağızların cəminin qısa müddətli borclara bölünməsi yolu ilə müəyyən edilir.

173. Manevretmə əmsalı”na xas olan xüsusiyyəti tapın:

- ✓ dövrüyyə kapitalının özünün xüsusi kapitalla olan nisbəti kimi hesablanır və göstərir ki, öz vəsaitinin hansı hissəsi daha sürətlə hərəkət edən aktivlərə qoyulmuşdur.
- pul vəsaitinin,tez reallaşdırıla bilən qiymətli kağızların və debitor borclarının qısa müddətli öhdəliklərə olan nisbəti kimi müəyyən edilir.
- cari aktivlərlə qısa müddətli borclar arasındakı fərq kimi müəyyən edilir.
- istifadəsiz qalmış material ehtiyatlarının,çətin reallaşdırılan məhsul hissəsinin və vaxtı keçmiş debitor borclarının cari aktivlərə olan nisbəti kimi müəyyən olunur.
- Bu əmsal pul vəsaitinin və tez reallaşdırıla bilən qiymətli kağızların cəminin qısa müddətli borclara bölünməsi yolu ilə müəyyən edilir.

174. Dəqiqləşdirilmiş likvidlik əmsalı”na xas olan xüsusiyyəti tapın:

- ✓ pul vəsaitinin,tez reallaşdırıla bilən qiymətli kağızların və debitor borclarının qısa müddətli öhdəliklərə olan nisbəti kimi müəyyən edilir.
- dövrüyyə kapitalının özünün xüsusi kapitalla olan nisbəti kimi hesablanır və göstərir ki, öz vəsaitinin hansı hissəsi daha sürətlə hərəkət edən aktivlərə qoyulmuşdur.
- cari aktivlərlə qısa müddətli borclar arasındakı fərq kimi müəyyən edilir.
- istifadəsiz qalmış material ehtiyatlarının,çətin reallaşdırılan məhsul hissəsinin və vaxtı keçmiş debitor borclarının cari aktivlərə olan nisbəti kimi müəyyən olunur.
- Bu əmsal pul vəsaitinin və tez reallaşdırıla bilən qiymətli kağızların cəminin qısa müddətli borclara bölünməsi yolu ilə müəyyən edilir.

175. Mütləq likvidlik əmsalına xas olan xüsusiyyəti tapın:

- ✓ Bu əmsal pul vəsaitinin və tez reallaşdırıla bilən qiymətli kağızların cəminin qısa müddətli borclara bölünməsi yolu ilə müəyyən edilir.
- dövrüyyə kapitalının özünün xüsusi kapitalla olan nisbəti kimi hesablanır və göstərir ki, öz vəsaitinin hansı hissəsi daha sürətlə hərəkət edən aktivlərə qoyulmuşdur.
- cari aktivlərlə qısa müddətli borclar arasındakı fərq kimi müəyyən edilir.
- istifadəsiz qalmış material ehtiyatlarının,çətin reallaşdırılan məhsul hissəsinin və vaxtı keçmiş debitor borclarının cari aktivlərə olan nisbəti kimi müəyyən olunur.
- pul vəsaitinin,tez reallaşdırıla bilən qiymətli kağızların və debitor borclarının qısa müddətli öhdəliklərə olan nisbəti kimi müəyyən edilir.

176. Müəssisənin öz qısa müddətli öhdəliklərini ödəmə bacarığına nə deyilir?

- ✓ likvidlik
- inkişaf
- tənəzzül
- durğunluq
- böhran

177. Böhranın ilk əlamətlərinin yaranması adlanır:

- √ simptomlar
- amillər
- diaqnoz
- transaksiya
- səbəblər

178. Konkret problemə, insana, məqsədə və vaxt dövrünə aid olan məlumat adlanır:

- √ Relevant informasiya
- Natamam informasiya
- Ekspres informasiya
- Riskli informasiya
- Qeyri-mükəmməl informasiya

179. Müflisləşminin mənfi cəhətlərinə aiddir: 1) İşsizlərin sayının azalması; 2) İctimai rifah halının yaxşılaşması; 3) Ucuz qiymətlərdən istifadə; 4) İşsizlər “ordusunun” yaranması

- √ 4.0
- 3.0
- 1.0
- 1,2,3
- 2.0

180. Müəssisələr müflisləşdirmədən qaçınmaq üçün nə etməlidir?

- √ İdmançı kimi hər zaman formada qalmalıdır
- Qiymətlərin kəskin yüksəltməlidir
- Qiymətlərin kəskin ucuzlaşdırmalıdır
- Doğru cavab yoxdur
- Haqsız rəqabətdən istifadə etməlidir

181. Hüquqi və fiziki şəxslərin öz borc öhdəliklərini vaxtılı-vaxtında ödəyə bilməməsi nə adlanır?

- √ Müflisləşmə
- Ucuzlaşma
- Varlanma
- Tarazlıq
- Satış

182. Müflisləşmə prosedurasını başlamaq üçün borclu müəssisə hansı sənədləri məhkəməyə təqdim etməməlidir?

- debitor və kreditor borcunun siyahısı, borclunun maliyyə və əmlak vəziyyəti haqqında başqa lazımi məlumatları
- √ işin icraata qəbul olunduğu günə müəssisənin tədiyyə balansını
- mülkiyyət forması və mülkiyyət hüququnun subyektləri haqqında məlumatda daxil olmaqla müəssisənin rekvizitlərini
- işin icraata qəbul olunduğu günə mühasibat balansını
- heç biri

183. Müflisləşmə prosedurasının başlanmasında mühüm məsələ ... tərəfindən bu addımın atılacağıın müəyyənləşdirilməsidir

- √ kim
- prokurorluq
- istehlakçılar
- tədarükçülər
- məhkəmə

184. Kreditorlar və borclunun razılığı ilə borclu müəssisənin müflisləşməsi məhkəmədən kənar yolla həll edilə ...

- √ bilər
- bilməz

- bilər qismən
- bilməsi çətindir

185. Müflisləşmə prosedurasının başlanması haqqında kimlər ərizə ilə məhkəməyə müraciət edə bilər?

- ✓ borclunun özü və ya prokurorluq
- borclu və istehlakçılar
- debitorlar və istehlakçılar
- heç biri
- borclu və müəssisənin tərəfdaşları

186. Müflisləşmənin ilkin çağlarında vəziyyətdən çıxmaq üçün bir sıra universal tədbirlərə əl atılır. Hansı variant düzgün deyil?

- ✓ xərclər üzərindəki nəzarət liberallaşır
- iş mədəniyyəti dəyişdirilir
- məhsul və xidmətlərin nomenklaturası ixtisar edilir
- marketing fəaliyyəti gücləndirilir
- xərclər üzərində sərt nəzarət qoyulur

187. Müəssisənin müflisləşməsinin III mərhələsində onun bütün ... fəaliyyət pozulur

- ✓ maliyyə-təsərrüfat
- istehsal-satış
- istehsal-istehlak
- maliyyə-pul
- istehsal-təsərrüfat

188. Müəssisənin müflisləşməsinin II mərhələsində hansı vəsait üzrə çətinliklər yaranır?

- ✓ nəqd
- xüsusi
- aktiv
- borc
- passiv

189. Müəssisənin müflisləşməsinin I mərhələsi necə adlanır?

- ✓ gizli
- təhlükəli
- aşkar
- qismən
- şübhəli

190. Müəssisənin müflisləşməsi neçə mərhələyə bölünür?

- ✓ 3.0
- 6.0
- 7.0
- 9.0
- 4.0

191. Müflisləşmə prosedurasının ayrılmaz tərkib hissələri hansı variantda düzgün verilir?

- ✓ sanasiya və yenidən qurma
- sanasiya və biznes-plan
- yenidən qurma və müflisləşmiş müəssisənin bir hissəsinin satılması
- müflisləşmiş müəssisənin bir hissəsinin satılması və xarici idarə edicilərə verilməsi
- sanasiya və antiböhranlı idarəetmə

192. Müflisləşmə prosedurasının ənçə ayrılmaz tərkib hissəsi vardır?
- √ 2.0
 - 4.0
 - 6.0
 - 8.0
 - 3.0
193. Müflisləşmə təhlükəsi azad təsərrüfat subyektləri arasında gedən rəqabət mübarizəsini Cümləni tamamla
- √ gücləndirir
 - normallaşdırır
 - tənzimləyir
 - ləngidir
 - sürətləndirir
194. Müflisləşmə təhlükəsi iş adamlarını və investorları daha çox ... davranmağa sövq edir
- √ sahibkar kimi
 - mütəxəssis kimi
 - ekspert kimi
 - tacir kimi
 - menecer kimi
195. Müflisləşmə əmək resurslarının ... etməsinə təkan verməklə kadrların yenidən hazırlanmasına – mütərəqqi peş əvə ixtisaslara yiyələnməsinə şərait yaradır. Cümləni tamamla.
- ətalətli hərəkət
 - √ çevik hərəkət
 - cəld hərəkət
 - riskli hərəkət
 - normal hərəkət
196. Müflisləşmə ... dəyişikliklərinə zəmin yaradır
- √ struktur
 - istehlakçı
 - kadr
 - tədarükçülərin
 - tərəfdaş
197. Müflisləşmə elementinin ... normal iqtisadi sistemin fəaliyyət göstərməsinə dəlalət edir.
- √ olması
 - biruzə verməsi
 - olmaması
 - olduğu şərait
 - olacağı
198. Bu gün əmtəəyə tələbatın olmaması ... onu istehsal edən müəssisənin müflisləşməsi deməkdir. Cümləni tamamlayın.
- √ sabah
 - dünən
 - bu gün
 - bir həftədən sonra
 - bir neçə gündən sonra
199. Müflisləşmə proseduruna hansı elementlər daxildir? 1) Sanasiya
2) Müəssisələrin yenidən qurulması
3) Qiymətdən düşmə

- √ 1.2
- 2.3
- 1.3
- 2.0
- 1,2,3

. Antiböhranlı idarəetmədə diaqnostikanın növləri:

1. Normadan kənarlaşmanı, patalogiyanı müəyyən edən diaqnostika.
2. Konkret sinifə və ya qrupa mənsubiyyəti müəyyən etməyə imkan verən diaqnostika.
3. Kompleks diaqnostika
4. Obyekti əlamətlərin unikal birləşməsi kimi qiymətləndirməyə imkan verən diaqnostika.
5. Ekspres diaqnostika

200.

- √ 3.5
- 1.3
- 2.5
- 1.2
- 2.3

Antiböhranlı idarəetmədə diaqnostikanın tipləri:

1. Normadan kənarlaşmanı, patalogiyanı müəyyən edən diaqnostika.
2. Konkret sinifə və ya qrupa mənsubiyyəti müəyyən etməyə imkan verən diaqnostika.
3. Kompleks diaqnostika
4. Obyekti əlamətlərin unikal birləşməsi kimi qiymətləndirməyə imkan verən diaqnostika.
5. Ekspres diaqnostika

201.

- √ 1,2,4
- 1,3,5
- 2,3,5
- 1,2,5
- 2,3,4

Təşkilatda böhran diaqnostika üsullarına daxildir:

1. Xarici mühit monitorinqinin sistemli təhlili
2. Firmanın maliyyə vəziyyətinin auditi şirkətin borclarının müəyyənləşdirilməsi.
3. Kredit siyasətinin təhlili.
4. Risklərin, mümkün dəyişikliklərlə bağlı vəziyyətin və rəqabət statusunun gələcəkdə vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılmasının təşkili
5. Ekstensiv inkişafın fundamental əsaslarının maliyyələşmə mənbələrində destruktiv mövqenin yaradılması

202.

- √ 5-cidən başqa hamısı
- 2-cidən başqa hamısı
- 3-cüdən başqa hamısı
- 4-cüdən başqa hamısı
- 1-cidən başqa hamısı

203.

Diaqnoz qoyulan zaman araşdırmaya təqdim edilən əsas tələblər hansılardır:

- √ hamısı
- Obyektivlik
- Dəqiqlik
- Baza parametrləri
- Etibarlılıq

204.

Diaqnostikanın vəzifələri

- √ sistemin bütün tərkib elementlərinin işinin əlaqələndirilməsinə yönəlmiş tədbirlərin müəyyən edilməsi ki, təhlil və proqnoz ilə sıx şəkildə əlaqəlidir.
- firmanın iqtisadi proseslərinin gələcək istiqamətdə qeyri-dəqiq proqnozlaşdırılması
- ləğvətmə komissiyasının tərkibinin formalaşmasıdır
- iqtisadi sabitliyin qorunması və ona nail olmağa üçün idarəetmənin tsiklik tərəddüdləri hamarlaşdırılmasıdır
- tədqiqatın obyektinin vəziyyətini təyin etmək və bu tədqiqatın tamamlanmasının tarixinə və perspektivə onun vəziyyəti haqqında nəticəni vermək, sonra effektiv siyasəti, strategiyanı və taktikanı düzəltməkdən ibarətdir

Dinamik proqramlaşdırma müəyyən struktur idarəetməsi məsələlərinin həlli üçün hesablama metodu, qərarın qəbul olunmasının dəyişən çoxpilləli prosesi kimi təsvir edilir ki, bu halda tədqiqat hansı mərhələdən keçir:

205.

1. Riyazi modelin qurulması.
2. İdarəetmə vəzifələrinin yerinə yetirilməsi.
3. Diaqnostikanın müxtəlif metodlarının istifadə etməklə təhlil və alınmış nəticələrin ümumiləşdirilməsi.
4. İşgüzar aktivliyin artımı ətalət vəziyyətində tənəzzül edilməsi

- √ 1,2,3
- 2,3,4
- 1,3,4
- 2,4
- 1,2,4

Tədqiqatlar nəticəsində diaqnostikanın səmərəli yerinə yetirilməsi mərhələləri hansı ardıcılıqla müəyyən edilir:

206.

1. xüsusi sinif və ya qrupa aid bir obyektin yaradılması;
2. baza göstəriciləri kimi qurulmuş normaların formalaşmasının metodikasının hazırlanması.
3. baza parametrləri ilə onun faktiki parametrlərini müqayisə etməklə obyektin fərqləri aşkar edilməsi;
4. baza göstəricilərindən mümkün kənarlaşmaların təyini.

- √ 1,3,4,2
- 1,2,3,4
- 4,3,2,1
- 3,4,1,2
- 1,2,4,3

207.

Diaqnostikanın məqsədi –

- √ tədqiqatın obyektinin vəziyyətini təyin etmək və bu tədqiqatın tamamlanmasının tarixinə və perspektivə onun vəziyyəti haqqında nəticəni vermək, sonra effektiv siyasəti, strategiyayı və taktikanı düzəltməkdən ibarətdir
- iqtisadi sabitliyin qorunması və ona nail olmaq üçün idarəetmənin tsiklik tərəddüdləri hamarlaşdırılmasıdır
- ləğvetmə komissiyasının tərkibinin formalaşmasıdır
- fərmanın iqtisadi proseslərinin gələcək istiqamətdə qeyri-dəqiq proqnozlaşdırılması
- sistemin bütün tərkib elementlərinin işinin əlaqələndirilməsinə yönəlmiş tədbirlərin müəyyən edilməsi ki, təhlil və proqnoz ilə sıx şəkildə əlaqəlidir.

208.

Diaqnostika həyata keçirilən zaman istifadə edilən “dinamik proqramlaşdırma” metoduna aid olan xüsusiyyət hansidir?

- hamısı
- statistik informasiyanın köməyi ilə həmçinin, bal qiymətləndirmə üsullardan istifadə edərək diaqnostik tədqiqatların keçirilməsini nəzərdə tutur
- müəyyən qrup insanlar tərəfindən verilmiş qiymətləndirilmələrin və informasiyanın ümumiləşdirilməsinə əsaslanan diaqnoz vasitələri ilə aparılır və diaqnoz məqsədləri üçün xüsusi sorğularının aparılması vasitəsilə kontakt üsullarla alınan informasiyanın üzərində qurulur.
- optimal nəticə əldə etmək üçün zəruri olan resursların və hərəkətlərin ən yaxşı kombinasiyalarını müəyyən edilməsi üçün istifadə edilən riyazi üsuldur
- √ müəyyən struktur idarəetmə məsələlərinin həlli üçün hesablama metodu, qərarın qəbul olunmasının dəyişən çoxpilləli prosesi kimi təsvir edilir.

209.

Diaqnostika həyata keçirilən zaman istifadə edilən “xətti proqramlaşdırma” metoduna aid olan xüsusiyyət hansidir?

- √ optimal nəticə əldə etmək üçün zəruri olan resursların və hərəkətlərin ən yaxşı kombinasiyalarını müəyyən edilməsi üçün istifadə edilən riyazi üsuldur.
- müəyyən qrup insanlar tərəfindən verilmiş qiymətləndirilmələrin və informasiyanın ümumiləşdirilməsinə əsaslanan diaqnoz vasitələri ilə aparılır və diaqnoz məqsədləri üçün xüsusi sorğularının aparılması vasitəsilə kontakt üsullarla alınan informasiyanın üzərində qurulur.
- müəyyən struktur idarəetmə məsələlərinin həlli üçün hesablama metodu, qərarın qəbul olunmasının dəyişən çoxpilləli prosesi kimi təsvir edilir.
- hamısı
- statistik informasiyanın köməyi ilə həmçinin, bal qiymətləndirmə üsullardan istifadə edərək diaqnostik tədqiqatların keçirilməsini nəzərdə tutur

210.

Diaqnostika həyata keçirilən zaman istifadə edilən “ekspert” metoduna aid olan xüsusiyyət hansidir?

- √ müəyyən qrup insanlar tərəfindən verilmiş qiymətləndirilmələrin və informasiyanın ümumiləşdirilməsinə əsaslanan diaqnoz vasitələri ilə aparılır və diaqnoz məqsədləri üçün xüsusi sorğularının aparılması vasitəsilə kontakt üsullarla alınan informasiyanın üzərində qurulur.

- optimal nəticə əldə etmək üçün zəruri olan resursların və hərəkətlərin ən yaxşı kombinasiyalarını müəyyən edilməsi üçün istifadə edilən riyazi üsuldur
- müəyyən struktur idarəetmə məsələlərinin həlli üçün hesablama metodu, qərarın qəbul olunmasının dəyişən çoxpilləli prosesi kimi təsvir edilir.
- hamısı
- statistik informasiyanın köməyi ilə həmçinin, bal qiymətləndirmə üsullardan istifadə edərək diaqnostik tədqiqatların keçirilməsini nəzərdə tutur.

211. Diaqnostika həyata keçirilən zaman istifadə edilən “analitik” metoduna aid olan xüsusiyyət hansıdır?

- ✓ statistik informasiyanın köməyi ilə həmçinin, bal qiymətləndirmə üsullardan istifadə edərək diaqnostik tədqiqatların keçirilməsini nəzərdə tutur
- optimal nəticə əldə etmək üçün zəruri olan resursların və hərəkətlərin ən yaxşı kombinasiyalarını müəyyən edilməsi üçün istifadə edilən riyazi üsuldur.
- müəyyən struktur idarəetmə məsələlərinin həlli üçün hesablama metodu, qərarın qəbul olunmasının dəyişən çoxpilləli prosesi kimi təsvir edilir
- hamısı
- müəyyən qrup insanlar tərəfindən verilmiş qiymətləndirilmələrin və informasiyanın ümumiləşdirilməsinə əsaslanan diaqnoz vasitələri ilə aparılır və diaqnoz məqsədləri üçün xüsusi sorğularının aparılması vasitəsilə kontakt üsullarla alınan informasiyanın üzərində qurulur

212. Diaqnostika həyata keçirilən zaman istifadə edilən metodlardan biri yalnızdır:

- ✓ müflisləşmə
- xətti proqramlaşdırma
- dinamik proqramlaşdırma
- analitik
- ekspert

Diaqnostika hansı metodlarla həyata keçirilir:

213. 1. analitik
2. ekspert
3. xətti proqramlaşdırma
4. dinamik proqramlaşdırma
5. müflisləşmə

- ✓ 5-cidən başqa hamısı
- 2-cidən başqa hamısı
- 3-cüdən başqa hamısı
- 4-cüdən başqa hamısı
- 1-cidən başqa hamısı

214. Diaqnostika başlanır.

- ✓ təhlildən
- ticarətdən
- satıxdan
- tarazlaşmadan
- əhrikdən

215. Müəssisə vəziyyətinin diaqnostikasının “Nəticələrin əsaslandırılması” mərhələsinə aid olan xüsusiyyət hansı variantda göstərilmişdir?

- ✓ bütün alınmış informasiya emal edilir, böhran vəziyyətinin inkişafına təkan verən əsas amillərin və səbəblərin vaxtında aşkar edilir, müəssisənin cari vəziyyətini müzakirə edilir, başlanğıc istiqamətləri və məsələləri təyin edirlər.
- əsas göstəricilərin sisteminin müəyyən edilməsi, bu dövrə müəssisə vəziyyətini mühakimə etmək mümkün olacaqdır.
- müəssisənin rəhbəri böhranlı vəziyyətdə olan komandanı menecerləri təyin edir, baş mütəxəssis araşdırmaları gedişini izləyir, əldə olunmuş məlumatları cəmləşdirir.
- bazarın xarici mühit amili kimi qiymətləndirilməsi, eyni zamanda olan xərclər və vaxta qənaət məqsədilə bir çox təşkilatlarda münasibətlərin vəziyyəti haqqında məlumatlar toplanması.
- böhranın miqyası, onun mümkün səviyyəsi və xarakter xüsusiyyətləri ilkin olaraq qiymətləndirilir.

216. Müəssisə vəziyyətinin diaqnostikasının “Bazar mühitinin tədqiqi” mərhələsinə aid olan xüsusiyyət hansı variantda göstərilmişdir?

- √ bazarın xarici mühit amili kimi qiymətləndirilməsi, eyni zamanda olan xərclər və vaxta qənaət məqsədilə bir çox təşkilatlarda münasibətlərin vəziyyəti haqqında məlumatlar toplanması.
- əsas göstəricilərin sisteminin müəyyən edilməsi, bu dövrə müəssisə vəziyyətini mühakimə etmək mümkün olacaqdır
- müəssisənin rəhbəri böhranlı vəziyyətdə olan komandanı menecerləri təyin edir, baş mütəxəssis araşdırmaları gedişini izləyir, əldə olunmuş məlumatları cəmləşdirir.
- bütün alınmış informasiya emal edilir, böhran vəziyyətinin inkişafına təkan verən əsas amillərin və səbəblərin vaxtında aşkar edilir, müəssisənin cari vəziyyətini müzakirə edilir, başlanğıc istiqamətləri və məsələləri təyin edirlər
- böhranın miqyası, onun mümkün səviyyəsi və xarakter xüsusiyyətləri ilkin olaraq qiymətləndirilir.

217. Müəssisə vəziyyətinin diaqnostikasının “Məsuliyyətli şəxslərin təyini” mərhələsinə aid olan xüsusiyyət hansı variantda göstərilmişdir?

- √ müəssisənin rəhbəri böhranlı vəziyyətdə olan komandanı menecerləri təyin edir, baş mütəxəssis araşdırmaları gedişini izləyir, əldə olunmuş məlumatları cəmləşdirir.
- əsas göstəricilərin sisteminin müəyyən edilməsi, bu dövrə müəssisə vəziyyətini mühakimə etmək mümkün olacaqdır.
- bazarın xarici mühit amili kimi qiymətləndirilməsi, eyni zamanda olan xərclər və vaxta qənaət məqsədilə bir çox təşkilatlarda münasibətlərin vəziyyəti haqqında məlumatlar toplanması
- bütün alınmış informasiya emal edilir, böhran vəziyyətinin inkişafına təkan verən əsas amillərin və səbəblərin vaxtında aşkar edilir, müəssisənin cari vəziyyətini müzakirə edilir, başlanğıc istiqamətləri və məsələləri təyin edirlər.
- böhranın miqyası, onun mümkün səviyyəsi və xarakter xüsusiyyətləri ilkin olaraq qiymətləndirilir.

218. Müəssisə vəziyyətinin diaqnostikasının “Parametrlər sisteminin təyini” mərhələsinə aid olan xüsusiyyət hansı variantda göstərilmişdir?

- √ əsas göstəricilərin sisteminin müəyyən edilməsi, bu dövrə müəssisə vəziyyətini mühakimə etmək mümkün olacaqdır.
- müəssisənin rəhbəri böhranlı vəziyyətdə olan komandanı menecerləri təyin edir, baş mütəxəssis araşdırmaları gedişini izləyir, əldə olunmuş məlumatları cəmləşdirir.
- bazarın xarici mühit amili kimi qiymətləndirilməsi, eyni zamanda olan xərclər və vaxta qənaət məqsədilə bir çox təşkilatlarda münasibətlərin vəziyyəti haqqında məlumatlar toplanması.
- bütün alınmış informasiya emal edilir, böhran vəziyyətinin inkişafına təkan verən əsas amillərin və səbəblərin vaxtında aşkar edilir, müəssisənin cari vəziyyətini müzakirə edilir, başlanğıc istiqamətləri və məsələləri təyin edirlər.
- böhranın miqyası, onun mümkün səviyyəsi və xarakter xüsusiyyətləri ilkin olaraq qiymətləndirilir.

219. Müəssisə vəziyyətinin diaqnostikasının “Təhlil obyektinin seçilməsi” mərhələsinə aid olan xüsusiyyət hansı variantda göstərilmişdir?

- √ böhranın miqyası, onun mümkün səviyyəsi və xarakter xüsusiyyətləri ilkin olaraq qiymətləndirilir.
- müəssisənin rəhbəri böhranlı vəziyyətdə olan komandanı menecerləri təyin edir, baş mütəxəssis araşdırmaları gedişini izləyir, əldə olunmuş məlumatları cəmləşdirir.
- bazarın xarici mühit amili kimi qiymətləndirilməsi, eyni zamanda olan xərclər və vaxta qənaət məqsədilə bir çox təşkilatlarda münasibətlərin vəziyyəti haqqında məlumatlar toplanması.
- bütün alınmış informasiya emal edilir, böhran vəziyyətinin inkişafına təkan verən əsas amillərin və səbəblərin vaxtında aşkar edilir, müəssisənin cari vəziyyətini müzakirə edilir, başlanğıc istiqamətləri və məsələləri təyin edirlər.
- əsas göstəricilərin sisteminin müəyyən edilməsi, bu dövrə müəssisə vəziyyətini mühakimə etmək mümkün olacaqdır.

220. proqnozun başlanğıc nöqtəsi sayılır:

- √ Diaqnostika
- İflas
- Sanasiya
- Müflisləşmə
- Böhran

Böhranın diaqnostikası hansı mərhələləri var?

221.

1. Obyektin müəyyən obyekt siniflərinə və ya qruplarına mənsubiyyətinin müəyyən edilməsi.
2. Diaqnozu qoyulan obyektin faktiki parametrlərlə baza parametrlərinin müqayisəsi yolu ilə onun öz sinfinin obyektlərindən fərqlərinin üzə çıxarılması.
3. Baza göstəricilərindən mümkün kənarlaşmaların təyini.
4. Baza göstəriciləri qismində institusional normaların metodikasının işlənilib hazırlanması.
5. Obyektin gələcək perspektivlərinə dair proqnozların hazırlanması.

- √ 5-cidən başqa hamısı
- 4-cüdən başqa hamısı
- 3-cüdən başqa hamısı
- 2-cüdən başqa hamısı
- 1-cüdən başqa hamısı

222. Dəqiq qiymətləndirmə düsturu kimin adı ilə bağlıdır?

- Albert Enşteyn
- David Rikardo
- ✓ E.Altman
- Artur Konan Doyl
- Adam Smitt

223. Obyekt, predmet, hadisə və ya tədqiqat prosedurlarının kompleksinin reallaşdırmasına idarəetmə prosesi vəziyyətinin təyini adlanır:

- Böhran
- Sanasiya
- Müflisləşmə
- İflas
- ✓ Diaqnostika

224. Diaqnostika” termini “diaqnoz” sözündən əmələ gəlib, yunancadan tərcümədə hansı mənanı verir?

- səviyyə
- tarazlıq
- çıxış nöqtəsi
- ✓ tanıma, təyin etmə
- dövriyyə

225. Hansı böhran modeli davamlı və uzun müddətdə ənənəni göstərir və bu hal davam edərsə sonda iflasla nəticələnir?

- U modeli
- ✓ L modeli
- V modeli
- Retard modeli

226. Aşağıdakılardan hansı böhranın səbəb olduğu problemlərə aiddir:

- Borc öhdəliklərinin artması
- Maliyyə resurslarının qıtlığı
- İstehlakçı davranışlarının dəyişməsi
- Alıcılıq qabiliyyətinin aşağı düşməsi
- ✓ Bütün cavablar düzgündür

227. Müflisləşmiş müəssisənin ... onun strukturu və fəaliyyət istiqamətinin dəyişdirilməsi yolu ilə həyata keçirilə bilər

- ✓ yenidən qurulması
- səmərələşdirilməsi
- sağlamlaşdırılması
- sanasiyası
- yenidən təşkil edilməsi

228. Hansı halda barışıq sazişinə xitam verilə bilər?

- ✓ hamısı
- Sazişin şərtləri yerinə yetirilmədikdə
- Müəssisənin maliyyə vəziyyəti pisləşməyə davat etdikdə
- Borclu kreditorların hüquq və mənafeələrinə zərər vurduqda

229. Kreditorların hansı hissənin təsdiqi barışıq sazişi bağlanmış hesab olunur?

- ✓ 2/3
- 0.8
- 0.65
- 0.55

• 0.75

230. Barışıq sazişi bağlana bilər:

- ✓ iflas haqqında işlərə baxılmasının istənilən mərhələsində
- Məhkəmə başa çatdıqdan sonra
- Böhran zamanı
- Böhransızlaşdırma proqramının tətbiqi ərafəsində

231. Hansı halda borclu müsabiqə təşkilatçısının hüquqa zidd hərəkətlərindən şikayət hüququna malikdir?

- ✓ müsabiqə icraatı başladıqdan sonra
- Müsabiqə icraatçı başlamazdan əvvəl
- Müsabiqədən 3 ay sonra
- Qərardan 2 həftə sonra
- Müsabiqə başa çatdıqdan sonra

232. Müsabiqə təşkilatçısının hüquqlarına daxildir:

- ✓ hamısı
- Borclunun maliyyə vəziyyətini təhlil edir
- Ləğvetmə komissiyasının tərkibini formalaşdırır
- Borclunun əmlakını idarə edir və sərəncam verir

233. Müsabiqə kütləsinin formalaşmasının əsasını nə təşkil edir?

- ✓ Borclu əmlakı
- Borclu xərcləri
- Borcverən əmlakı
- hamısı
- Sahibkarın əmlakı

234. Müsabiqə icraatında əsas rolunu nə oynayır?

- ✓ Müsabiqə təşkilatçısı
- Məhkəmə qərarı
- Məhkəmə hakimi
- Bunların hamısı

235. Müsabiqə icraatı nədir?

- ✓ Müflisləşmiş müəssisənin könüllü və ya məcburi ləğv edilməsi proseduru
- Məhkəmə proseduru
- İşə təyin olunma kodeksi
- Bunlardan heç biri

236. Beynəlxalq təcrübəyə görə borclunun əmlakının kənarından idarə edilməsi zamanı müəssisənin idarə edilməsi hansı rəhbərə keçir?

- ✓ arbitraj rəhbərinə
- müsabiqə qalibinə
- müsabiqə təşkilatçısına
- əmlak inzibatçısına
- iqtisad məhkəməsinə

237. Müsabiqə icraatı dedikdə müflisləşmiş müəssisənin könüllü və ya məcburi şəkildə ... edilməsi prosedurası başa düşülür

- ✓ ləğv
- sanasiya
- restrukturizasiya
- könüllü ləğv

- yenidən təşkili
238. Əgər məhkəmə tərəfindən müəyyən olunmuş müddətə bu sənədlər təqdim olunmarsa, onda lazımi sənədlər onun hesabına ... xidmətinə tapşırılır
- √ müstəqil auditor
 - müstəqil ekspertə
 - müvafiq mütəxəssisə
 - yenidən müəssisənin özünə
 - əvvəlki auditor
239. Müəssisə həm cari öhdəlikləri yerinə yetirə bilmədikdə, həm də gələcək ... əvvəlcədən görə bilmədikdə məhkəməyə müraciət edə bilər
- √ təhlükəni
 - əlverişli imkanları
 - təhlükəli vəziyyəti
 - rəqiblərin məqsədlərini
 - şəraiti
240. Hüquqi və yaxud fiziki şəxsi ödəmə qabiliyyətinin olmamasının məhkəmə tərəfindən təsdiq edilməsi necə adlanır?
- √ iflas
 - sonasiya
 - müflis
 - ödəmə qabiliyyətinin olmaması
 - ödəmə qabiliyyəti
241. Borclu məhkəmə icraatı başladıqdan sonra nələri edə bilər?
1. Müəssisədə əmlak haqda məlumat gizlədilsə
 2. Borclu mühasibat məlumatlarını müsabiqə təşkilatına təqdim etməzsə
 3. Sənədlər tam şəffaflığı ilə göstərilərsə
- √ 1, 2
 - 1,2,3
 - 2.3
 - 3.0
 - 1.3
242. Qanunvericiliyə əsasən, müsabiqə icraatına başlandıqdan sonra, məhkəmə aşağıdakılardan hansılarına məlumat vermir?
- √ Mühasibatlığa
 - Yerli icra hakimiyyəti orqanlarına
 - Maliyyə orqanlarına
 - heç biri
 - Müəssisə təsisçilərinə
243. Qanunvericiliyə əsasən, müsabiqə icraatına başlandıqdan sonra, məhkəmə aşağıdakılardan hansılarına məlumat verir? 1) Müəssisə təsisçilərinə
- 2) Maliyyə orqanlarına
 - 3) Yerli icra hakimiyyəti orqanlarına
 - 4) Mühasibatlığa
- √ 1,2,3
 - 2.4
 - 1.4
 - 4.0
 - 3.4
244. Əgər təyin olunmuş vaxta qədər sənədlər məhkəməyə təqdim olunmazsa, onda hansı tədbir görülməlidir?
- √ Müəssisə rəhbəri cərimələndirilməlidir
 - Müəssisə rəhbəri həbs olunmalıdır

- Kadrlar şöbəsi tamamilə işdən azad edilməlidir
- Doğru cavab yoxdur
- Müəssisə rəhbəri cəzalandırılmalıdır

245. Məhkəmə prosedurunu başlamaq üçün borclu müəssisə məhkəməyə hansı sənədlərlə müraciət etməlidir?

- ✓ Bunların hamısı
- İşin icraata qəbul olunduğu günə olan mühasibat balansı
- Debitor borclarının siyahısı
- Kreditor borclarının siyahısı
- Mülkiyyət hüququnun subyektləri haqda məlumat

246. Müəssisənin təsis sənədlərinə əsasən, məhkəməyə müraciət kimin qərarı ilə olur?

- Tərəflərdən ikincisinin məcburi razılığı ilə
- Tərəflərdən birinin razılığı ilə
- ✓ Tərəflərin qarşılıqlı razılığına əsasən
- Doğru cavab yoxdur
- Tərəflərdən daha geniş imkanlara malik olanının təşəbbüsü kifayətdir

247. Ləğvətmə planına əsasən borclu müəssisədə nələr baş verir? 1) Müəssisə əmlakı satılır
2) Yeni əmlak satın alınır
3) Kreditorların tələbləri ödənilir
4) Debitorlara əlavə pul vəasiti ayrılır

- ✓ 1.3
- 4.0
- 1.4
- 2.4
- 3.4

248. Ləğvətmə planına aşağıdakılardan hansılar daxil deyil?

- ✓ Müəssisənin kommersiya vəziyyəti
- Nizamnamə fondunun tərkibi
- Ləğvətmənin neqativ sosial nəticələrinin qarşısının alınması tədbirləri
- Bunların hamısı
- Müəssisə rekvizitləri

249. Ləğvətmə planına aşağıdakılardan hansılar daxildir?

- ✓ Bunların hamısı
- Nizamnamə fondunun tərkibi
- Müəssisənin maliyyə vəziyyəti
- Ləğvətmənin neqativ sosial nəticələrinin qarşısının alınması tədbirləri
- Müəssisə rekvizitləri

250. İflasa uğrayan müəssisələrin işçilərinin ödənişləri hansı qaydalarla qorunur? 1. İmtiyazlar
2. əmək kitabçası ilə
3. əmək haqqına təminat institutları ilə

- ✓ 1, 3
- 1,2,3
- 2.3
- 3.4
- 1.2

251. Saxta iflas zamanı müəssisə yalandan özünü ... elan edir

- ✓ müflisləşmiş
- böhranlı

- rəqabət qabiliyyətli
- rəqabət qabiliyyətsiz
- ödəniş qabiliyyətsiz

252. Qəsdən iflasa uğrama dedikdə müəssisənin mülkiyyətçisi və ya rəhbəri tərəfindən müəssisənin ... bilərəkdən aşağı salınması, şəxsi və digər maraqları nəzərə alınmaqla müəssisəyə ziyan vurmaq kimi başa düşülür.

- ✓ tədiyyə qabiliyyətinin
- istehsal qabiliyyətinin
- rəqabət qabiliyyətinin
- likvidliyinin
- ödəniş qabiliyyətinin

253. Kreditorların ilkin yığıncağında iflas haqqında qərar təsdiqlənir və ... inzibatçısı təyin olunur

- məhkəmə
- təsərrüfat
- mülkiyyət
- istehsal
- ✓ əmlak

254. Kreditorların yığıncağı iflas prosesinə başlanma qərarından sonra ən gec ... gün ərzində keçirilməlidir

- ✓ 21.0
- 30.0
- 35.0
- 45.0
- 28.0

255. Məhkəməsiz iflas prosesinə yalnız müəssisə tərəfindən başlanıla bilər

- ✓ borclu
- tərəfdaş
- rəqib
- investor
- debitor

256. Azərbaycan bankları, adətən, neçə səbəbdən iflasa uğruyur?

- ✓ 2.0
- 4.0
- 5.0
- 6.0
- 3.0

257. Aşağıdakılardan hansı bankların iflasa uğramasının səbəblərindən deyil:

- ✓ Uğurlu unvestisiya qərarları
- Bank xərclərinin artması
- Bankların ali rəhbərliyinin rüşvətxorluğu
- Qeyri-peşəkar idarəedici orqan
- Yeni kapital iştirakçılarının uğursuz axtarılması

258. Aşağıdakılardan hansı bankların iflasa uğramasının səbəblərindəndir:

- ✓ hamısı
- Bank xərclərinin artması
- Bankların ali rəhbərliyinin rüşvətxorluğu
- Qeyri-peşəkar idarəedici orqan
- Yeni kapital iştirakçılarının uğursuz axtarılması

259. Müəssisənin iflasına səbəb olan forsmajor hallara aiddir:

- √ Bunların hamısı
- Siyasi hadisələr
- İqtisadi hadisələr
- hamısı
- Təbii fəlakətlər

260. Saxta iflas nədir?

- √ Müəssisənin yalandan müflisləşmə elan etməsi
- Borcların vaxtında geri qaytarılması
- rəhbərlik tərəfindən bilərək müəssisənin tədiyyə qabiliyyətinin aşağı salınması
- Bunlardan heç biri
- Rəhbərliyin arzusu ilə müəssisənin ləğvi

261. Qəsdən iflasa uğrama nə deməkdir?

- √ rəhbərlik tərəfindən bilərək müəssisənin tədiyyə qabiliyyətinin aşağı salınması
- Borcların vaxtında geri qaytarılması
- Müəssisənin yalandan müflisləşmə elan etməsi
- Bunlardan heç biri
- Rəhbərliyin arzusu ilə müəssisənin ləğvi

262. Beynəlxalq təcrübədə iflasın neçə növü var?

- √ 2.0
- 4.0
- 5.0
- 6.0
- 3.0

263. Müəssisənin iflasının ilk xəbərçisidir:

- √ Yuxarı təbəqələrdə baş verən münaqişələr
- Qiymət artımı
- A və B
- Bunların hamısı
- Sahibkarın ölkəni tərk etməsi

264. Müəssisə yalandan özünü müflisləşmiş elan edir ki, bunda məqsəd kreditorlar tərəfindən ödənişlərin yerinə yetirilməsi vaxtını uzatmaq və ya borcların aşağı salınması güzəştinə nail olmaqdır. Bu hansı iflas formasına aid xüsusiyyətdir?

- √ saxta iflas
- təbii iflas
- forsmajor iflas
- natamam iflas
- qəsdən iflasa uğrama

265. Müəssisənin mülkiyyətçisi və ya rəhbəri tərəfindən müəssisənin tədiyyə qabiliyyətinin bilərəkdən aşağı salınması, şəxsi və digər maraqları nəzərə alınmaqla müəssisəyə ziyan vurmaq kimi hallar adlanır:

- √ qəsdən iflasa uğrama
- təbii iflas
- forsmajor iflas
- natamam iflas
- saxta iflas

266. Müflisləşmiş müəssisənin sağlamlaşdırılmasında hansı taktikadan istifadə dsaha çox səmərə verir?

- Dəyərsizləşdirmə
- ✓ Hücum
- Müdafiə
- Qaymaqyığma
- hamısı

267. Borclu müəssisə kreditörünün yığınağı barəsində kreditörlərə bildiriş ...

- ✓ göndərməlidir
- verməlidir
- verməməlidir
- çatdırmalıdır
- göndərməməlidir

268. Aşağıdakı variantlardan hansı sağlamaşdırma konsepsiyası mərhələsinə aid deyil?

- ✓ müəssisənin planlaşdırma sağlamaşdırılması
- marketinq və texniki sağlamaşdırma
- idarəetmənin sağlamaşdırılması
- investisiyaların sağlamaşdırılması
- müəssisənin maliyyə sağlamaşdırılması

269. Sağlamaşdırma konsepsiyasının hazırlanması və hazırlanması və həyata keçirilməsi necə mərhələdən ibarətdir?

- ✓ 5.0
- 6.0
- 7.0
- 9.0
- 3.0

270. Müəssisənin maliyyə vəziyyətinin sağlamaşdırılması onun ... idarə edilməsinin mühüm tərkib hissəsidir

- ✓ böhranlı vəziyyətinin
- tənəzzül edən vəziyyətinin
- tərəqqi edən vəziyyətinin
- stabilləşən vəziyyətinin
- normal vəziyyətinin

271. Müəssisə müdiriyyəti kimin tələbi ilə sağlamaşdırma haqqında hesabat verə bilər?

- ✓ kreditörlər yığınağının
- Borc verməyə hazırlaşanların
- Müəssisə işçilərinin
- heç biri
- Beynəlxalq investörlərin

272. Hansı qanunverici orqan sağlamaşdırmanın başqa qaydasını müəyyən edə bilər?

- ✓ AR Nazirlər Kabineti
- AR Prezidenti
- AR Milli Məclisi
- hamısı

273. Sağlamaşdırma başladıqdan sonra hansı müddətdə kreditörlərin məbləğinin ən azı üçdə biri ödənməlidir?

- ✓ 12 ay
- 6 ay
- 2 il
- 4 ay

- 4-6 ay

274. Müəssisənin sağlamlaşdırılması müddəti çox ola bilməz:

- √ 18 aydan
- 6 aydan
- 25 gündən
- 2 ildən
- 12 ildən

275. Kənd təsərrüfatı müəssisələrinin sağlamlaşdırılması və yenidən qurulması üçün ilk öncə hansı addım atılmalıdır?

- √ Müəssisənin təbii və iqtisadi şəraiti təhlil olunmalıdır
- Yeni kreditorlar axtarılmalı
- Əməkdaşlıq üçün yeni banklar axtarılmalı
- heç biri
- Yeni investorlar axtarılmalı

276. Firmanın sağlamlaşdırılması prosesində aşağıdakılardan hansı təkmilləşdirilməlidir?

- √ idarə etmə sistemi
- Yeniləşmə
- İnnovasiyalardan imtina
- Bunlardan heç biri
- Maliyyələşmə mənbələri

277. Sanasiya nədir?

- √ sağlamlaşdırma
- Böhran
- Qiymət artımı
- Dövlət müdaxiləsi
- Ucuzlaşdırma

278. ... layihəsinin hazırlanması və həyata keçirilməsi müəssisənin müflisləşmədən çıxmasına şərait yaradan mühüm addımdır.

- √ sanasiya
- investisiya
- innovasiya
- əməliyyat
- biznes

279. Müəssisənin yenidən qurulmasının ikinci formasında əsas söz sahibi kimdir?

- apelyasiya məhkəməsi
- √ sanasiyanı həyata keçirən şəxs
- yenidən qurma rəhbəri
- təşkilat rəhbəri
- hamısı

280. Müəssisənin yenidən qurulmasının iki yolu hansı variantda düzgün verilmişdir?

- √ borclunun əmlakının kənardan idarə edilməsi və sanasiya
- borclunun əmlakını özü idarə etməsi və sağlamlaşdırma
- borclunun əmlakını tərəfdaş idarə etməsi və yenidən qurma
- borclunun əmlakının kənardan və daxildən idarə edilməsi
- borclunun əmlakının daxildən idarə edilməsi və sanasiya

281. Müəssisələrin yenidən qurulmasının 1-ci mərhələsində əsas söz sahibi kimlərdir?

- √ Sanasiya həyata keçirən şəxs
- debitorlar bazarı
- Rəhbər şəxs
- Bank müdiri
- Kreditorlar yığıncağı

282. Aşağıdakılardan hansı borclu müəssisələrin yenidən təşkilində daha çox istifadə edilir?

- √ sanasiya
- Kapitallaşdırma
- Kəskin maliyyələşdirmə
- Bunlardan heç biri
- Məhkəmə qaydası ilə

283. Borclu müəssisənin yenidən qurulmasının ikinci variantı hansıdır?

- √ sanasiya
- Kapitallaşdırma
- Maliyyələşdirmə
- hamısı
- Dotasiyalaşdırma

284. Sanasiya dövründə sağlamlaşdırmanı aparan şəxs müəssisənin idarəetmə sisteminin təkmilləşdirilməsi proqramını hazırlamaq üçün məsləhətçilən dəvət etməlidir. Məsləhətçilər aşağıdakı məsələlərin həll edilməsinə kömək edə bilər. Doğru olmayan variant hansıdır?

- √ gələcək problemin uğurla həll olunması
- müəssisənin ümumi vəziyyətinin öyrənilməsi
- müəssisənin səmərəli inkişafı probleminin üzə çıxarılması
- problemin həll olunması istiqamətlərinin axtarılması
- gələcək problemlərin uğurla həll olunması üçün təkmilləşdirmə

285. Sanasiya rəhbəri neçə ay müddətində kreditorların tələb etdikləri məbləğin azı üçdə bir hissəsini ödəməlidir?

- √ 12.0
- 18.0
- 20.0
- 22.0
- 16.0

286. Müəssisədə sanasiya planı nə üçün hazırlanır?

- √ müflisləşdirmənin qarşısının alınması üçün
- Balans nəticələrini dəqiqləşdirmək üçün
- Yeni firma birlikləri formalaşdırmaq üçün
- Yeni maliyyə mənbələri tapmaq üçün
- Firmanın ləğvi üçün

287. Borclu müəssisənin sanasiyasında ən mühüm sənəd hansıdır?

- Proqramlaşdırma planı
- hamısı
- Mühasibat sənədləri
- √ Biznes-plan
- Maliyyə sənədləri

288. Sanasiya həyata keçirən şəxsə hansı tələb qoyulur?

- Bunlardan heç biri
- √ 12 ay ərzində kreditorların tələb etdikləri məbləğin ən azı 1/3 hissəsini ödəməlidir
- 3 il əmək haqqısız işləməli

- 5 il əmək haqqısız işləməli
- Həftə sonları əlavə iş saatlarının tətbiqi

289. Sanasiyanın tərifi aşağıdakılardan hansıdır?

- Borclulardan vergi tutulmasının dayandırılması
- ✓ Borclunun ləğv edilməsinin qarşısının alınması üçün kreditorlar və başqa şəxslərin maliyyə yardımı ilə borclunun yenidən təşkil edilməsi
- Qiymətləri azaltmaq yolu ilə rifahın yaxşılaşdırılması
- Borcların dövlət orqanları tərəfindən sıfırlanması
- Borclu sahibkarların vətəndaşlıqdan çıxarılması

290. Sanasiyanın zamanı “hücum taktikası”nda hansı tədbirlər nəzərdə tutulur?

- ✓ istehsal ehtiyatlarından istifadə, aktiv marketing, yüksək qiymət siyasəti, istehsalın təkmilləşdirilməsinə çəkilən xərclərin artırılması, əsas istehsal fondlarının yeniləşdirilməsi, perspektiv və qabaqcıl texnologiyaların tətbiqi, habelə idarəetmənin təkmilləşdirilməsi nəzərdə tutulur
- Baza göstəriciləri qismində institusional normaların metodikasının işlənilib hazırlanması.
- xərclərin aşağı sahnmasını, ayrı-ayrı bölmələrin bağlanması, heyətin ixtisara salınmasını, istehsalın və satışın ixtisara salınmasını nəzərdə tutur
- Baza göstəricilərindən mümkün kənarlaşmaların təyini
- Diaqnozu qoyulan obyektin faktiki parametrlərlə baza parametrlərinin müqayisəsi yolu ilə onun öz sinfinin obyektlərindən fərqlərini üzə çıxarması

291. Sanasiyanın zamanı “müdafiə taktikası”nda hansı tədbirlər nəzərdə tutulur?

- Baza göstəriciləri qismində institusional normaların metodikasının işlənilib hazırlanması.
- ✓ xərclərin aşağı sahnmasını, ayrı-ayrı bölmələrin bağlanması, heyətin ixtisara salınmasını, istehsalın və satışın ixtisara salınmasını nəzərdə tutur
- istehsal ehtiyatlarından istifadə, aktiv marketing, yüksək qiymət siyasəti, istehsalın təkmilləşdirilməsinə çəkilən xərclərin artırılması, əsas istehsal fondlarının yeniləşdirilməsi, perspektiv və qabaqcıl texnologiyaların tətbiqi, habelə idarəetmənin təkmilləşdirilməsi nəzərdə tutulur
- Diaqnozu qoyulan obyektin faktiki parametrlərlə baza parametrlərinin müqayisəsi yolu ilə onun öz sinfinin obyektlərindən fərqlərini üzə çıxarması
- Baza göstəricilərindən mümkün kənarlaşmaların təyini

292. İri müəssisələrin sanasiyası zamanı fəaliyyət göstərən problem–menecmentinin “Mənfəət əldə olunmasına doğru fəaliyyətin qurulması” xüsusiyyətinə dair hansı fikr bu məqsədi ətraflı izah edir?

- Problem menecmentin prioritet istiqamətlərinin seçimi daxili amillərin deyil, məhz xarici amillərin diktəsi ilə reallaşır ki, bu cür yanaşmanın strateji planlaşdırmadan əsas fərqi strateji inkişaf üzrə planlaşdırılması, əhəmiyyətli dərəcədə, iri müəssisənin daxili məqsədləri ilə əlaqədardır
- Müəssisədə yaranan problemlərin əksəriyyəti bir tərəfdən yeni ehtiyatların, digər tərəfdən isə zəif mövqelərin açılmasına səbəb olur ki, problem-menecment bu baxımdan əsas vəzifələri təkcə problemləri aşkar etmək deyil, eyni zamanda meydana çıxmış yeni imkanlardan səmərəli istifadə etməkdir
- Sanasiya zamanı iri müəssisənin sərəncamında olan resurslar daha məhdud miqdarda olur ki, fəaliyyətin bu yönümü sanasiya zamanı iri müəssisəni konkret olaraq daha vacib problemlərin həllinə səfərbər edir
- Adətən problem-menecment müəssisənin təqribən 1 ildən sonra qarşılaşacağı problemlərlə əlaqədardır ki, uyğun olaraq problem-menecment böhrandan sonrakı planlaşdırma vasiləsi kimi deyil, böhran qabağı vasilə kimi səciyyələndirilir
- ✓ Problem menecmentin real məqsədi təşkilati xarici mühitin mənfəət amillərinin təsirdən qorumaq, eyni zamanda onun işinin yaxşılaşdırılması, yaranmış imkanlardan istifadə edərək müəssisənin rentabelliyyətinin yüksəlməsinə yardımçı olmaqdır

293. İri müəssisələrin sanasiyası zamanı fəaliyyət göstərən problem–menecmentinin “Xarici amillərin təsiri ilə şərtlənən planlaşdırma” xüsusiyyətinə dair hansı fikr bu məqsədi ətraflı izah edir?

- ✓ Problem menecmentin prioritet istiqamətlərinin seçimi daxili amillərin deyil, məhz xarici amillərin diktəsi ilə reallaşır ki, bu cür yanaşmanın strateji planlaşdırmadan əsas fərqi strateji inkişaf üzrə planlaşdırılması, əhəmiyyətli dərəcədə, iri müəssisənin daxili məqsədləri ilə əlaqədardır
- Müəssisədə yaranan problemlərin əksəriyyəti bir tərəfdən yeni ehtiyatların, digər tərəfdən isə zəif mövqelərin açılmasına səbəb olur ki, problem-menecment bu baxımdan əsas vəzifələri təkcə problemləri aşkar etmək deyil, eyni zamanda meydana çıxmış yeni imkanlardan səmərəli istifadə etməkdir
- Sanasiya zamanı iri müəssisənin sərəncamında olan resurslar daha məhdud miqdarda olur ki, fəaliyyətin bu yönümü sanasiya zamanı iri müəssisəni konkret olaraq daha vacib problemlərin həllinə səfərbər edir
- Adətən problem-menecment müəssisənin təqribən 1 ildən sonra qarşılaşacağı problemlərlə əlaqədardır ki, uyğun olaraq problem-menecment böhrandan sonrakı planlaşdırma vasiləsi kimi deyil, böhran qabağı vasilə kimi səciyyələndirilir
- Problem menecmentin real məqsədi təşkilati xarici mühitin mənfəət amillərinin təsirdən qorumaq, eyni zamanda onun işinin yaxşılaşdırılması, yaranmış imkanlardan istifadə edərək müəssisənin rentabelliyyətinin yüksəlməsinə yardımçı olmaqdır

294. İri müəssisələrin sanasiyası zamanı fəaliyyət göstərən problem–menecmentinin “Yeni imkanlardan istifadə edilməsi və zəif mövqelərin müdafiəsinin gücləndirilməsi” xüsusiyyətinə dair hansı fikr bu məqsədi ətraflı izah edir?
- √ Müəssisədə yaranan problemlərin əksəriyyəti bir tərəfdən yeni ehtiyatların, digər tərəfdən isə zəif mövqelərin açılmasına səbəb olur ki, problem-menecment bu baxımdan əsas vəzifələri təkcə problemləri aşkar etmək deyil, eyni zamanda meydana çıxmış yeni imkanlardan səmərəli istifadə etməkdir
- Adətən problem-menecment müəssisənin təqribən 1 ildən sonra qarşılaşacağı problemlərlə əlaqədardır ki, uyğun olaraq problem-menecment böhrandan sonrakı planlaşdırma vasiləsi kimi deyil, böhran qabağı vasilə kimi səciyyələndirilir
 - Problem menecmentin real məqsədi təşkilati xarici mühitin mənfi amillərinin təsirindən qorumaq, eyni zamanda onun işinin yaxşılaşdırılması, yaranmış imkanlardan istifadə edərək müəssisənin rentabelliyyətinin yüksəlməsinə yardımçı olmaqdır
 - Problem menecmentin prioritet istiqamətlərinin seçimi daxili amillərin deyil, məhz xarici amillərin diktəsi ilə reallaşır ki, bu cür yanaşmanın strateji planlaşdırmadan əsas fərqi strateji inkişaf üzrə planlaşdırılması, əhəmiyyətli dərəcədə, iri müəssisənin daxili məqsədləri ilə əlaqədardır
 - Sanasiya zamanı iri müəssisənin sərəncamında olan resurslar daha məhdud miqdarda olur ki, fəaliyyətin bu yönümü sanasiya zamanı iri müəssisəni konkret olaraq daha vacib problemlərin həllinə səfərbər edir
295. İri müəssisələrin sanasiyası zamanı fəaliyyət göstərən problem–menecmentinin “Problemlərin selektiv seçimini təmin edilməsi” xüsusiyyətinə dair hansı fikr bu məqsədi ətraflı izah edir?
- Problem menecmentin prioritet istiqamətlərinin seçimi daxili amillərin deyil, məhz xarici amillərin diktəsi ilə reallaşır ki, bu cür yanaşmanın strateji planlaşdırmadan əsas fərqi strateji inkişaf üzrə planlaşdırılması, əhəmiyyətli dərəcədə, iri müəssisənin daxili məqsədləri ilə əlaqədardır
- Problem menecmentin real məqsədi təşkilati xarici mühitin mənfi amillərinin təsirindən qorumaq, eyni zamanda onun işinin yaxşılaşdırılması, yaranmış imkanlardan istifadə edərək müəssisənin rentabelliyyətinin yüksəlməsinə yardımçı olmaqdır
- √ Sanasiya zamanı iri müəssisənin sərəncamında olan resurslar daha məhdud miqdarda olur ki, fəaliyyətin bu yönümü sanasiya zamanı iri müəssisəni konkret olaraq daha vacib problemlərin həllinə səfərbər edir
- Adətən problem-menecment müəssisənin təqribən 1 ildən sonra qarşılaşacağı problemlərlə əlaqədardır ki, uyğun olaraq problem-menecment böhrandan sonrakı planlaşdırma vasiləsi kimi deyil, böhran qabağı vasilə kimi səciyyələndirilir
- Müəssisədə yaranan problemlərin əksəriyyəti bir tərəfdən yeni ehtiyatların, digər tərəfdən isə zəif mövqelərin açılmasına səbəb olur ki, problem-menecment bu baxımdan əsas vəzifələri təkcə problemləri aşkar etmək deyil, eyni zamanda meydana çıxmış yeni imkanlardan səmərəli istifadə etməkdir
- Müəssisədə yaranan problemlərin əksəriyyəti bir tərəfdən yeni ehtiyatların, digər tərəfdən isə zəif mövqelərin açılmasına səbəb olur ki, problem-menecment bu baxımdan əsas vəzifələri təkcə problemləri aşkar etmək deyil, eyni zamanda meydana çıxmış yeni imkanlardan səmərəli istifadə etməkdir
296. İri müəssisələrin sanasiyası zamanı fəaliyyət göstərən problem–menecmentinin “Yaranma mərhələsində olan problemin inkişafı haqqında xəbərdarlıq edilməsi” xüsusiyyətinə dair hansı fikr bu məqsədi ətraflı izah edir?
- √ Adətən problem-menecment müəssisənin təqribən 1 ildən sonra qarşılaşacağı problemlərlə əlaqədardır ki, uyğun olaraq problem-menecment böhrandan sonrakı planlaşdırma vasiləsi kimi deyil, böhran qabağı vasilə kimi səciyyələndirilir
- Problem menecmentin real məqsədi təşkilati xarici mühitin mənfi amillərinin təsirindən qorumaq, eyni zamanda onun işinin yaxşılaşdırılması, yaranmış imkanlardan istifadə edərək müəssisənin rentabelliyyətinin yüksəlməsinə yardımçı olmaqdır
 - Problem menecmentin prioritet istiqamətlərinin seçimi daxili amillərin deyil, məhz xarici amillərin diktəsi ilə reallaşır ki, bu cür yanaşmanın strateji planlaşdırmadan əsas fərqi strateji inkişaf üzrə planlaşdırılması, əhəmiyyətli dərəcədə, iri müəssisənin daxili məqsədləri ilə əlaqədardır
 - Müəssisədə yaranan problemlərin əksəriyyəti bir tərəfdən yeni ehtiyatların, digər tərəfdən isə zəif mövqelərin açılmasına səbəb olur ki, problem-menecment bu baxımdan əsas vəzifələri təkcə problemləri aşkar etmək deyil, eyni zamanda meydana çıxmış yeni imkanlardan səmərəli istifadə etməkdir
 - Sanasiya zamanı iri müəssisənin sərəncamında olan resurslar daha məhdud miqdarda olur ki, fəaliyyətin bu yönümü sanasiya zamanı iri müəssisəni konkret olaraq daha vacib problemlərin həllinə səfərbər edir
297. İri müəssisələrin sanasiyası zamanı fəaliyyət göstərən problem–menecmentin aşağıdakı hansı xüsusiyyətlərini qeyd etmək düzgün hesab edilir:
- √ Hamısı
- Yaranma mərhələsində olan problemin inkişafı haqqında xəbərdarlıq verir.
 - Xarici amillərin təsiri ilə şərtlənən planlaşdırma.
 - Yeni imkanlardan istifadə edilməsi və zəif mövqelərin müdafiəsinin gücləndirilməsi.
 - Problemlərin selektiv seçimini təmin etmək.
298. O. Vixanski müəssisənin mühitini hansı qrup şəklində araşdırmışdır:
- mikro mühit; meqa mühit; yaxın ətraf mühit
 - meta mühit; mikro mühit; makro mühit
- √ makro mühit; yaxın ətraf mühit; təşkilatın daxili mühit
- mikro mühit; meqa mühit; makro mühit
 - mezo mühit; mikro mühit; təşkilatın daxili mühit

- Sanasiyanın məqsədi hansı bənddə düzgün göstərilmişdir?
- 299.
1. Kapital strukturunun yaxşılaşması
 2. Maliyyə resurslarının formalaşması
 3. Rəqabətə davamlı mühitin yaradılması
 4. Gəlirlilik bərpası
 5. İnflyasiyanın yüksəldilməsi
- 3-cüdən başqa hamısı
 - 4-cüdən başqa hamısı
 - √ 5-cidən başqa hamısı
 - 1-cidən başqa hamısı
 - 2-cidən başqa hamısı
300. Göstərilən sanasiya tədbirlərindən hansı səhvdir?
- İstehsalat-texniki
 - Təşkilati-hüquqi
 - √ Siyasi
 - Sosial
 - Maliyyə-iqtisadi
- Sanasiya tədbirlərinin hansı növləri var?
- 301.
1. Maliyyə-iqtisadi
 2. İstehsalat-texniki
 3. Təşkilati-hüquqi
 4. Sosial
 5. Siyasi
- √ 5-cidən başqa hamısı
 - 4-cüdən başqa hamısı
 - 3-cüdən başqa hamısı
 - 2-cidən başqa hamısı
 - 1-cidən başqa hamısı
302. "Sanasiya" terminin mənası nədir?
- √ sağalma
 - yaralama
 - yoxlama
 - xəstələnmə
 - pozulma
- Böhranlı vəziyyətdən asılı olaraq müəssisənin təşkilati quruluşunun yenidən qurulması hansı istiqamətdə aparılmalıdır:
- 303.
- 1) gələcək dövrdə istehsalın genişləndirilməsini təmin edən təşkilati quruluşa keçmək;
 - 2) operativ fəaliyyətə xidmət edən təşkilati quruluşa keçmək;
 - 3) səmərəli idarəetmə və nəzarəti təmin edən təşkilati quruluşa keçmək;
 - 4) ekstensiv inkişafın fundamental əsaslarının maliyyələşmə mənbələrində destruktiv mövqenin yaratmaq.
- √ 1,2,3
 - 1,3,4
 - 1,2,4
 - 2,3,4
 - 1,2,3,4
304. Hansı dahi mütəfəkkirə görə böhrandan çıxmağın əsas yolu birgə tələbin yüksək səviyyəsini təmin etməkdən ibarətdir ki, buna da səmərəli maliyyə siyasəti aparmaqla nail olmaq mümkündür.
- √ Keyns
 - Karl Marks
 - David Rikardo
 - Adam Smitt
 - Albert Enşteyn

İşgüzar fəaliyyətin restrukturizasiyası sahəsində respublika müəssisələrinin fəaliyyətinin təhlilini yekunlaşdıraraq hansı tələbləri qeyd etmək olar:

1. İşgüzar təşkilatların idarə olunma sistemi sırf bazar iqtisadiyyatı tələblərinə uyğun qurulmalıdır.

2. İşgüzar təşkilatların xidmətlər arası qarşılıqlı münasibətlərinə yenidən baxılmalıdır, artıq vəsaitlər ləğv olunmalı, idarəetmə heyətinin sayı minimuma endirilməlidir.

3. Orta və qısa müddətli biznes-planlar tərtib etməli, onları iqtisadi cəhətdən əsaslandırılmalı, istənilən təklifə kompleks baxışı təmin edən biznes-planlar orta və yuxarı vəsildən olan rəhbərlərin praktikasına daxil edilməlidir.

4. Texniki bazanın fasiləsiz modernləşdirilməsi üçün daxili potensialdan və frənçayzinqdən istifadəyə üstünlük verilməlidir.

5. Bütün resurslardan istifadədə ciddi qənaət rejiminə keçilməlidir.

305.

- 3-cüdən başqa hamısı
- ✓ 1,2,3,4,5
- 1-cidən başqa hamısı
- 2-cidən başqa hamısı
- 4-cüdən başqa hamısı

306.

Restrukturizasiyanın hansı mərhələsində geniş spektrdə tədbirlərin reallaşdırılması ilə fərqlənir ki, restrukturizasiyanın həyata keçirilməsi üçün texniki və texnoloji təftişlər, investisiya qoymalar, restrukturizasiyanın bütün aspektlərdə layihədə nəzərdə tutulan səviyyəyədək aparılması, texnikanın profilaktikası və məhsulun keyfiyyətinə nəzarət, idarəetmənin təkmilləşdirilməsi, maliyyə və uçot intizamının gücləndirilməsi, planlaşdırma ilə məşğul olan məsləhətçilərin dəvət edilməsi zəruri xarakter kəsb edir?

- ✓ İşgüzar fəaliyyətin restrukturizasiyasının həyata keçirilməsi
- Bazar mühitinin tədqiqi
- Layihələrin qiymətləndirilməsi və vəsaitlərin toplanması
- Qısamüddətli reorqanizasiya və rekonstruksiya tədbirlərinin həyata keçirilməsi
- Diaqnostika

307.

Restrukturizasiyanın hansı mərhələsində diaqnozlaşdırma başa çatdırıldıqdan sonra layihənin investorlar tərəfindən qiymətləndirilməsi həyata keçirilir?

- ✓ Layihələrin qiymətləndirilməsi və vəsaitlərin toplanması
- İşgüzar fəaliyyətin restrukturizasiyasının həyata keçirilməsi
- Qısamüddətli reorqanizasiya və rekonstruksiya tədbirlərinin həyata keçirilməsi
- Diaqnostika
- Bazar mühitinin tədqiqi

308.

Restrukturizasiyanın hansı mərhələsində çoxlu əsaslı vəsait qoyuluşu tələb etməyən maliyyə sahəsində idarəetmə, kadrların ixtisaslarının artırılmasına nəzarət kimi tədbirləri həyata keçirmək nəzərdə tutula bilər?

- Layihələrin qiymətləndirilməsi və vəsaitlərin toplanması
- İşgüzar fəaliyyətin restrukturizasiyasının həyata keçirilməsi
- ✓ Qısamüddətli reorqanizasiya və rekonstruksiya tədbirlərinin həyata keçirilməsi
- Bazar mühitinin tədqiqi
- Diaqnostika

309.

Restrukturizasiyanın hansı mərhələsində müəssisənin fəaliyyətinin güclü və zəif tərəfləri müəyyənləşdirilir, əsas məqsəd müəssisənin bütövlükdə, yaxud bir neçə bölmələrinin restrukturizasiya olunması üçün detal planların işlənilib hazırlanır?

- ✓ Diaqnostika
- İşgüzar fəaliyyətin restrukturizasiyasının həyata keçirilməsi
- Layihələrin qiymətləndirilməsi və vəsaitlərin toplanması
- Qısamüddətli reorqanizasiya və rekonstruksiya tədbirlərinin həyata keçirilməsi
- Bazar mühitinin tədqiqi

310.

Respublikada işgüzar fəaliyyətin təhlili zamanı işgüzar təşkilatlarda həyata keçirilən restrukturizasiyanın mərhələlərindən biri səhvdir:

- ✓ Bazar mühitinin tədqiqi
- İşgüzar fəaliyyətin restrukturizasiyasının həyata keçirilməsi.
- Layihələrin qiymətləndirilməsi və vəsaitlərin toplanması;
- Qısamüddətli reorqanizasiya və rekonstruksiya tədbirlərinin həyata keçirilməsi
- Diaqnostika

311.

Respublikada işgüzar fəaliyyətin təhlili zamanı işgüzar təşkilatlarda həyata keçirilən restrukturizasiya hansı mərhələlərdən ibarətdir?

- 1.Sanasiya; 2.“Bazar mühitinin tədqiqi”; 3. Diaqnostika.
 - 1.Multiplikator; 2.Iqlim dəyişiklikləri; 3.Təbii kataklizmlər; 4.Ressesiya (tənəzzül) zamanı firmanın ehtiyatları ödənməsi.
 - 1.Sanasiya; 2.“Təhlil obyektinin seçilməsi”; 3.“Nəticələrin əsaslandırılması”; 4.İşgüzar aktivliyin artımı ətalət vəziyyətində formalaşdırılması.
 - 1. Müflisləşmə; 2. “Parametrlər sisteminin təyini”; 3. “Məsuliyyətli şəxslərin təyini”; 4.“Bazar mühitinin tədqiqi”
 - √ 1. Diaqnostika; 2. Qısamüddətli reorqanizasiya və rekonstruksiya tədbirlərinin həyata keçirilməsi; 3. Layihələrin qiymətləndirilməsi və vəsaitlərin toplanması; 4. İşgüzar fəaliyyətin restrukturizasiyasının həyata keçirilməsi.
- 312.** Bazar iqtisadiyyatında iqtisadi mexanizminin əsasını təsər-rü-fatçılıq subyektinin islahatların aparılmasında müstəqil fəaliyyət prinsipi təşkil edir.
- √ restrukturizasiya
 - inflyasiya
 - böhranın səbəbləri
 - sanasiya
 - müflisləşmə
- 313.** Restrukturizasiya sanasiyadan fərqli olaraq üstün cəhətləri hansılardır?
1. müəssisənin maliyyə vəziyyə-tinin yaxşılaşmasıdır
 2. istehsalın strukturunun yaxşılaşdırılmasıdır
 3. texniki-texnoloji bazasının yeniləşməsidir
 4. marketinq fəaliyyətinin, satışın təkmilləşdirilməsidir
 5. təchizatının təşkilinin təkmilləş-dirilməsidir
- √ 1-cidən başqa hamısı
 - 5-cidən başqa hamısı
 - 4-cüdən başqa hamısı
 - 3-cüdən başqa hamısı
 - 2-cidən başqa hamısı
- 314.** Sanasiyadan restrukturizasiya fərqli cəhəti hansıdır?
- marketinq fəaliyyətinin, satışın təkmilləşdirilməsidir
 - təchizatının təşkilinin təkmilləş-dirilməsidir
 - √ müəssisənin maliyyə vəziyyə-tinin yaxşılaşmasıdır
 - istehsalın strukturunun yaxşılaşdırılmasıdır
 - texniki-texnoloji bazasının yeniləşməsidir
- 315.** İslahatlar aparılan hər bir müəssisənin qarşısında dövlətin qoyduğu tələblərdən biri səhvdir:
- √ ətraf mühitdə sosial iqtisadi sistemin fəaliyyətinə təhlükə yaradan əksliklərin kəskinləşdirilməsi
 - vergilərin ödənilməsi üzrə cari borcların olmaması, əlavə dəyər vergisi və aksiz ödəmələrin ancaq məhsul yükləndikcə dəyərinin ödənilməsində qeyri-pul formalarından istifadənin minimum-laşdırılması və barter əməliyyatlarından tam imtina edilməsi
 - mühasibat uçotunun beynəlxalq standartlara uyğun olaraq aparılması
 - orta və uzunmüddətli perspektiv üçün biznes-planların mövcudluğu
 - müstəqil rəqistratorlar tərəfindən səhmdarların qeydiyyatının aparılması
- 316.** Sağlamlaşdırmaya dövlət köməyinin həcmi hansı düsturla hesablanır?
- √ $K = X - (D + \bar{O})$
 - $V = \bar{I}t / (Y_{t-1} - Y_{t-2})$
 - $K\bar{\Theta} = BXV / BAA * 100$
 - $v = p / k$
 - $Z = 1,2 X_1 + 11,4X_2 + 3,3X_3 + 0,6X_4 + 0,999X_5$
- 317.** Xarici səbəblərin mənfi təsirini yumşaltmaq üçün işgüzar təşkilatda xüsusi keyfiyyətlər sayıla bilər:
- istehsal amilləri bazarlarında iqtisadi konyukturun təhlili bacarığı;
 - xammal, satış və digər bazarlarda strateji təsir qruplarının yaranması və həm özlərinin, həm də rəqiblərin strateji təsir qruplarının fəaliyyətinin təhlili bacarığı
 - √ hamısı
 - potensial alıcıların aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxartma bacarığı;

- müəyyən olunmuş ehtiyac və tələbatların səmərəli ödənilməsi üçün əmtəə və xidmət bazarlarında iqtisadi konyukturun təhlili bacarığı;

318. Müəssisənin müflisləşməsinin üçüncü mərhələsində hansı hadisələr baş verir?

- müəssisənin borc öhdəlikləri azalır, inkişafın ilk qığılcımları görsənir
- müəssisənin gəlirləri artır, inkişaf pik nöqtəsinə çatır
- ✓ böhranlı vəziyyətdən çıxmaq üçün müəssisənin sanasiyasının biznes-planı hazırlanır
- müəssisənin qiyməti nəzərə çarpacaq şəkildə aşağı düşür
- nağd vəsaitin çatışmaması üzrə çətinliklər yaranır

319. Müəssisənin müflisləşməsinin ikinci mərhələsində hansı hadisələr baş verir?

- böhranlı vəziyyətdən çıxmaq üçün müəssisənin sanasiyasının biznes-planı hazırlanır
- müəssisənin borc öhdəlikləri azalır, inkişafın ilk qığılcımları görsənir
- ✓ nağd vəsaitin çatışmaması üzrə çətinliklər yaranır
- müəssisənin gəlirləri artır, inkişaf pik nöqtəsinə çatır
- müəssisənin qiyməti nəzərə çarpacaq şəkildə aşağı düşür

320. Müəssisənin müflisləşməsinin birinci mərhələsində hansı hadisələr baş verir?

- ✓ müəssisənin qiyməti nəzərə çarpacaq şəkildə aşağı düşür
- müəssisənin gəlirləri artır, inkişaf pik nöqtəsinə çatır
- müəssisənin borc öhdəlikləri azalır, inkişafın ilk qığılcımları görsənir
- böhranlı vəziyyətdən çıxmaq üçün müəssisənin sanasiyasının biznes-planı hazırlanır
- nağd vəsaitin çatışmaması üzrə çətinliklər yaranır

321. Müəssisənin fəaliyyətinin idarə edilməsinin və maliyyəsinin strukturunun köklü şəkildə dəyişdirilməsinə yönəldilmiş prosesi əks etdirir:

- ✓ Müəssisənin restrukturizasiyası
- Simptom
- Müflisləşmə
- İnflyasiya
- Böhranın səbəbləri

322. Müəssisənin əsas vəsaitlərinin, istehsal potensialının saxlanılması şərtilə onun təşkilati strukturunun və idarəetmə sisteminin dəyişdirilməsi və yenidən qurulması prosesi adlanır:

- ✓ Müəssisənin yenidən təşkili
- Durgunluq
- İnflyasiya
- Böhranın səbəbləri
- Simptom

323. Müəssisənin restrukturizasiyası

- ✓ xarici mühitin və ya daxili mühitin təsiri ilə müəssisənin strukturunun həmçinin onun biznesini formalaşdıran elementlərin strukturunun dəyişdirilməsidir
- konkret sinifə və ya qrupa mənsubiyyəti müəyyən etməyə imkan verən diaqnostikadır.
- inteqrasiya proseslərinin gücləndirilməsi səylərini cəmləşdirməyə imkan verən və işçilərin intellektual potensialını daha səmərəli istifadə edilməsidir
- motivasiya ruh yüksəkliyi, inam, səbr, qeyri-formal idarəçilik güclənməsinə meyldir
- ətraf mühitdə sosial iqtisadi sistemin fəaliyyətinə təhlükə yaradan əksliklərin kəskinləşməsidir

324. Məhsulun böhran dövrünə daxil olmasının ilk simptomu hansıdır?

- ✓ mənfəətin məbləğinin və səviyyəsinin aşağı düşməsidir
- müəssisənin gəlirləri artır, inkişaf pik nöqtəsinə çatır
- müəssisənin borc öhdəlikləri azalır, inkişafın ilk qığılcımları görsənir
- böhranlı vəziyyətdən çıxmaq üçün müəssisənin sanasiyasının biznes-planı hazırlanır
- məhsul istehsalı üzrə hazır əmtəələrin qiymətlərindəki artım

Biznes-proseslərin reinjiniinq sayəsində aşağıdakı hansı nəticələr əldə etmək mümkündür?

- 325.
1. Funksional bölmələrdən proseslərin komandasına keçid.
 2. Cari fəaliyyətin qiymətləndirilməsindən nəticənin qiymətləndirilməsinə keçid.
 3. "Səmərəliliyə görə ödəmə", "qabiliyyətə görə yüksəliş prinsipi üzrə motivləşdirmə;
 4. Rəis tələbatının ödəniiməsindən müştəri tələbatının ödənilməsinə keçid;
 5. Məşğulluq səviyyəsi azaltmaqla belə istehsalda baş vermiş şok nəticələrinin artırılması.

- ✓ 5-cidən başqa hamısı
- 4-cüdən başqa hamısı
 - 3-cüdən başqa hamısı
 - 2-cidən başqa hamısı
 - 1-cidən başqa hamısı

326. Reinjiniinq prosesinə təsir edən əsas amillərdən biri səvdir:

- ✓ İnflyasiya
- Motivasiya.
 - Kommunikasiyalar.
 - Əməkdaşlar.
 - Rəhbərlik.

Reinjiniinq prosesinə təsir edən əsas amillər aşağıdakılardan hansılardır:

- 327.
1. Motivasiya.
 2. Rəhbərlik.
 3. Əməkdaşlar.
 4. Kommunikasiyalar.
 5. İnflyasiya
 6. Texnoloji dəstək.

- ✓ 5-cidən başqa hamısı
- 4-cüdən başqa hamısı
 - 3-cüdən başqa hamısı
 - 2-cidən başqa hamısı
 - 1-cidən başqa hamısı

328. Reinjiniinqin tətbiq olunduğu zaman formalaşan "Üfqə əlaqələrin səmərələşdirilməsi" prinsipinə xas olan xüsusiyyət hansıdır?

- İcraçılar əənəvi olaraq hər hansı bir qərarın qəbulu üçün əvvəllər vahid rəhbərliyə müraciət edirdilərsə, bu halda özləri müstəqil formada icra qərarları qəbul edirlər.
- Prosesin yerinə yetirilməsinin müxtəlif variantları mövcuddur. Kütləvi məhsul istehsalına yönəldilmiş bu əənəvi proses bütün girişlər üçün eyni keyfiyyətdə icra olunmaqla razılaşdırılmış çıxışlara gətirib çıxarmalıdır.
- ✓ Bu prosesdə əsas məqsəd iqtisadi artıma müsbət təsir göstərməyən yoxlamaların sayının azaldılması, idarəetmə pillələrinin ixtisasa salınmasıdır.
- Yığma konveyerlərinin olmadığı halda heyətin nisbətən daha sadə əmək funksiyalarını koordinasiya etmək üçün istifadə olunur
- İşlərin əənəvi təşkilindən imtina edilməklə prosesin tək-tək işçilər vasitəsi ilə icrası heyətin sayının azalmasına və prosesin icra müddətinin təqribən 10 dəfəyə qədər sürətləndirilməsinə təminat verir.

329. Reinjiniinqin tətbiq olunduğu zaman formalaşan "Biznes proseslərin diversifikasiyası" prinsipinə xas olan xüsusiyyət hansıdır?

- ✓ Prosesin yerinə yetirilməsinin müxtəlif variantları mövcuddur. Kütləvi məhsul istehsalına yönəldilmiş bu əənəvi proses bütün girişlər üçün eyni keyfiyyətdə icra olunmaqla razılaşdırılmış çıxışlara gətirib çıxarmalıdır
- İcraçılar əənəvi olaraq hər hansı bir qərarın qəbulu üçün əvvəllər vahid rəhbərliyə müraciət edirdilərsə, bu halda özləri müstəqil formada icra qərarları qəbul edirlər.
 - İşlərin əənəvi təşkilindən imtina edilməklə prosesin tək-tək işçilər vasitəsi ilə icrası heyətin sayının azalmasına və prosesin icra müddətinin təqribən 10 dəfəyə qədər sürətləndirilməsinə təminat verir.
 - Yığma konveyerlərinin olmadığı halda heyətin nisbətən daha sadə əmək funksiyalarını koordinasiya etmək üçün istifadə olunur
 - Bu prosesdə əsas məqsəd iqtisadi artıma müsbət təsir göstərməyən yoxlamaların sayının azaldılması, idarəetmə pillələrinin ixtisasa salınmasıdır.

330. Reinjiniinqin tətbiq olunduğu zaman formalaşan "Məsuliyyətin qeyri-mərkəzləşdirilməsi" prinsipinə xas olan xüsusiyyət hansıdır?

- ✓ İcraçılar əənəvi olaraq hər hansı bir qərarın qəbulu üçün əvvəllər vahid rəhbərliyə müraciət edirdilərsə, bu halda özləri müstəqil formada icra qərarları qəbul edirlər.
- Yığma konveyerlərinin olmadığı halda heyətin nisbətən daha sadə əmək funksiyalarını koordinasiya etmək üçün istifadə olunur

- Bu prosesdə əsas məqsəd iqtisadi artıma müsbət təsir göstərməyə yönəldilmiş yoxlamaların sayının azaldılması, idarəetmə pillələrinin ixtisasa salınmasıdır.
- Prosesin yerinə yetirilməsinin müxtəlif variantları mövcuddur. Kütləvi məhsul istehsalına yönəldilmiş bu əməliyyat proses bütün girişlər üçün eyni keyfiyyətdə icra olunmaqla razılaşdırılmış çıxışlara gətirib çıxarmalıdır
- İşlərin əməliyyat təşkilindən imtina edilməklə prosesin tək-tək işçilər vasitəsi ilə icrası heyətin sayının azalmasına və prosesin icra müddətinin təqribən 10 dəfəyə qədər sürətləndirməsinə təminat verir.

331. Reinjinirin qıncın tətbiq olunduğu zaman formalaşan “Biznes-proseslərin üfqi sıxılması” prinsipinə xas olan xüsusiyyət hansıdır?

- İcraçılar əməliyyat olaraq hər hansı bir qərarın qəbulu üçün əvvəllər vahid rəhbərliyə müraciət edirdilərsə, bu halda özləri müstəqil formada icra qərarları qəbul edirlər.
- Prosesin yerinə yetirilməsinin müxtəlif variantları mövcuddur. Kütləvi məhsul istehsalına yönəldilmiş bu əməliyyat proses bütün girişlər üçün eyni keyfiyyətdə icra olunmaqla razılaşdırılmış çıxışlara gətirib çıxarmalıdır
- Bu prosesdə əsas məqsəd iqtisadi artıma müsbət təsir göstərməyə yönəldilmiş yoxlamaların sayının azaldılması, idarəetmə pillələrinin ixtisasa salınmasıdır.
- ✓ İşlərin əməliyyat təşkilindən imtina edilməklə prosesin tək-tək işçilər vasitəsi ilə icrası heyətin sayının azalmasına və prosesin icra müddətinin təqribən 10 dəfəyə qədər sürətləndirməsinə təminat verir.
- Yığıma konveyerlərinin olmadığı halda heyətin nisbətən daha sadə əmək funksiyalarını koordinasiya etmək üçün istifadə olunur

332. Reinjinirin qıncın tətbiq olunduğu zaman formalaşan “Biznes-proseslərin inteqrasiya olunması” prinsipinə xas olan xüsusiyyət hansıdır?

- Bu prosesdə əsas məqsəd iqtisadi artıma müsbət təsir göstərməyə yönəldilmiş yoxlamaların sayının azaldılması, idarəetmə pillələrinin ixtisasa salınmasıdır.
- Prosesin yerinə yetirilməsinin müxtəlif variantları mövcuddur. Kütləvi məhsul istehsalına yönəldilmiş bu əməliyyat proses bütün girişlər üçün eyni keyfiyyətdə icra olunmaqla razılaşdırılmış çıxışlara gətirib çıxarmalıdır
- İcraçılar əməliyyat olaraq hər hansı bir qərarın qəbulu üçün əvvəllər vahid rəhbərliyə müraciət edirdilərsə, bu halda özləri müstəqil formada icra qərarları qəbul edirlər.
- İşlərin əməliyyat təşkilindən imtina edilməklə prosesin tək-tək işçilər vasitəsi ilə icrası heyətin sayının azalmasına və prosesin icra müddətinin təqribən 10 dəfəyə qədər sürətləndirməsinə təminat verir.
- ✓ Yığıma konveyerlərinin olmadığı halda heyətin nisbətən daha sadə əmək funksiyalarını koordinasiya etmək üçün istifadə olunur

333. Reinjinirin qıncın tətbiq olunduğu zaman formalaşan aşağıdakı biznes-proseslərin təşkilinin əsas prinsiplərindən biri səhvdir:

- ✓ Məşğulluq səviyyəsi azaltmaqla belə istehsalda baş vermiş şok nəticəsində artırılması.
- Məsuliyyətin qeyri-mərkəzləşdirilməsi.
- Biznes-proseslərin üfqi sıxılması.
- Biznes-proseslərin inteqrasiya olunması.
- Biznes-proseslərin məntiqi cəhətdən reallaşdırılması

Reinjinirin qıncın tətbiq olunduğu zaman formalaşan biznes-proseslərin təşkilinin əsas prinsiplərindən hansıları fərqləndirmək olar:

- 334.**
1. Biznes-proseslərin inteqrasiya olunması.
 2. Biznes-proseslərin üfqi sıxılması.
 3. Məsuliyyətin qeyri-mərkəzləşdirilməsi.
 4. Biznes-proseslərin məntiqi cəhətdən reallaşdırılması.
 5. Məşğulluq səviyyəsi azaltmaqla belə istehsalda baş vermiş şok nəticəsində artırılması.
 6. Biznes proseslərin diversifikasiyası.
 7. Üfqi əlaqələrin səmərələşdirilməsi.

- ✓ 5-cidən başqa hamısı
- 1-cidən başqa hamısı
- 4-cüdən başqa hamısı
- 3-cüdən başqa hamısı
- 7-cidən başqa hamısı

335. XX əsrin əvvəllərində A.Fayol reinjinirin qıncın konsepsiyasının məğzi

- hüquqi və fiziki şəxsin öz borc öhdəliklərini vaxtılı-vaxtında ödəyə bilməməsi halıdır
- köhnə üsulları yenidən təkrar etməklə stabil qaydada inkişafa risksiz nail olmaqdır
- ✓ əldə olan resurslardan optimal üstünlük qazanaraq, qoyulan məqsədlər çərçivəsində fəaliyyətin göstərilməsidir
- ictimai-iqtisadi sistemdə mövcud olan təşkilatların ziddiyyətlərinin ekstremal kəskinləşməsi, ətraf mühitin təhlükəli vəziyyəti formalaşdırır
- müəyyən olunmuş ehtiyac və tələbatların səmərəli ödənilməsi üçün əmtəə və xidmət bazarlarında iqtisadi konyukturun təhlili bacarığıdır

336. Korporasiyanın istehsalat aparatının yeniləşmə üsulu olan “Restrukturizasiya”ya aid mümkün formalar hansı variantda düzgün göstərilmişdir?

- √ Korporasiyanın kompleks yenidənqurulması ilə bağlı strukturun dəyişməsi və təşkilati-texnoloji yenidənqurma
- Biznes-proseslərin reinjinirinqi, bioreinjinirinqi
- Korporasiyanın struktur bölmələrinin effektiv işləməsi üçün təşkilati-iqtisadi və elmi-texniki tədbirlər kompleksi
- Yeni avadanlığın alınması və quraşdırılması və qeyd etmək lazımdır ki, bu avadanlığın texniki-texnoloji və istismar parametrləri daha yüksəkdir
- Texniki yeniləşmə, ayrı-ayrı inno-vasiyaların tətbiqi (texniki prosesə prinsipial dəyişiklik etmədən)

337. Korporasiyanın istehsalat aparatının yeniləşmə üsulu olan “Sağlamalaşdırma”ya aid mümkün formalar hansı variantda düzgün göstərilmişdir?

- √ Korporasiyanın struktur bölmələrinin effektiv işləməsi üçün təşkilati-iqtisadi və elmi-texniki tədbirlər kompleksi
- Biznes-proseslərin reinjinirinqi, bioreinjinirinqi
- Korporasiyanın kompleks yenidənqurulması ilə bağlı strukturun dəyişməsi və təşkilati-texnoloji yenidənqurma
- Yeni avadanlığın alınması və quraşdırılması və qeyd etmək lazımdır ki, bu avadanlığın texniki-texnoloji və istismar parametrləri daha yüksəkdir
- Texniki yeniləşmə, ayrı-ayrı inno-vasiyaların tətbiqi (texniki prosesə prinsipial dəyişiklik etmədən)

338. Korporasiyanın istehsalat aparatının yeniləşmə üsulu olan “Təkmilləşmə”yə aid mümkün formalar hansı variantda düzgün göstərilmişdir?

- Korporasiyanın kompleks yenidənqurulması ilə bağlı strukturun dəyişməsi və təşkilati-texnoloji yenidənqurma
- Biznes-proseslərin reinjinirinqi, bioreinjinirinqi
- √ Yeni avadanlığın alınması və quraşdırılması və qeyd etmək lazımdır ki, bu avadanlığın texniki-texnoloji və istismar parametrləri daha yüksəkdir
- Texniki yeniləşmə, ayrı-ayrı inno-vasiyaların tətbiqi (texniki prosesə prinsipial dəyişiklik etmədən)
- Korporasiyanın struktur bölmələrinin effektiv işləməsi üçün təşkilati-iqtisadi və elmi-texniki tədbirlər kompleksi

339. Korporasiyanın istehsalat aparatının yeniləşmə üsulu olan “Modernləşmə”yə aid mümkün formalar hansı variantda düzgün göstərilmişdir?

- Korporasiyanın kompleks yenidənqurulması ilə bağlı strukturun dəyişməsi və təşkilati-texnoloji yenidənqurma
- Biznes-proseslərin reinjinirinqi, bioreinjinirinqi
- √ Texniki yeniləşmə, ayrı-ayrı innovasiyaların tətbiqi (texniki prosesə prinsipial dəyişiklik etmədən)
- Yeni avadanlığın alınması və quraşdırılması və qeyd etmək lazımdır ki, bu avadanlığın texniki-texnoloji və istismar parametrləri daha yüksəkdir
- Korporasiyanın struktur bölmələrinin effektiv işləməsi üçün təşkilati-iqtisadi və elmi-texniki tədbirlər kompleksi

340. M.Hammerin və C.Çapmpinin fikrincə işgüzar proseslərin radikal yenidən layihələndirilməsi və yenidən qavranması adlanır:

- təkmilləşmə
- sağlamlaşma
- √ reinjinirinq
- restrukturizasiya
- modernləşmə

341. Reinjinirinq üzrə sanballı elmi əsər aşağıdakılardan hansıdır?

- √ M.Hammerin və C.Çapmpinin «Korporasiyanın reinjinirinqi»
- A.Marşallın “Siyasi iqtisadın prinsipləri” kitabı
- Y.Şumpeter (1883-1950) «İqtisadi inkişaf nəzəriyyəsi»
- K.Makkonnell və S.Brjunun «Ekonomiks» dərsliyi
- Hans Landstorm və Eduard Elgarın “Handbook of research on Venture capital-Vençur kapitalının araşdırılması üzrə vəsait”

342. Korporasiyaların istehsalat aparatının yeniləşməsi üsullarının ən son kəşf ediləni aşağıdakılardan hansıdır?

- √ reinjinirinq
- modernləşmə
- restrukturizasiya
- sağlamlaşma
- təkmilləşmə

Reinjiniring hansı göstəricilərinin dərinədən dərk olunması və radikal şəkildə yenidən qurulmasını əks etdirir:

- 343.
1. keyfiyyət;
 2. servis xidməti;
 3. maliyyə;
 4. marketinq;
 5. informasiya sistemlərinin qurulması

√ 1,2,3,4,5

- 4-cüdən başqa hamısı
- 3-cüdən başqa hamısı
- 2-cüdən başqa hamısı
- 1-cüdən başqa hamısı

344. Reinjiniring dedikdə -

√ müəssisənin fəaliyyətinin radikal şəkildə, sıçrayışla yaxşılaşdırılması üçün biznes proseslərinin köklü şəkildə yenidən qurulması başa düşülür

- ətraf mühitdə sosial iqtisadi sistemin fəaliyyətinə təhlükə yaradan əksliklərin kəskinləşməsidir
- böhranın səbəbləri ilə bağlı olan hadisə müasirləşdirmənin və yenidən strukturlaşdırmanın dövrü ehtiyacları başa düşülür
- xarici mühitin və ya daxili mühitin təsiri ilə müəssisənin strukturunun həmçinin onun biznesini formalaşdıran elementlərin strukturunun dəyişdirilməsi başa düşülür
- Müəssisənin əsas vəsaitlərinin, istehsal potensialının saxlanılması şərti ilə onun təşkilati strukturunun və idarəetmə sisteminin dəyişdirilməsi və yenidən qurulması prosesidir

345. Əgər mülkiyyətçinin fərdi səmərəliliyi orta səmərəlilikdən yüksəkdirsə:

- Əlavə maliyyələşməyə ehtiyac var
- Bunlardan heç biri
- Mənfəət az olacaqdır

√ onda bu sahmin mülkiyyətçisi yüksək mənfəət götürməyi nəzərdə tutmalıdır

Ekspert kimi kimlər çıxış edə bilər? 1) Elmi təcrübəli istehsalçılar
2) Satıcılar
3) Maliyyəçilər
4) Mühəsiblər

346.

- √ 1.2
- 1,3,4
 - 2.4
 - 2.3
 - 1,2,3,4

347. Ekspert qiymətləndirilməsi ilə nə müəyyənləşdirilir?

- Müəssisənin aktivləri
- √ müəssisənin potensialını göstərən göstəricilər
- Müəssisənin passivləri
- Bütçə kəsri
- Bunlardan heç biri

Azərbaycan banklarının müflisləşmə səbəblərindəndir:

- 348.
1. Likvidlik problemləri
 2. Aktivlər problemi
 3. İnvestor problemi
 4. Marketinq bazarının yaxşı araşdırılmaması

- √ 1, 2
- 3.4
 - 1,2,3
 - 1.3
 - 2.3

349. Marketinq strategiyası hazırlanarkən əsas diqqət nəyə verilir?

- Böhrandan çıxış yolları
- Tədiyyə əmsalına
- ✓ qiymətqoymaya
- Dəyərsizləşmə vahidinə
- Likvidlik əmsalına

350. Marketing strategiyasında nələr araşdırılır? 1) Planlaşdırma planı təkrar olunur
2) Keçmiş fəaliyyət araşdırılır
3) Bazarların məcmu təklifləri
4) planlaşdırılan satış həcminə nail olma yolları

- ✓ 1,2,3
- 2,4
- 1,3,4
- 2,3
- 1,2,3,4

351. Marketing strategiyasında nələr araşdırılır?

- Keçmiş fəaliyyət araşdırılır
- Bazarların məcmu təklifləri
- ✓ planlaşdırılan satış həcminə nail olma yolları
- Bunların heç biri
- Planlaşdırma planı təkrar olunur

352. Qərb firmalarının biznes-planında hansı sferalardakı dəyişiklər əks olunur? 1) İstehsal
2) Marketing
3) İdarəçilik prinsipləri

- ✓ 1,2
- 2,0
- 1,3
- 2,3
- 1,2,3

353. Marketingin mahiyyəti nədən ibarətdir?

- ✓ Bazarın araşdırılması
- İşçi qüvvəsini çıxarmaqla istehsal sisteminin resursla təminatı
- Doğru cavab yoxdur.
- Yeni işçilərin işə qəbulu
- Ucuzlaşmış xammalın alınması

354. Marketingin idarə edilməsi hansı prosesləri əhatə edir:
1) müəssisənin bazar imkanlarının təhlilini;
2) məqsəd bazarlarının seçilməsini;
3) inflyasiya tədbirlərinin görülməsi, maliyyə ehtiyatlarının səmərəli istifadəsinə nəzarət;
4) qlobal bazarlar üçün marketing strategiyasının hazırlanması, xarici mühitin qiymətləndirilməsi, xarici bazarlara çıxış proqramları haqqında qərarların qəbul edilməsi.

- ✓ 1,2,4
- 1,2,3
- 2,3,4
- 1,3,4
- 1,2,3,4

355. Məhsul və xidmətlərə tələbin yaradılması və təkrar istehsalının intensivləşdirilməsi, mənfəətin artırılması üzrə tədbirlərin planlaşdırılmasının, təşkilinin, əlaqələndirilməsinin, ona nəzarətin, auditin və stimullaşdırılmasının həyata keçirilməsilə əlaqədar olan idarəetmə fəaliyyəti adlanır:

- ✓ marketingin idarə edilməsi
- Müflisləşmənin idarə edilməsi
- İntestisiyaların idarə edilməsi

- İstehsalatın idarə edilməsi
- Maliyyənin idarə edilməsi

356. Məhsulun həyat dövrünün “böhran” mərhələsində “satış” elementi üzrə tətbiq edilən marketing taktikası aşağıdakılardan hansıdır?

- ✓ məhsulların seçmə qaydasında bölüşdürülməsi
- intensiv alış
- satış bazarlarının genişləndirilməsi, yeni bazar segmentlərinə çıxmaq
- bir segmentdə tərkiyələşdirmə
- heç biri

357. Məhsulun həyat dövrünün “böhran” mərhələsində “qiymət” elementi üzrə tətbiq edilən marketing taktikası aşağıdakılardan hansıdır?

- məhsuldan asılı olaraq aşağı və ya yüksək olur
- ✓ tələbin səviyyəsinə uyğun olaraq müəyyən edilir
- qiymətin səviyyəsi aşağı endirilir
- qiymət güzəştləri tətbiq edilir
- qiymətin səviyyəsi yüksəlir

358. Məhsulun həyat dövrünün “yetkinlik” mərhələsində “qiymət” elementi üzrə tətbiq edilən marketing taktikası aşağıdakılardan hansıdır?

- ✓ qiymət güzəştləri tətbiq edilir
- qiymətin səviyyəsi yüksəlir
- qiymətin səviyyəsi aşağı endirilir
- tələbin səviyyəsinə uyğun olaraq müəyyən edilir
- məhsuldan asılı olaraq aşağı və ya yüksək olur

359. Məhsulun həyat dövrünün “bazara çıxma” mərhələsində “qiymət” elementi üzrə tətbiq edilən marketing taktikası aşağıdakılardan hansıdır?

- tələbin səviyyəsinə uyğun olaraq müəyyən edilir
- qiymətin səviyyəsi aşağı endirilir
- ✓ məhsuldan asılı olaraq aşağı və ya yüksək olur
- qiymətin səviyyəsi yüksəlir
- qiymət güzəştləri tətbiq edilir

360. Məhsulun həyat dövrünün “artım” mərhələsində “qiymət” elementi üzrə tətbiq edilən marketing taktikası aşağıdakılardan hansıdır?

- ✓ qiymətin səviyyəsi yüksəlir
- qiymətin səviyyəsi aşağı endirilir
- tələbin səviyyəsinə uyğun olaraq müəyyən edilir
- qiymət güzəştləri tətbiq edilir
- məhsuldan asılı olaraq aşağı və ya yüksək olur

361. Marketing fəaliyyətinin effektivliyinin artırılması strategiyası hansı planları özündə birləşdirir?

- əzərdə tutulmayan vəziyyətlə əlaqədar, biznes-planla müqayisədə müəssisənin cari xərclərinin planlaşdırılması
- məhsulun konstruksiyasına çəkilən xərclərin azaldılmasına və yaxud onun artırılmasına dair qərar qəbul edir.d) qoyulmuş vəsaitlərin qaytarılması və gəlirlərin alınması zamanı yaranan qeyri-müəyyənliklərlə bağlı görülən işlər
- valyuta kursunun düşməsi, maliyyə böhranı nəticəsində qiymətli kağızlardan qiymətlərin azalması və ya buna uyğun digər məsələləri
- məhsulun konstruksiyasına çəkilən xərclərin azaldılmasına və yaxud onun artırılmasına dair qərar qəbul edir.
- ✓ satışın həvəsləndirilməsinin və reklam fəaliyyətinin maliyyələşdirilməsini ya tamamilə dayandırır, ya da ona ayrılan maliyyə vəsaitlərinin həcmi xeyli ixtisar edir

362. Hansı strategiyası hazırlandıqda firmanın planlaşdırdığı satış həcmi hansı yollarla bazarda reallaşacağı araşdırılır?

- İnvestisiya
- ✓ Marketing
- Ləğvətmə
- Maliyyə
- İstehsalat

363. Təşkilati quruluşun səmərəli xarakterinin meyarı kimi istehsal təsərrüfat fəaliyyətinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması əsasında nəyin artırılması götürülməlidir?

- ✓ mənfiyin
- gəlirlərin
 - istehsal həcmnin
 - kadrların ixtisas səviyyəsinin

364. Müəssisənin idarə edilməsinin təşkilati quruluşunun təkmilləşdirilməsi ilə bağlı olan fəaliyyətə necə bir proses kimi baxılmalıdır?

- ✓ fasiləsiz
- normal
 - strateji
 - taktiki
 - fasiləli

365. İntestisiya cibədarlığının birinci mərhələdə nə müəyyənləşdirilir?

- ✓ obyektin cazibədarlığı dərəcəsi
- obyektin etibarlılıq dərəcəsi
 - obyektin risk etmə qabiliyyəti
 - obyektin kadr potensialı
 - obyektin inkişaf səviyyəsi

Doğru variantı seçin.

366. 1. Texnoloji şoklar bilavasitə iqtisadiyyata təsir göstərir və təklifin tərəddüdlərinin nəticəsində fərdi əmək təklifi könüllü olaraq dəyişir.
2. İqtisadi agentlər iqtisadi sistem haqqında natamam informasiyaya malikdirlər və bununla əlaqədar olaraq, iqtisadiyyata müxtəlif cür şokların təsiri şəraitində təklifin səviyyəsinə dair səhvlərə yol verilir.
3. Texnoloji şoklar bilavasitə iqtisadiyyata təsir göstərir və tələbin tərəddüdlərinin nəticəsində fərdi əmək təklifi könüllü olaraq dəyişir.
4. İqtisadi agentlər iqtisadi sistem haqqında natamam informasiyaya malikdirlər və bununla əlaqədar olaraq, iqtisadiyyata müxtəlif cür şokların təsiri şəraitində təklifin səviyyəsinə dair səhvlərə yol verilmir.

- ✓ 1.2
- 1,2,3
 - 2.3
 - 1.4
 - 3.4

367. Yüksəliş fazasının sonunda:

- ✓ Qiymətlər səviyyəsinin artım templəri və nominal əmək haqqı stavkası arasındakı fərq azalır.
- Qiymətlər səviyyəsinin artım templəri və faiz stavkası arasındakı fərq azalır.
 - Qiymətlər səviyyəsinin artım templəri və faiz stavkası arasındakı fərq artır.
 - Hamısı .
 - Qiymətlər səviyyəsinin artım templəri və nominal əmək haqqı stavkası arasındakı fərq artır.

368. Yüksəliş fazasının sonunda baş verən nəticələrə aid deyil.

- ✓ məşğulluq artır
- əmək haqqı azalır
 - məşğulluq azalır
 - qiymətlərin səviyyəsi artır.
 - İstehsal azalır

369. Yüksəliş fazasının sonunda

- ✓ Hamısı.
- əmək haqqı azalır
 - məşğulluq azalır
 - qiymətlərin səviyyəsi artır.
 - İstehsal azalır

370. Yüksəliş fazasına təsir edən daxili və xarici amillər nəticəsində

- √ Hamısı.
- Pul bazarında defisit yaranır.
- Faiz stavkaları artır.
- Investisiyaların həcmi azalır.

371. Siyasi şoklara aid deyil :1. Texnoloji irəlliləyiş
2. İqlim dəyişiklikləri
3. Pulun təklifi.
4. Fiskal siyasət.

- √ 1.2
- heç biri
- 2.0
- 3.0
- 1.0

372. Siyasi şoklara aiddir

- √ hamısı
- Pulun təklifi.
- Fiskal siyasət.
- Valyutanın dəyişmə kurslarındakı tərəddüdlər.

373. Təklif şoklarına aid deyil

- √ Fiskal siyasət.
- İqlim dəyişiklikləri
- Təbii kataklizmlər.
- Yeni xammal mənbələrini aşkar edilməsi.
- Texnoloji irəlliləyiş

374. Təklif şoklarına aiddir

- √ hamısı
- İqlim dəyişiklikləri
- Təbii kataklizmlər.
- Yeni xammal mənbələrini aşkar edilməsi.
- Texnoloji irəlliləyiş

375. “İmpuls – yayılma” mexanizminə görə

- √ İmpuls - iqtisadi sistem - iqtisadi tsikl.
- iqtisadi sistem - iqtisadi tsikl - İmpuls.
- İmpuls - iqtisadi sistem - iqtisadi tsikl.
- iqtisadi tsikl - İmpuls - iqtisadi sistem.
- iqtisadi sistem - İmpuls - iqtisadi tsikl.

376. Stasionar səviyyə elə səviyyədir ki

- √ ÜDM tərəddüd etmir, yaxud da dəyişməz qalır.
- ÜDM dəyişməz qalır.
- ÜDM intensiv dəyişir.
- hamısı
- ÜDM tərəddüd etmir.

377. İntervensiya xərclərinin azalması səbəb ola bilər;

- √ Cari ÜDM-nin azalmasına
- Cari ÜMM-nin artmasına
- Cari ÜMM-nin azalmasına
- Heç biri
- Cari ÜDM-nin artmasına

378. İdarəetmə potensialının qiymətləndirilməsi nəticəsində rəhbərlik təşkilati quruluşun dəyişdirilməsi haqda hansı qərarları ala bilər?

- √ hamısı
- Müəssisənin yeni kadrlarla möhkəmləndirmək
- İdarəetmə əməyini yeni hesablama və təşkilati texnika ilə təmin edilməsi
- Müəssisənin bazar paylarının satılması
- Müəssisənin saxlanacağı, ləğv olunacağı ya da birləşdiriləcəyi ilə bağlı qərarlar

Təşkilati potensiala daxildir:

379. 1. İdarəetmə heyəti
2. İdarəetmə əməyinin texniki təminatı
3. İnformasiya təminatı

- √ 1, 2,3
- 1.2
- 2.3
- 3.0
- 1.3

Müəssisənin təşkilati quruluşu xidmət etməlidir:

380. 1. Sahibkara daha çox gəlir gətirməyə
2. Rəqibləri kənarlaşdırmaya
3. Müəssisənin təşkilati potensialından səmərəli istifadəyə

- 1.2
- 1.0
- 2.0
- 1.2
- √ 3.0

Təşkilati quruluşu formalaşdırmaq üçün təklif olunan qaydalara aid deyil:

381. 1. İdarəetmə quruluşu imkan çərçivəsində sadə və mürəkkəb olmalıdır
2. İdarəetmənin təşkilati quruluş sxemi mümkün qədər aydın və anlaşıqsız olmalıdır
3. Hər bir işçiyə yazılı iş təlimatları və əmək haqları verilməlidir
4. əlaqə sistemi səmərəli olmalıdır

- √ 1, 2,3
- 1,2,4
- 2,3,4
- 3.4
- 1,3,4

Təşkilati quruluşu formalaşdırmaq üçün təklif olunan qaydalara aid deyil:

382. 1. İdarəetmə quruluşu imkan çərçivəsində mürəkkəb olmalıdır
2. İdarəetmənin təşkilati quruluş sxemi mümkün qədər qarışıq olmalıdır
3. Hər bir işçiyə yazılı iş təlimatları verilməlidir
4. əlaqə sistemi səmərəli olmalıdır

- √ 1, 2
- 1.4
- 2.4
- 3.4
- 1.3

383. Təşkilati quruluşu formalaşdırmaq üçün təklif olunan qaydalara aiddir:

- √ Bunların hamısı
- İdarəetmənin təşkilati quruluş sxemi mümkün qədər aydın olmalıdır

- Hər bir işçiyə yazılı iş təlimatları verilməlidir
- əlaqə sistemi səmərəli olmalıdır
- İdarəetmə quruluşu imkan çərçivəsində sadə olmalıdır

384. Təşkilati quruluşu formalaşdırmaq üçün təklif olunan neçə qayda var?

- √ 12.0
- 3.0
 - 4.0
 - 9.0
 - 2.0

385. Müəssisənin təşkilati quruluşunun yenidən qurulması hansı istiqamətlərdə aparılmalıdır?
1. Gələcək dövrdə istehsalın genişləndirilməsini təmin edən təşkilati quruluşa keçmək
2. Operativ fəaliyyətə xidmət edən təşkilati quruluşa keçmək
3. Səmərəli idarəetmə və nəzarəti təmin edən təşkilati quruluşa keçmək

- √ Bunların hamısı
- Yalnız 1
 - 1, 2
 - Yalnız 3
 - Bunların heç biri

386. İdarəetmənin təşkilati quruluşunun lahiyələndirilməsinin yeddinci mərhələsində nə baş verir?

- √ təşkilati quruluş lahiyəsini tətbiqi tətbiqi proqramı hazırlanır
- Yeni maliyyə mənbələri axrarılır
 - idarəetmənin təşkilati quruluşunun variantları hazırlanır
 - Bunlardan heç biri
 - Rəhbərlik dəyişdirilir

387. İdarəetmənin təşkilati quruluşunun lahiyələndirilməsinin beşinci mərhələsində nə baş verir?
1. Rəhbərlik dəyişdirilir
2. Yeni maliyyə mənbələri axrarılır
3. idarəetmənin təşkilati quruluşunun variantları hazırlanır

- √ 3.0
- 2.0
 - heç biri
 - 1.2
 - 1.0

388. İdarəetmə sisteminin əsasını təşkil edir:

- √ Təşkilati quruluşun məqsəd və vəzifələrini müəyyənləşdirmək
- Maliyyələşmə
 - İnteraksiyalaşma
 - Bunlardan heç biri
 - Təşkilati quruluş

389. Təhlil zamanı əsas diqqət nəyə verilməlidir?
1. Mövcud sistemin səmərəliyinin qiymətləndirilməsinə
2. Qabaqcıl təcrübənin önə çıxarılmasına
3. İdarəetmə sisteminin mövcud inkişaf istiqamətlərinin öyrənilməsi

- √ 1, 2,3
- 1.2
 - 2.3
 - 3.0
 - 1.3

- Mövcud idarəetmə sisteminin təhlili bizə hansı məlumatları verə bilməz?
- 390.
1. Mövcud sistemin qiymətləndirilməsi
 2. Təşkilatı quruluş strukturunun inkişaf prioritetlərini
 3. İdarəetmə sisteminin uzunmüddətli konsepsiyalarını
- √ 2.0
- 3.0
 - heç biri
 - 1.3
 - 1.0
- Mövcud idarəetmə sisteminin təhlili bizə hansı məlumatları verir?
- 391.
1. Mövcud sistemin qiymətləndirilməsi
 2. Təşkilatı quruluş strukturunun inkişaf prioritetlərini
 3. İdarəetmə sisteminin uzunmüddətli konsepsiyalarını
- √ 1, 2,3
- 1.2
 - 2.3
 - 3.0
 - 1.3
- İdarəetmə sisteminin təkmilləşdirilməsi lahiyəsinin tətqbiqini kim həyata keçirilə bilməz?
- 392.
1. Müəssisə rəhbəri
 2. Maliyyə institutu
 3. Kreditorlar
 4. İnvestorlar
- √ 2,3,4
- 1,2,4
 - 1,2,3
 - 3.4
 - 1,3,4
- İdarəetmə sisteminin təkmilləşdirilməsi lahiyəsinin tətqbiqini kim həyata keçirməlidir?
- 393.
- √ Müəssisə rəhbəri
- Kreditorlar
 - İnvestorlar
 - Doğru cavab yoxdur
 - Maliyyə institutu
- Müəssisənin idarə edilməsi sisteminin təkmilləşdirilməsi nə əsasında qəbul olunur?
- 394.
- √ Sistemli yanaşma
- Reqressiv yanaşma
 - Proqressiv yanaşma
 - Doğru cavab yoxdur
 - Müqayisəli yanaşma
- Sistemin təkmilləşdirilməsi üçün seçilən məsləhətçilər aşağıdakılardan nələrin həllinə kömək edə bilərməzlər?
- 395.
1. Müəssisənin ümumi vəziyyətinin öyrənilməsi
 2. Müəssisənin səmərəli inkişaf problemlərinin üzə çıxarılması
 3. Problemlərin həll olunmasının istiqamətlərinin axtarılması
- √ heç biri
- 1.2
 - 2.3
 - 3.0
 - 1.3

Sistemin təkmilləşdirilməsi üçün seçilən məsləhətçilər nələrin həllinə kömək edə bilərlər?

- 396.
1. Müəssisənin ümumi vəziyyətinin öyrənilməsi
 2. Müəssisənin səmərəli inkişaf problemlərinin üzə çıxarılması
 3. Problemlərin həll olunmasının istiqamətlərinin axtarılması

√ 1, 2,3

- 1.2
- 2.3
- 3.0
- 1.3

Müəssisəyə üstünlüyü nələr gətirir?

- 397.
1. əmtəə
 2. əmtəələrə olan tələb
 3. texnologiya

√ hamısı

- yalnız 1
- 2, 3
- Bunlardan heç biri
- 1, 2

398. Müəssisənin rəqabət üstünlüyü səviyyəsi necə müəyyən olunur?

√ müqayisəli üstünlüklər

- Təklif səviyyəsi ilə
- Tələb səviyyəsi ilə
- Bunların hamısı
- Bazar gücləri ilə

399. Firma müxtəlif üsullarla öz istehsal gücünü genişləndirə bilər. Doğru olmayan variant hansıdır?

√ daxili və xarici maliyyə resursları ilə mövcud istehsal güclərinin genişləndirilməsi

- digər firmalarla qovuşma və lisenziya
- müştərək müəssisə yaradılması və şirkətin istehsal resurslarının birləşdirilməsi
- lazım olan avadanlığın və ya istehsal sahəsinin icarəsi; podrat müqaviləsi əsasında birgə tikinti aparılması
- daxili maliyyə resursları vasitəsilə mövcud istehsal gücünün genişləndirilməsi

400. Yüksəliş fazasında mənası və təsir gücü artan və resessiya (tənəzzül) fazasında azalan parametrlərə :

√ protsiki parametr deyilir.

- Kontrtsiki parametr deyilir.
- atsiki parametr deyilir.
- hamısı

401. Firma hansı üsullarla öz istehsal gücünü artırma bilməz?

√ İnhisarçılığa başlamaqla

- əlavə işçi qüvvəsi və avadanlığın cəlb edilməsi
- Digər firmalarla birləşmə ilə
- Lisenziya vasitəsilə
- Daxili maliyyə vasitələrindən istifadə etməklə

Firma hansı üsullarla öz istehsal gücünü artırma bilər? 1) Daxili maliyyə vasitələrindən istifadə etməklə

- 402.
- 2) Lisenziya vasitəsilə
 - 3) Digər firmalara müharibə elan etməklə
 - 4) İnhisarçılığa başlamaqla

• 1,3,4

√ 1.2

- 1,2,3,4
- 2.3

- 2.4

403. Firma hansı üsullarla öz istehsal gücünü artırma bilər?

✓ Bunların hamısı

- Daxili maliyyə vasitələrindən istifadə etməklə
- əlavə işçi qüvvəsi və avadanlığın cəlb edilməsi
- Digər firmalarla birləşmə ilə
- Lisenziya vasitəsilə

404. Firma öz istehsal gücünü artırmaq üçün neçə variantdan istifadə edə bilər?

✓ 6.0

- 5.0
- 4.0
- 3.0
- 2.0

405. İnvestisiya cazibədarlığının ikinci mərhələdə isə ... həmin müəssisəyə sərmayə qoyulmasının səmərəli olması aydınlaşdırılır

- xarici təşkilatların
- dövlət orqanlarının
- ✓ müxtəlif investorların
- müxtəlif təşkilatların
- müxtəlif maliyyə institutlarının

406. Keynsin Multiplikatoru

✓ İstehsalın həcmının artması prosesini investisiyaların artımı ilə izah edir.

- Heç biri.
- İstehsalın həcminin azalması prosesini investisiyaların artımı ilə izah edir.
- Tələbin həcmının artmasını əmək haqqının aşağı düşməsi ilə izah edir.
- Təklifin artmasını böhranla əlaqələndirir.

407. Keynsin fikrincə, iqtisadi tərəddüdlərin meydana gətirən impulsların əsas mənbəyidir:

✓ Investisiya xərclər

- Multiplikator
- Qiymət
- Təklif
- Tələb

408. Akselerator prinsipinə görə

- hamısı
- Investisiyaların həcmi ÜMM-nin dəyişməsindən dolayı asılıdır
- Investisiyaların həcmi ÜMM-nin dəyişməsindən birbaşa asılıdır.
- Investisiyaların həcmi ÜDM-nin dəyişməsindən dolayı asılıdır.
- ✓ Investisiyaların həcmi ÜDM-nin dəyişməsindən birbaşa asılıdır.

409. İnvestisiya cazibədarlığının qiymətləndirilməsinin ikinci mərhələsində nələr baş verir?

✓ investorların həmin müəssisəyə sərmayə qoyulmasının daha səmərəli olması

- Bunların hamısı
- Lisenziyanın ləğvi
- Yeni innovasiyaların tətbiqi
- Böhrandan çıxış yollarının araşdırılması

410. Antiböhranlı idarəetmədə investisiya siyasətinin əsas metodları hansılardır

- √ İstisnaların özünüödəmə müddətinin müəyyən müəyyən edilməsi
- Nəzarət
- Planlaşdırma
- Bütçə balansının müəyyən edilməsi
- İstisnaların özünüödəmə müddətinin müəyyən edilməsi

411. Obyektin investisiya cazibədarlığının qiymətləndirilməsində əsas parametrlərinə nə oynayırsınız?

- √ istehlak sifarişi
- istehsal və istehlak sifarişi
- alıcı sifarişi
- tədarük sifarişi
- istehsal sifarişi

412. Bir-birinə aidiyyəti olmayan investisiya cazibədarlığı göstəricilərinin bir vahiddə cəmləşdirilməsi ... vasitəsilə qiymətləndirilir

- √ ekspertizalar
- xarici ekspertlər
- mütəxəssislər
- ekspertlər
- hesabamalar

413. Obyektlərin investisiya cazibədarlığının və investisiyaların səmərəliliyinin qiymətləndirilməsi texnologiyası neçə hesablama mərhələsindən ibarətdir?

- 6.0
- 7.0
- √ 2.0
- 4.0
- 5.0

414. Q -istehsal, Q_u – istehlakçılara satış üçün məhsul istehsalı, Q_s - ehtiyatların yaradılması üçün məhsul istehsalı, I_o -ehtiyatlara yönəldilməyən investisiyalar olarsa:

- √ $Q_s = Q - (Q_u + I_o)$
- $Q_s = Q / (Q_u + I_o)$
- $Q_s = Q + (Q_u - I_o)$
- $Q_s = Q + (Q_u + I_o)$
- $Q_s = Q - (Q_u / I_o)$

415. Akseleratoru investisiyalar və istehlak tələbi arasında nisbət kimi göstərən düstur hansıdır?
 V – akselerator, I – investisiyalar, Y – gəlir, t - investisiyalar edilmiş il.

- √ $V = \dot{I}t / (Y_{t-1} - Y_{t-2})$
- $V = (Y_{t-1} - Y_{t-2}) / \dot{I}t$
- $V = \dot{I}t * Y_t$
- $V = IY / (t_1 - t_2)$
- $V = \dot{I}t / Y_t$

“Ən dayanıqsız dəyişənlər”ə aiddir :

416. 1) investisiya xərcləri
 2) ehtiyatlara investisiyalar
 3) cari əməliyyatlar hesabı.

- 2.0
- 3.0
- √ 1,2,3
- 1.0
- heç biri

417. Obyektin investisiya cazibədarlığının qiymətləndirilməsində əsas parametrlər hansılardır?
- Bunlardan heç biri
 - ✓ istehlak sifarişi
 - İstehsal gücü
 - ƏDV
418. Əgər müəssisənin investisiya cazibədarlığı 0-dırsa, onda:
- Müəssisə böhranla qarşı-qarşıyadır deməkdir
 - Əlavə nizamnamə kapitalına ehtiyac vardır
 - Bunlardan heç biri
 - ✓ müflisləşmiş hesab olunur
419. Obyektlərin investisiya cazibədarlığının birinci mərhələsində nə baş verir?
- Bunlardan heç biri
 - Müəssisənin fəaliyyəti dayandırılır
 - ✓ Obyektlərin cazibədarlıq dərəcəsi müəyyənləşdirilir
 - Yeni maliyyə mənbələri tapılır
 - İnteraktivdən imtinaya cəhd olunur
420. Obyektlərin investisiya cazibədarlığını neçə mərhələ ilə hesablayırlar?
- 5.0
 - 6.0
 - ✓ 2.0
 - 3.0
 - 4.0
421. Xərclərin aşağı salınmasını, ayrı-ayrı istehsal və funksional bölmələrin bağlanması, heyətin ixtisara salınmasını, istehsalın və satışın ixtisara salınmasını özündə birləşdirir:
- ✓ müdafiə strategiyası
 - maliyyə strategiyası
 - innovasiya strategiyası
 - inkişaf strategiyası
 - marketing strategiyası
422. Regionda elmi-innovasiya fəaliyyətinin məqsədləri və inkişaf prioritetləri istiqamətində hansı prinsiplər əsasında işləmək təklif olunur:
- regional məqsədlər ölkənin ümumi elmi-texniki və innovasiya inkişafı konsepsiyasından irəli gəlməlidir və strateji məqsədlərə zidd olmamalıdır;
 - ✓ hamısı
 - regional proqramın məqsədləri ehtiyatların və imkanların mövcudluğundan irəli gəlməməlidir, əksinə, ehtiyatlar proqramı müəyyən edilmiş məqsədlərdən formalaşmalıdır;
 - məqsədlər strukturu və bütövlükdə məqsədlər proqramı müstəqil ekspertlərin və ekspert qiymətləndirilməsi sisteminin geniş istifadəsi ilə müasir metodikalar səviyyəsində işlənməlidir.
 - regional məqsədlər regional xüsusiyyətlər və tələbat nəzərə alınmaqla ifadə olunmalıdır;
423. Regionda elmi-innovasiya sferasının vəziyyətinin təhlili” bölməsinə xas olan xüsusiyyət hansı variantdan düzgün verilmişdir?
- ✓ innovasiya potensialının istifadəsi səviyyəsi, innovasiya fəaliyyətinin perspektivləri və istiqamətləri, onun miqyasları və region məhsulunun rəqabət qabiliyyətliliyinə təsiri; struktur və institusional dəyişikliklərinin; innovasiya fəallığının yüksəldilməsi şərtlərinin araşdırılması.
 - hamısı
 - real proseslərin gələcək proqnozlardan sapma orientasiyasının izlənməsi
 - ənənəvi idarəetmə üsullarının ekstensiv inkişafının təqidi
 - innovasiya siyasətinin təşkilatı, informasiya, hüquqi, kadr və sosial-psixoloji kimi təmin edilməsidir.
424. Regional innovasiya proqramlarında aşağıdakı bölmələrdən biri səhdir:

- √ Elmi bilik səviyyələrinin yoxlanması, böhran şəraitində ixtisarlara qeyri-mükəmməl aparılması ilə ənənəvi idarəetmə üsulu
- Regionda elmi-innovasiya fəaliyyətinin məqsədləri və inkişaf prioritetləri
- Regionda elmi-innovasiya sferasının vəziyyətinin təhlili.
- Regional elmi-innovasiya siyasətinin təmin edilməsi növləri.
- Məqsədlərə nail olmaq yolları və vasitələri.

Regional innovasiya proqramlarında aşağıdakı hansı bölmələr olmalıdır:

425.

1. Regionda elmi-innovasiya sferasının vəziyyətinin təhlili.
2. Regionda elmi-innovasiya fəaliyyətinin məqsədləri və inkişaf prioritetləri.
3. Məqsədlərə nail olmaq yolları və vasitələri.
4. Regional elmi-innovasiya siyasətinin təmin edilməsi növləri.
5. Elmi bilik səviyyələrinin yoxlanması, böhran şəraitində ixtisarlara qeyri-mükəmməl aparılması ilə ənənəvi idarəetmə üsulu

- √ 5-cüdən başqa hamısı
- 4-cüdən başqa hamısı
- 3-cüdən başqa hamısı
- 2-cüdən başqa hamısı
- 1-cüdən başqa hamısı

426.

Antiböhranlı idarəetmədə investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi göstəricilərindən biri səhv verilmişdir:

- Daxili gəlir norması.
- Gətirilmiş xalis gəlir göstəriciləri.
- √ Obyektin cazibədarlığı dərəcəsi
- Gəlirlilik indeksi
- Ödəmə müddəti (dövrü) göstəricisi.

427.

Dövlət tərəfindən geri qaytarılmaq şərti ilə verilən kreditlər, xarici investorların verdiyi kreditlər, veksellər, istiqrazlar, bank kreditləri

- 3-cüdən başqa hamısı
- 4-cüdən başqa hamısı
- √ 5-cüdən başqa hamısı
- 1-cüdən başqa hamısı
- 2-cüdən başqa hamısı

428.

İnvestisiya prosesinin mənbələrindən biri deyil:

- Birgə müəssisələrin nizamnamə kapitalında maliyyə formasında iştirak üçün verilən xarici investisiyalar həmçinin beynəlxalq təşkilatlar və maliyyə institutları, dövlətlər, müxtəlif mülkiyyət formalı müəssisələr və ayrı-ayrı şəxslər tərəfindən birbaşa investisiya yatırımları
- Dövlət tərəfindən geri qaytarılmaq şərti ilə verilən kreditlər, xarici investorların verdiyi kreditlər, veksellər, istiqrazlar, bank kreditləri
- √ İnvestisiya prosesinin mənbələrindən biri deyil:
- Əsas fondların, torpaq sahələrinin və digər aktivlərin satılması
- Səhmlərin satılmasından əldə edilən vəsaitlər, maliyyə-sənaye qrupları tərəfindən əvəz olaraq verilən vəsaitlər xeyriyyəçilikdən və s. səbəblərdən ödəmələr

İnvestisiya prosesinin mənbələri bunlardan hansılardır?

429.

1. Müəssisənin istehsal etdiyi əmtəə üzrə əldə etdiyi gəlir və xərcləri, o cümlədən ehtiyat maliyyə vasitələri;
2. Əsas fondların, torpaq sahələrinin və digər aktivlərin satılması;
3. Səhmlərin satılmasından əldə edilən vəsaitlər, maliyyə-sənaye qrupları tərəfindən əvəz olaraq verilən vəsaitlər xeyriyyəçilikdən və s. səbəblərdən ödəmələr;
4. Birgə müəssisələrin nizamnamə kapitalında maliyyə formasında iştirak üçün verilən xarici investisiyalar həmçinin beynəlxalq təşkilatlar və maliyyə institutları, dövlətlər, müxtəlif mülkiyyət formalı müəssisələr və ayrı-ayrı şəxslər tərəfindən birbaşa investisiya yatırımları;
5. Dövlət tərəfindən geri qaytarılmaq şərti ilə verilən kreditlər, xarici investorların verdiyi kreditlər, veksellər, istiqrazlar, bank kreditləri;
6. Özünün maliyyə vəsaitləri (gəlir, yığım, amortizasiya ayırımları, sığorta orqanları tərəfindən dəyən ziyana ödənilən məbləğ və s).

- √ 1-cüdən başqa hamısı
- 4-cüdən başqa hamısı
- 3-cüdən başqa hamısı
- 2-cüdən başqa hamısı
- 6-cüdən başqa hamısı

430. Antiböhranlı investisiya siyasətini həyata keçirmək üçün əsasən investisiya sahəsində hansı qərarlar arasında normal əlaqəni təmin etmək lazımdır?
- √ strateji və taktiki
 - cari və operativ
 - intuitiv və sabitləşdirici
 - operativ və taktiki
 - strateji və inert
431. Antiböhranlı idarəetmədə marketing strategiyasının qurulması zamanı “təhlil” prosesini aid olmayanı göstərin:
- rəqiblərin təhlili - rəqiblərin aşkar edilməsi, onların strategiyasının və məqsədinin, sayının və imkanlarının, habelə zəif və güclü cəhətlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi aiddir
 - marketingin informasiya sisteminin konsepsiyasının və elementlərinin, marketing kəşfiyyatının təşkili vəziyyətinin, marketing qərarlarının himayə edilməsinin və marketing tədqiqatları sisteminin təhlili
 - √ qısamüddətli reorqanizasiya və rekonstruksiya tədbirlərinin həyata keçirilməsi
 - marketingin müəssisədən kənar mühitinin - mikromühit və makromühit amillərinin təhlili
 - son istehlakçılar bazarının və istehlakçıların davranışının - istehlakçı davranışı modelinin, istehlakçı davranışına və məhsul alınmasına dair qərarların qəbul edilməsinə təsir edən amillərin təhlili
432. Aşağıdakılardan hansı idarəetmənin mahiyyətini tam şəkildə əks etdirir?
- √ Özünün tamlığını saxlayan müxtəlif təbiətli sistemlərin xüsusiyyətidir və bunun köməyi ilə qarşıya qoyulan məqsədə nail olunur
 - Öz tamlığını saxlaya bilməyən müxtəlif təbiətli elementlərin məcmusudur və bunun köməyi ilə qarşıya qoyulan məqsədə nail olunur
 - Öz tamlığını saxlaya bilməyən müxtəlif təbiətli sistemlərin xüsusiyyətidir və bunun köməyi ilə qarşıya qoyulan məqsədə nail olunur
 - Öz tamlığını saxlayan sistemlərin xüsusiyyətidir
 - Bir-biri ilə qarşılıqlı əlaqədə və asılılıqda olan elementlərin cəmidir
433. Menecment üzrə məşhur tədqiqatçı hansı iqtisadçı menecmentə - idarəetmə qəranının hazırlanması kimi baxmışdır.
- √ Çaster Bernard
 - M.Beter
 - A.Fayol
 - R.Merton
 - F.Xarrison
434. Barışıq sazişi həll edə bilmir?
- Borcların ödənilə vaxtının təxirə salınmasına
 - Bunların hamısını
 - √ borcların tamamilə ləğvinə
 - Borclardan imtina edilməsinə
 - Borcların azaldılmasına
435. Barışıq sazişi səbəb ola bilər?
- Borcların ödənilə vaxtının təxirə salınmasına
 - hamısı
 - √ Bunların hamısı
 - Borclardan imtina edilməsinə
 - Borcların azaldılmasına
436. Barışıq sazişi əsasən hansı formada bağlanır
- Söz verilməsi yolu ilə
 - √ yazılı şəkildə
 - Bunlardan heç biri
 - And içmə ilə
437. İdarəetmə qərarları hansı xüsusiyyətlərinə görə digər qərarlardan fərqlənir?

- ✓ Məqsəd, nəticə, əmək bölgüsü, peşəkarlıq.
- Məqsəd, nəticə, əmək bölgüsü, səlahiyyət.
- Məqsəd, nəticə, əmək bölgüsü, vaxtın konkretliyi.
- Məqsəd, nəticə, əmək bölgüsü, operativlik.
- Məqsəd, nəticə, əmək bölgüsü, məsuliyyət.

438. İstehsal artaraq potensial səviyyəyə yaxınlaşır, məşğulluq isə tam məşğulluq səviyyəsinə qədər artır.

- Resessiya fazasında
- Resessiyanın ən aşağı nöqtəsi fazasında
- ✓ Yüksəliş fazasında
- Heç biri
- Zirvə fazasında

439. Xülasənin sonuncu səhifəsində aşağıdakılardan hansı olmamalıdır?

- ✓ Bunların hamısı
- Qiymətlər haqda ümumi məlumat
- Firmanın bağlanma səbəbləri
- Firmanın bu günə qədər olan balanslarının yekunu
- Firmanın bazar payı haqda ümumi məlumat

440. Xülasənin sonuncu səhifəsində nələr olmalıdır?

- ✓ Firmanın gələcək layihələrdən gözlədiyi maliyyə nəticələri
- Firmanın bu günə qədər olan balanslarının yekunu
- Firmanın bazar payı haqda ümumi məlumat
- Qiymətlər haqda ümumi məlumat
- Firmanın bağlanma səbəbləri

441. Xülasənin ... səhifəsi mütləq firmanın gələcəkdə layihədən gözlədiyi maliyyə nəticələrinə həsr olunmalıdır

- ✓ axırıncı
- başlanğıc
- ikinci
- axırıncıdan əvvəlki
- birinci

442. Rəqabət mübarizəsində uğur qazanmaq üçün firma aşağıdakı suallara cavab verməlidir? Düzgün olmayan variant hansıdır?

- rəqiblərin məhsullarının qiymətinin səviyyəsi necədir?
- təxmini olsa da rəqiblərin qiymət siyasətinin ümumi cəhətləri hansılardır?
- ✓ analoji məhsulun ən iri istehlakçısı kimdir?
- analoji məhsulun ən iri istehsalçısı kimdir?
- rəqiblərin məhsulunun əsas texniki xarakteristikası, keyfiyyətin səviyyəsi və məhsul haqqında alıcıların rəyi necədir?

443. Təşkilata təsir edən xarici mühit amilləri müxtəlif xarakterik xüsusiyyətlərinə görə şərti olaraq iki qrupa bölünməsi hansı variantda düzgün təsvir olunur?

- makro və mikro
- dolayı və mikro
- ✓ birbaşa və dolayı
- makro və mikro
- birbaşa və makro

444. Təşkilata təsir göstərən xarici mühit amilləri müxtəlif xarakterik keyfiyyətlərə malik olduqlarına görə şərti olaraq neçə qrupa bölünürlər?

- 5.0
- 6.0

- 9.0
- √ 2.0
- 3.0

445. Qərarlar zaman fəaliyyətinə və müddətinə görə neçə cür olur?

- √ Uzunmüddətli, ortamüddətli, qısamüddətli və birdəfəlik.
- Uzunmüddətli və qısamüddətli.
- Birdəfəlik və çoxdəfəlik.
- Uzunmüddətli, ortamüddətli, qısamüddətli, birdəfəlik və çoxdəfəlik.
- Uzunmüddətli, ortamüddətli, qısamüddətli

446. Firmanın inkişafının kompleks planı olub, öz vəsaiti və kənardan cəlb olunan vəsait hesabına sərmayə qoyuluşunu əlaqələndirməyə imkan verən plan necə adlanır?

- təqvim planı
- √ biznes-plan
- perspektiv plan
- yenidən qurma planı
- sanasiya-planı

447. Nə üçün həmkarlar ittifaqları bu gün, əmək haqqının taraz vəziyyətdə qərarlaşmasına maneçilik göstərən ən əsas amillərdən biridir?

- heç biri
- Həmkarlar ittifaqları ancaq administrasiya işçilərindən ibarətdir.
- Həmkarlar ittifaqları bütövlükdə iş qüvvəsi adından çıxış edərəkən administrasiyalarla danışıqlara girir.
- √ Həmkarlar ittifaqları bütövlükdə iş qüvvəsi deyil, təmsil etdikləri bir qrup işçilərin adından çıxış edərəkən administrasiyalarla danışıqlara girir.

448. Kreditorlar yığıncağının qərarı ola bilər:

- Müsəbiqə təşkilatçısının namizədliyini məhkəmənin təsdiqinə verir
- √ hamısı
- Müəssisənin ləğv olunmasını tələb edir
- Borclu müəssisənin yenidən təşkil etməyi və ya sağlamlaşdırmağa kömək edir

449. İdarəetmə qərarı nədir?

- kollektiv özünü təsdiqin nəticəsi
- idrak prosesinin nəticəsi
- √ kollektiv yaradıcı əməyin nəticəsi
- kollektiv fiziki əməyin nəticəsi
- kollektiv əqli əməyin nəticəsi

450. İşsizliyin artması əhalinin müəyyən təbəqəsinin ... qabiliyyətini aşağı salır

- √ alıcılıq
- tədiyyə
- istehlak
- işgüzar
- iş

451. Normal iqtisadiyyatda inflyasiya qiymətlərin ... ilə xarakterizə olunur.

- √ artması
- sabitləşməsi
- çoxalması
- normallaşması
- azalması

452. Əmlak inzibatçısı təminatlı kreditorların tələblərini kreditorun seçdiyi aşağıdakı metodla ödəyir. Hansı variant düzgün deyil?
- ✓ təminat predmetinin hərac yolu ilə satılması və onun təmin etdiyi öhdəliyin ödənilməməsi
 - təminat predmeti üzərində mülkiyyət hüququnun təminatlı kreditorlara verilməsi
 - təminat predmetinin təminatlı kreditorun göstərdiyi üçüncü şəxsə satılması
 - heç biri
 - təminat predmetinin hərac yolu ilə satılması və onun təmin etdiyi öhdəliyin ödənilməsi
453. Azərbaycan Respublikasında kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun ... faizindən çox hissəsinin təşkil etdikdə və borclu müəssisə tərəfindən öhdəliklərin yerinə yetirilməsi günündən ... ay keçdikdə onlar borclunun təsis sənədlərinin yerləşdiyi ərazinin mülki (iqtisadi) məhkəməsinə ərizə ilə müracit edə bilərlər
- ✓ 10% və 2 ay
 - 20% və 1 ay
 - 20% və 4 ay
 - 10% və 6 ay
 - 10% və 4 ay
454. Auditorun gözlənilmədən dəyişdirilməsi gələcəkdə vəziyyətin necə olacağından xəbər verir?
- ✓ böhranlı
 - təhlükəli
 - normal
 - qeyri-sabit
 - sabit
455. Uzun müddət bir auditor firması ilə əməkdaşlıq etmək hansı vəziyyətin yaranacağından xəbər verir
- ✓ böhranlı
 - sabit
 - böhransız
 - təhlükəli
 - normal
456. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə müəssisə cari öhdəliklər neçə ay ərzində yerinə yetirə bilmirsə, ona müflisləşmə prosedurası tətbiq edilməlidir?
- ✓ 3.0
 - 9.0
 - 10.0
 - 12.0
 - 6.0
457. Qiymətli kağızların risk əmsalının 1-ə bərabər olması nəyi göstərir?
1. Riskin yüksək olduğunu
 2. Riskin aşağı olduğunu
 3. Riskin orta olduğunu
- ✓ 3.0
 - 1.0
 - 2.3
 - 2.0
 - 1.3
458. Qiymətli kağızlar portfeylinin idarə edilməsi növlərindəndir: 1. Aktiv
2. Passiv
3. Balans
- ✓ 1, 2
 - 1,2,3
 - 2.3
 - 3.0

- 1.3

459. Qiymətli kağızlar portfeylinin idarə edilməsinin neçə növü var?

- √ 2.0
- 4.0
- 5.0
- 6.0
- 3.0

460. Bankın etibarlılığını müəyyən edən ən əsas göstərici hansıdır?

- √ Likvidlik əmsalı
- Valyuta səviyyəsi
- Rəhbərlik
- İxtisaslaşma
- Tədiyyə balansı

461. Qiymətli kağızlar portfeylinə daxil deyil:

- √ Tədiyyə səviyyəsi
- Artım
- Etibarlılıq
- Likvidlik
- Gəlir

462. Qiymətli kağızlar portfeyli üçün aşağıdakılardan hansı əsas götürülür:

- Etibarlılıq
- √ hamısı
- Gəlir
- Artım
- Likvidlik

463. Divident nədən əldə olunan gəlirdir?

- √ Səhmdən
- Qiymətli kağızlardan
- Bazar payından
- Doğru cavab yoxdur
- Kapitaldan

464. Veksel nədir?

- √ qiymətli kağız növü
- Valyuta növü
- İdarəetmə prinsipi
- Doğru cavab yoxdur
- Pul vəsaiti

465. Broker harada fəaliyyət göstərir?

- √ Birjada
- Bankda
- Mühəsibathıqda
- Tənzimlənmə prosesində
- Məhkəmədə

466. Auditor kimdir?

- √ Bağlanmış müqavilə əsasında müəssisənin maliyyə-təsərrüfat vəziyyətini yoxlayan şəxs
- İdarəetmə prinsipinin təminatçısı
- Maliyyələşmə prinsipinin daşıyıcısı
- Müəssisənin varisi
- Bank rəhbəri

467. Audit nədir?

- √ Müstəqil maliyyə nəzarəti institutu
- Maliyyə öhdəliklərinin qoyulması
- Maliyyə bazarındakı tələb
- Müəssisənin təklifləri məcmusu
- Auditor ilə eyni mənə daşıyan söz

468. Kənd təsərrüfatı müəssisələrinin müflisləşməsinin qarşını almaq üçün görülən tədbirlərdən deyil?

- √ Yeni kəndli əhalinin ərazidə məskunlaşdırılması
- Müəssisənin tədiyyə qabiliyyətinin yaxşılaşdırılması
- Kəndin istehsal potensialının artırılması
- heç biri
- Sənaye və aqrar sahələri arasındakı qiymət proporsiyasının ləğvi

469. Kənd təsərrüfatı müəssisələrinin müflisləşməsinin qarşını almaq üçün hansı tədbirlər görülməlidir?

- √ hamısı
- Müəssisənin tədiyyə qabiliyyətinin yaxşılaşdırılması
- Kəndin istehsal potensialının artırılması
- Sənaye və aqrar sahələri arasındakı qiymət proporsiyasının ləğvi

470. Bankın etibarlılığını müəyyənləşdirmək üçün nədən istifadə olunur?

- √ Kuk əmsalından
- David Rikardo nəzəriyyələrindən
- Bank sənədlərindən
- Kreditorlardan
- Adam Smit nəzəriyyələrindən

471. Uzunmüddətli valyuta proqnozları hansı müddət üçün verilir?

- √ 3 ildən çox
- 1 aylıq
- 4 illik
- 9 ilə qədər
- 1 – 180 gün arası

472. Valyuta məzənnələri üzrə proqnozlar hansı müddətlərə ayrılır?

- √ hamısı
- Ortamüddətli
- Uzunmüddətli
- Bunlardan heç biri
- Qısamüddətli

473. Valyuta riskinin aşağı endirmək üçün hansı qrup amillərdən istifadə olunur?

- √ hamısı
- Ümumiqtisadi amillər
- Siyasi amillər
- Psixoloji amillər
- Maliyyə amilləri

474. Bankların fəaliyyətinə daha çox hansı risklər təsir göstərmir?

- √ Bunların heç biri
- Faiz dərəcələri
- Valyuta riskləri
- Kapital riskləri
- İnflyasiya

475. Bankların fəaliyyətinə daha çox hansı risklər təsir göstərir?

- Valyuta riskləri
- Faiz dərəcələri
- İnflyasiya
- √ hamısı
- Kapital riskləri

476. Ölkədaxili ümumiqtisadi vəziyyət hansı parametrlərlə müəyyən olunmur?

- √ Likvidlik səviyyəsinin yüksək olması
- Məcmu istehsal
- Dövlət istehlakı
- İnflyasiyanın səviyyəsi
- Tədiyyə balansının vəziyyəti

477. Ölkədaxili ümumiqtisadi vəziyyət hansı parametrlərlə müəyyən olunur?

- √ hamısı
- Məcmu istehsal
- Dövlət istehlakı
- İnflyasiyanın səviyyəsi
- Tədiyyə balansının vəziyyəti

478. Aşağıdakılardan hansı Azərbaycanda fəaliyyət göstərən bank növlərindən deyil:

- √ Qlobal miqyaslı banklar
- sənaye - investisiya bankları
- Beynəlxalq banklar
- hamısı
- əmanət bankları

479. Azərbaycanda fəaliyyət göstərən bank növlərindəndir:

- √ hamısı
- əmanət bankları
- sənaye – investisiya bankları
- beynəlxalq banklar
- Aqrar sənaye bankları

480. Azərbaycandan neçə növ bank fəaliyyət göstərir?

- √ 4.0
- 3.0
- 5.0
- 6.0
- 2.0

481. Sərbəst pul vəsaitlərinin bir yerə cəmləşdirilməsi və onların bölüşdürülməsi nələ vasitəsilə həyata keçirilir?

- √ Kommersiya bankları

- İnvestisiya Bankı
- Beynəlxalq Bank
- hamısı
- Dünya Bankı

Azərbaycanın bank sisteminin 2-ci səviyyəsinə aiddir:

482.

1. Kommersiya bankları
2. Maliyyə-kredit qurumları
3. Dünya Bankı

- ✓ 1, 2
- 1,2,3
 - 2.3
 - 3.0
 - 1.3

483.

Azərbaycandakı bank sisteminin 1-ci səviyyəsini nə təşkil edir?

- ✓ Azərbaycan Milli Bankı
- Digər bütün özəl banklar
 - Dünya Bankı
 - Doğru cavab yoxdur
 - Azərbaycan Beynəlxalq Bankı

484.

Azərbaycanda formalaşdırılan bank sistemi neçə səviyyəlidir?

- ✓ 2.0
- 4.0
 - 5.0
 - 6.0
 - 3.0

485.

Hər bir sahibkar öz səhmi qarşılığında hansı hansı formada gəlirləri əldə etmək istəyir?

- 1) Divident
- 2) Əlavə mənfəət
- 3) Qiymətli kağızların məzənnəsindəki fərq formasında

- ✓ 1, 2
- 2, 3
 - hamısı
 - Bunlardan heç biri
 - yalnız 1

486.

Hər bir sahibkar öz səhm qarşılığında neçə cür gəlir istəyir?

- ✓ 2.0
- 3.0
 - 4.0
 - 5.0
 - Yalnız 1

487.

Borclunun əmlakının idarə edilməsi zamanı müəssisənin idarə edilməsi kimə keçir?

- ✓ Arbitraj rəhbərinə
- Bu halda müəssisə sadəcə ləğv edilir
 - Rəhbərlik təsisçilərdən alın bilməz
 - Doğru cavab yoxdur
 - Qonşu müəssisə rəhbərinə

AR qanunvericiliyinə əsasən borclu müəssisəyə qarşı hansı tədbirlər görülə bilər? 1) Ləğvetmənin qarşısını almaq üçün müəssisənin yenidən qurulması

488. 2) Kreditorların nəzarəti altında borclu müəssisələrin ləğv edilməsi
3) Barışıq sazişinin təxirə salınması
4) Borcun ödənilməsinə güzəştlərin tətbiqi

- 2.0
- 1,2,3
- 2.3
- 1.2
- √ 1.3

489. AR qanunvericiliyinə əsasən borclu müəssisəyə qarşı hansı tədbirlər görülə bilər?

- √ Bunların hamısı
- Kreditorların nəzarəti altında borclu müəssisələrin ləğv edilməsi
- Barışıq sazişinin təxirə salınması
- Borcun ödənilməsinə güzəştlərin tətbiqi
- Ləğvetmənin qarşısını almaq üçün müəssisənin yenidən qurulması

490. Texniki və mənəvi cəhətdən köhnəlmiş istehsalatların özəlləşdirilməsinə necə yanaşılır?

- √ səmərəli olmayan addım kimi
- Lüzumsuz hərəkət
- Gələcək üçün dəyərli yatırım
- İnvestisiya qoyuluşu
- Doğru addım kimi

491. İri sənaye müəssisələrinin özəlləşdirilməsi alternativ nə ola bilər?

- √ sahibkar lahiyələri əsasında dövlət müəssisələrinin kommersiyalaşdırılması
- Özəl firmaların özəlləşdirilməsi
- Firmanın səhmdar cəmiyyətinə çevrilməsi
- Səhm kapitalının bazarda ucuzlaşması
- Alternativ yoxdur

Dövlətin antitsiklik tənzimlənməsi baxımından neokeynsçilik və neokonservativ konsepsiyalarını birləşdirən müddəalar hansılardır?
492. 1. Dövlət tsiklik tərəddüdləri hamarlama iqtidarındadır.
2. İqtisadi sabitliyin qorunması və ona nail olmaq məqsədilə dövlət tsiklik tərəddüdləri hamarlamalıdır.
3. Hər iki məktəb əsas büdcə və vergi siyasətinə üstünlük verirdi.

- √ 1.2
- 1,2,3
- 2.3
- 1.0
- 1.3

493. Dövlətin antitsiklik tənzimlənməsi baxımından neokonservativ yanaşmanın nümayəndələri nəyə əsaslanır?

- √ Məcmu təklifə
- Qiymətə
- Beynəlxalq iqtisadi münasibətlərə
- Xarici siyasətə
- Məcmu tələbə

494. Dövlətin antitsiklik tənzimlənməsi baxımından neokeynsçilər nəyə əsaslanır?

- √ Məcmu tələbə
- Qiymətə
- Beynəlxalq iqtisadi münasibətlərə
- Xarici siyasətə
- Məcmu təklifə

495. Dövlət hakimiyyət orqanları müflisləşmə sistemində hansı təminatları yaratmır?1) Hüquqi
2) Sosial
3) Fiziki
4) Maliyyə

- √ 3.4
- 2.3
- 1.3
- 2.4
- 1.4

496. Dövlət hakimiyyət orqanları müflisləşmə sistemində hansı təminatları yaradır? 1) Hüquqi
2) Sosial
3) Fiziki
4) Maliyyə

- √ 1.2
- 2.3
- 1,3,4
- 2.4
- 1,2,3,4

497. Dövlət müəssisəsinin məhsuluna bazarda tələbat yoxdursa, onda hansı tədbir görülməlidir?

- √ Müəssisənin mülkiyyətçisi dəyişdirilməlidir
- İstehsal istiqaməti dəyişdirilməlidir
- Qiymətləri aşağı salmalıdır.
- Doğru cavab yoxdur.
- Firma başlanmalıdır

498. Restruktizasiya olunan müəssisəyə dövlət tərəfindən hansı tələblər qoyulmalıdır:
1. milli depozitar sistem tərəfindən səhmdarların müstəqil reestrinin aparılması;
2. orta və uzun perspektivə biznes-planının olması;
3. mühasibat uçotunun beynəlxalq standartlara keçirilməsi.
4. böhran proseslərinin gücləndirilməsi səylərini cəmləşdirməyə imkan verən və işçilərin intellektual potensialını daha aşağı olması
5. konkret sinifə və ya qrupa mənsubiyyəti müəyyən etməyə imkan verən diaqnostikanın olmaması.

- √ 1,2,3
- 2,3,4
- 1,4,5
- 2,4,5
- 1,3,5

499. valyuta məzənnəsinin süni şəkildə saxlanması firmalara necə təsir edir?

- √ maliyyə çətinliklərinin yaranmasına
- Varlanmaya
- Qiymətdən düşməyə
- Doğru cavab yoxdur.
- Rəqabətdən yaxa qurtarmağa

500. Valyuta məzənnəsinin süni şəkildə saxlanması firmalara necə təsir edir?

- √ müflisləşməyə səbəb olur
- Varlanmaya səbəb olur
- Doğru cavab yoxdur.
- İctimai rifah halını yaxşılaşdırır
- Haqsız rəqabəti gücləndirir